

MUASIR AZƏRBAYCAN ODRİYYATI

HÜSEYN  
CAVİD



ƏSƏRLƏRİ

**HÜSEYN CAVİD**

**ƏSƏRLƏRİ**

**BEŞ CİLDDƏ**

**IV CILD**

**“LİDER NƏŞRİYYAT”**

**BAKİ-2005**

*Bu kitab “Hüseyen Cavid. Əsərləri. Dörd cilddə. III cild”  
(Bakı, Yaziçı, 1984) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

**Turan Cavid**

Redaktoru:

**Teymur Kərimli**

**894.3611 - dc 21**

**AZE**

**Hüseyen Cavid. Əsərləri.** Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.

Hüseyen Cavid sənətimiz tarixinə əlvan, romantik səhifələr yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz məzə bu əsərlərə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konspesiyalıyla “Cavid teatrı” hətta Cavidin əsərləri səhnədə oynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır.


Mütəfəkkir sənətkarın “Əsərləri”nin bu cildinə “Knyaz” (1928-1929) və “Səyavüş” (1933) mənzum faciələri daxil edilmişdir.

İngilabi mözüda yazılmış “Knyaz” dramının ideyası Gürcüstanda sovet quruluşunun bərqərar olduğu dövrdən və həmin ərafədə baş verən hadisələrdən alınmışdır.

“Səyavüş” mənzum faciəsi isə fars-tacik şairi Əbülgasim Firdovsinin 1000 illik yubileyinə Hüseyen Cavidin hədiyyəsi idi. Faciədə qədim “Şahname” motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş “Səyavüş” dastanına tamamilə yeni, müasir mövqelərdən yanaşan Cavid tarixi keçmişdə də daha çox milli istiqqlalla bağlı motivlər axtarır.

**ISBN 9952-417-20-7**

© “LİDER NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**

**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir





# Dram assarlori

## K N Y A Z

*Facə – 5 pərdədə*

### Ə § X A S

K n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.

J a s m e n – Knyazın ikinci həramı, 22 yaşında.

L e n a – Knyazın qızı, əvvəlki həramından, 19 yaşında.

S o l o m o n – Knyazın dayısı, 60 yaşında.

A n t o n – Bağcavanın oğlu, texnik, 27 yaşında.

M a r q o – Antonun anası, ağsaçlı, milli qiyaſətdə, Knyazın xidmətçisi, 50 yaşında.

Ş a k r o – Knyazın yaqın adamlarından, müxalifətçi sosialist, kösə, 35 yaşında.

İ x t i y a r a l m a n – 70 yaşında, bir qol u yoq.

A l m a n q a d ı n i – 45 yaşında.

S a r i ş i n a l m a n q i z i – Onun qızı, 19 yaşında.

B i r i n c i i ş c i

I k i n c i i ş c i

K ö y l ü

K i n t o

X ə f i y y ə

M i s a f i r

İşçilər, milislər, xidmətçilər, musiqiçilər, misafirlər, müştarılər və başqları.

## BİRİNCİ PƏRDƏ

Tiflisdə ətrafi yeşillik, çıçıklarla süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... K n y a z a g ə əlbisə geyinmiş, milli qiyaſətdə, aq qalpağını sandalıya üzərinə bırqamış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cincirdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şorab və məzə gətirir. Milli qiyaſəti Ş a k r o ilə M a r q o da bəzən yardım edir. Bağcavanın uzaq güşəsində kamanda həzini və lirk nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurdugu qədəh qaldırır, nəşəli bir tövrlə Solomonə.

### K n y a z

İştə gülgün qədəh, ey xanəxərab!

Bulunur şey deyil əslə bu şorab.

Şimdi fırsat var ikən iç!.. Bir gün

Görəcəksin bu sənük ömrü şorab.

### S o l o m o n

İçəlim, bəlkə təsəlli buluruz,

Bəlkə qəmdən, acıdan qurtuluruz.

Bir günün zevqinə dəyməz dünya.  
İçəlim, sonra peşiman oluruz.

*İçərlər, təkrar qədəhələr dolur.*

K n y a z

Həp düşündükcə boğar ruhu soğuq,  
Qaba, issız və dərin bir boşluq.  
O dərin boşluğu bir dolduracaq  
Varsa... yalnız əbədi sərxoşluq...

S o l o m o n

İştə xılqət dolu bin dürlü təzad.  
Hər sevincin sonu müdhis fəryad...  
Badə ver, badə, şu divanə könül  
Coşaraq qayğıdan olsun azad.

M a r q o

(gəlir, Knyaza)

Beş nəfər var, sizi bəklər qapıda.

K n y a z

Nə için?

M a r q o

İşləri varmış.

K n y a z

Əcəba?!

(Şakroya)

Şakro! Çıq, gör nə diyorlar.

S a k r o

Bu saat.

J a s m e n ağaclar arasından çıqar. Onları qumral saçlı başı ilə salamlar.

J a s m e n

Nə qadar nəş'eli rindanə həyat.

Knyaz və Solomon qədəhlərini qaldırırlar.

K n y a z

Yaşa, afət çıçəyim!

J a s m e n

Nuş olsun!

(Gedər.)

S o l o m o n

Bu nə səfvət, nə məlahət, nə füsun!

Taleyin varmış, əzizim, Jasmen

Daha dilbərdir ölən zevcəndən.

K n y a z

Tale əfsanə, cəsarət lazım,

Bir az altunla məharət lazım...

S o l o m o n

Orta az erməni xalqında... ya pək

Soyuq, ölgün oluyorlar gerçək,

Yaxud ən işvəli, cazib, tənnaz,

Başqa, pək başqadır onlardakı naz.

## K n y a z

Çoq adam var ki, çiçək toplar ikən,  
Qanatır səmli dikən əllərini.  
Çalılıqlarda gəzirkən birdən  
Cəzb edib durdu bu tər qönçə bəni.  
Əvət, üç yıldı ki, ölmüş zevcəm,  
Qızım olmuş bana yalnız həmdəm.  
Aniyorkən o sənən annəsini,  
Bənzədirdim neyə titrak səsini.  
Bir mayis də'vət edildim Batuma,  
Keyfə daldım səhər-aqşam... amma  
Yenə gönlümde yetimlik vardı,  
Bəni Jasmen acıdan qurtardı.  
Kəndi mülkümdə dolaşmaqdə ikən,  
Sərəxoş oldum duyulan bir səsdən.  
O gözəl səs bəni məftun etdi,  
Yeni bir eşq ilə məcnun etdi.  
Gərçi qız ermanı... adət gürçü,  
Söyləyiş gürçü, təbiət gürçü.  
O zamandan ki, sevişdik, bilsən  
Yenidən bir daha gənc oldum bən.  
Bə'zi avropalı bilgic qafalar  
Bəlli, gəncləşmək için çarə arar.  
Pək qolay çarəsi, yalnız, yalnız  
Olsa həmdəm səna bir yıldız.

## S o l o m o n

Bana baq, altmışa varmaqdə yaşam,  
Səna bən həm dayı, həm arqadaşım!  
Gördüyüüm tacribələr pək qarışq,  
Hər qaranlıqda gülümşər bir işiq.  
Hər qadın cılvası bir tatlı xəyal,  
Başqa, pək başqadır onlardakı hal.  
Şən, gözəl bir qadının xoş baqışı,  
Bir mayis göstərir ən sisli qış.  
Qadin istərsə dikənlər gül açar,  
Qızacaq olsa; ölüm, fitnə saçar.

## K n y a z

Jasmenin fitnəsi yoq, hiyləsi yoq,  
Bil'əkis, işvəsi çoq, nəş'əsi çoq.  
İncə bir köylü müəllim qızıdır,  
Qafqazın cilvəli bir yıldızıdır.

## S o l o m o n

Şu sürəksizcə ömürdən ancaq  
Sana tək naş'əli dəmlər qalacaq.  
Xoş keçin, zevqinə baq hər yerdə,  
Dünkü çarlar və krallar nerdə?

## K n y a z

Solomon! Nəş'ə kədərdən daha az...

## S o l o m o n

Yenə ən nəş'əli sənsin, Knyaz.

Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynatır.

## K n y a z

Hər galən bir yeni tüğyan ediyor,  
Gündə bir səltənət əldən gediyor.  
Bəkliyorkən şu qədəhlər küskün  
Bizə, yoq şübhə ki, divanə diyor.

## S o l o m o n

Hər baharın sonu matəmli xəzan,  
Hər visalin sonu issız hicran.  
Bir həqiqət deyə tapdıqlarımız  
Yarın, əfsus, olacaq süslü yalan.

İçərlər. Jasmen daha şux qiyafətdə gələr, əlindəki qızılıgül dəmətini masa üzərinə bıraqaraq incə qohqohələrlə.

### Jasmen

Mey sonulduqca doqar zevq, nişat,  
Ölülər içsə bulur tazə həyat.  
(Qədəhləri kəndisi doldurur.)

### Knyaz

İçəlim, badə verir ruha qida,  
Varsın, olsun, məzəmiz işvə, əda!  
Çinliyirkən şü qədəhlər, sanırım  
Əks edər könlümə çilgün sevda.

### Solumon

Badə xoşdur, ola saqi yalnız  
Nəş'ələr yavrusu şaqraq bir qız.  
İçəlim, baq, şü üfüqlər nə gözəl,  
Bizi hesratlı süzər ay, yıldız.  
Jasmenin şərəfinə içərlər.  
Sağ olun, həp var olun!

### Jasmen

Nuş olsun!

### Knyaz

(*Jasmeni süzərək*)

Yaşasın hüsn, füsün!

### Jasmen

Nuş olsun!

Bu zaman bağça tərəfdən kaman səsi ilə həməhəng olaraq qarşılıq nəğmə söylənilir.

### İncəsəs

Vəhşi bir gül olsam, ətrafım dikən,  
Həsrətlə süzərdi hər görən bəni.

### Qalınsəs

Bən bir yolcu olub yoldan keçərkən,  
Qoparıb köksümə taqardım səni.

### İncəsəs

Bən ağ bir güvərçin olsaydım, əngin,  
Irişilməz üfüqlərdə yaşardım.

### Qalınsəs

Bən bir şahin olub səni seyd için  
Ən keçilməz fəzaları aşardım.

### Knyaz

İncə səs, iştə qızım Lena.

### Jasmen

Əvtə.

### Solomon

Şimdidən bəlli, xoş elhan afət.

### Knyaz

Şu qalın səsli də Anton.

S o l o m o n

Əcəba?  
İxtiyar bağçavanın oğlumu?

K n y a z

Ya...  
Pək çocuqkən biz ədəb verdik ona,  
Oqudub xeyli əmək verdik ona.  
Adam olmuş, dəyişib baş-qulağı,  
Şimdi bir adlı mühəndis yamağı.

Qafasını oynatıb gülər. L e n a ilə A n t o n gölər. Anton qəhvə rəngli üst kömləyi  
geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qıyafatındadır.

S o l o m o n

Afərin! İştə böyük iste'dad.

J a s m e n

Nə zərif, incə təzad...

K n y a z

Lena pək başqa... əzizim Solomon.

S o l o m o n

Hələ Anton!.. Anton!..

J a s m e n

Saray artisti demək pək uyğun.

L e n a

Çoq təşəkkür...

## A n t o n

(*istehzalı təbəssümlə*)

Var olun!  
Biz saraylarda deyil, hər ikimiz  
Xalqa xidmət diləriz.

## S o l o m o n

(*boş bir qədəhi doldurub sərxoş hərəkətlə Antonə*)

Pək gözəl, haydı, gəl iç sən də bir az.

## A n t o n

Etmədim bən buna adət, Knyaz  
Biliyor halımı...

## S o l o m o n

Zevqin yoqmuş.

## A n t o n

Neyləyim... bəncə ayıqlıq daha xoş,  
Mümkün olsayıdı da yurdumdakı meyxanələri  
Həp kütübxanə yapardım.

## S o l o m o n

(*istehzalı qəhəqəhlərlə*)  
Çocuq əfsanələri!..

## K n y a z

Onu söylətmə ki, yoq çərçivəsi,  
Söz güləşdirməyə çöqdür həvəsi.

## A n t o n

Bəncə hər çərçivə dar bir zəncir.

## K n y a z

(*dumanlı qafasını oynataraq əli ilə rədd edər kibi*)

Yetişir, sus daha, artıq yetişir.

## A n t o n

### (*ətrafa*)

Derlər insan yaranıb maymundan,  
Yenidən maymuna dönmək nə yaman.

(*Marqo Antona çay gətirir.*)

## K n y a z

(*içəri girən Şakroya*)

O gələn kim, nə diyor?

## Ş a k r o

Sağma bir iş...  
Bir nəfər köylü qəzadən gəlmış.  
Dolu vurmuş da üzüm bağlarını,  
Pək qaralıq görüyormuş yarını.

## K n y a z

O bizim bağlı?

## Ş a k r o

Əvət, vergi ağır...  
Söylüyor, endirəlim tam yarıya.

K n y a z

Gəlir olsayıdı da milyon, əcəba  
Bir quruş fəzlə verirmiydi?

Ş a k r o

Xayır!

K n y a z

(qızğın)

Həp gəbərsinlər acıdan, bizə nə,  
Onların verdiyi gırsin gözünə.

S o l o m o n

Mərhəmət etməli, Knyaz!

A n t o n

Əfsus...  
Gücsüzün haqqı əzilmək.

K n y a z

Sən sus!

Ş a k r o

Daha bir başqa şikayətçi də var.

K n y a z

Kim o?

Ş a k r o

Dörd işçi.

K n y a z

Nə istər onlar?

S a k r o

Söylüyörler ki, sizin zirzəmilər  
Yaş və ıslaq, bizi həp möhv eylər.  
Bəlli, var boş odalar, həm deyil az,  
Bizə üst qatda yer etsin Knyaz.

K n y a z

(*istehzali qəhqaħələrlə*)

Başlamışlar, demək, onlar da naza,  
Bir bu qalmış minələr boynumuza.

(*Qızğın.*)

Tilkilər, ah, şımarıq abdallar!..

S o l o m o n

Knyaz! Əlbəttə bir az haqları var.

S a k r o

Bir də çoqmuş kira, endirməliyiz.

K n y a z

Bu nə həzyan, çabucaq dəf' ediniz!

S o l o m o n

Yenə ifrat ediyorsun, Knyaz!  
Bahalıqdır, qatı sözlər yaramaz.

S a k r o

Şübhəsiz, hiylə, müdara daha xoş.

K n y a z

(Şakroya)

Sən də onlar kibi sapğın başıboş.  
Get, xəbər ver, yarın erkən həpsi  
Tərk edib evləri dəfə olsa eyi.  
Şakro çıqar.

A n t o n

(Knyaza)

Ah, sönüb məhv olacaqdır onlar,  
Mərhəmət yoqsa da bir qanun var.

K n y a z

(bir ciğara yaqaraq)

Yetişir, bana dərs verməyiniz,  
Biz o qanunları ə'la biliriz.

Bu sıradə dışarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar

B i r i n c i i ş ç i

(əlində çəkic, sağlam, başı açıq, göy kömləkdə olan bir işçi Şakronun  
yaqasından tutub bir tərəfə firlatar)

Bıraq!..

İ ş ç i l ə r

Alçaq!..

K n y a z

Bu nə?

B i r i n c i i ş ç i

(Şakroya)

Haydut, yaramaz!  
Sosialist cildinə girmiş canbaz!  
Nikolay taxta çıqıb gəlsə yarın,  
Ona candarma olurdun...

İ ş ç i l ə r

(hücum edər kibi)

Azğın!

L e n a

(Jasmenə qıstılaraq)

Gedəlim, qorquyorum, ah, Jasmen.

J a s m e n

Gedəlim...

(Gedərlər.)

K n y a z

Söyləyiniz, haydi, bu nə?

İ k i n c i i ş ç i

(alaca saçlı, ortayaşlı, arıq...)

Biz qarışdıq ölürlər aləminə...

### B i r i n c i i ş ç i

Xayır, əsla, deyilik biz öltülər,  
Bizi kim sıqsa, məzarlıqda gülər.

### İ k i n c i i ş ç i

İştə bən! Altı qız-oğlan babası,  
Bəni məhv etdi tütün fabrikası.  
Zevq alıb içdiyiniz tatlı sıqar,

(*Əlini ağ cigərinə vuraraq.*)

Bu cigərdən süzülən qanla qoqar.

(*Kömləyini aralayıb əli ilə müqəvvayı andıran köksünə döyərək.*)

Bağ, zəhərdən qurumış iskeletim,  
Bən ölürsəm sönəcək altı yetim.

(*Cibindən bir məndil çıqarıb göz yaşlarını silər.*)

### B i r i n c i i ş ç i

(*sinirli*)

Yetişir! Sızlama, abdal, başıboş,  
Ağlamaqdansa gəbərmək daha xoş.  
Qüvvətin yoqsa əzil, sus, qəhr ol!

(*Kinli bir qəhrələ yumruğunu göstərərək.*)

Yaşamaqçın budur ən kəskin yol!

(*Daha koşun.*)

Qardaşım nerdə? O cansız cəsədi  
Bən də topraqlara gömdüm əbədi.  
Bitərək söndü günəşsizlikdən;

(*Knyazı sərt bağışlarla süzərək*)

Bu fəlakətlərə bais həp sən!

K n y a z

Boşboğazlıq yetişir, sus!

B i r i n c i i ş ç i

(*çəkicini oynataraq*)

Yaramaz!..

Bizi hiç kimsə, xayır, susduramaz.

A n t o n

(*knyaza*)

Knyaz! Yetişir, həddini bil!

K n y a z

(*hiddətlə bağırır*)

Anton!

S o l o m o n

(*Knyaza*)

Sən bir az kəndinə gəl...

K n y a z

Yoq, Solomon!

(*Antonu göstərir.*)

Onların başçısı yalnız bu səfil!..

(Antona.)

Yapdığı şöbədələr gizli deyil.

A n t o n

Bizi qorqutma, yetər gürlədiyin,  
Dinlə, baq gör nə diyorlar...

K n y a z

(Antonu nifrətlə süzərək)

Miskin!..

A n t o n

(kəskin)

Fəzlədir bəncə bu nifrat, hiddət,  
Hər nə istərsə, verin onlar...

K n y a z

(istehzalı)

Əvət.  
Əmr edərsən veririz...

A n t o n

Kəndini bil!  
Haq verilməz, alınır...

K n y a z

Haydi, çəkil!  
Uzaqda işləq çalınır. Antonun fikrini cəlb edər.

## A n t o n

(iki-üç adım çəkilir)

Burda dursam da bir əldən nə gəlir?

(*Knyaza, şiddətlə.*)

Eyi bil, er-gec əzənlər əzilir.

Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar işlıq səsi eşidilir.

## S o l o m o n

Yenə işlıq səsi!..

## K n y a z

Hər günkü oyun...

## İ k i n c i i ş ç i

(*Knyaza*)

Nə diyorsun bizə?

## K n y a z

(*mə'nali bir tərzdə*)

Hay-hay, buyurun!

Paranız yoqsa əgər, üst qatda  
Yer verilməz sizə əsla, əsla...

## İ k i n c i i ş ç i

Para azdır, gözü dar fabrikaçı  
Bizə bir haqmı verir?..

K n y a z

(istehzalı gülüşlə)  
Ya... pək acı...

B i r i n c i i ş ç i

(*İlərilər, masaya gumburtu ilə bir yumruq vurur.*)

Fərqi yoqdur, sən osan, ah, o da sən!..  
İştə calmaqdınız bir teldən.

K n y a z

Yenə coşdunmu?

B i r i n c i i ş ç i

Əvət!..

S o l o m o n

Knyaz can!  
İstəməz bunca gərəksiz həyəcan.

B i r i n c i i ş ç i

(*sərt və qızğın*)

Bizi aciz və kükük sanma, xayır,  
Biz bizik, sən də sən! Aldanma, xayır.

(*Əlinin nasırlarını göstərir.*)

Bunu gördükdə bir insan utanır?  
Bu nasırlar sizə ətmək qazanır.

(*Üstiündəki kömləgi iki parça edib bir tərəfə atar, beldən yuqarı  
çiplaq qalır. Köksünü və qollarını göstərir.*)

İştə köksüm! Bu qolumdur, bu əlim...

J a s m e n

(şasqın)

O nə?

L e n a

Ah, pək qaba insan.

J a s m e n

Gedəlim.

(Çəkilirlər.)

B i r i n c i i ş ç i

Yara, başdan-başa hər yer yaradır,  
İştə, bunlar, sizi bunlar yaşatır.  
Hərb edib qarşıınız sizlər için!  
Çalışıb-çarşıınız sizlər için!..

(Təkrar gumburtu ilə əlini masaya vuraraq.)

Ah, fəqət siz bizi təhqir ediniz!..

K n y a z

Yetişir, anladıq artıq, gediniz!..

I k i n c i i ş ç i

Gedəlim, haq sözü haqsız nə qanır.

I ş ç i l ə r

Gedəlim.

Haydi, əvət, haqq alınır.

(Gedərlər.)

## B i r i n c i i ş ç i

(*Əlindəki çəkici oynataraq çıplaq vücudu ilə çəkilir.*)

K n y a z

(*Şaşılıb duran köylüyə*)

Şimdi sən söylə!

K ö y l ü

Üzüm bağlarını...

K n y a z

(*Onun sözünü kəsərək*)

Dolu vurmuş... biliriz, sən yarını  
Pək qaranlıq görüyormuşsun.

K ö y l ü

Əvət.

K n y a z

Hiç zərər yoq... Var ədalət əlbət.  
Hər nə lazımsa golir Şakro yapar.  
Daha bir başqa sözün varmı?

K ö y l ü

Xayır.

(*Bir az düşünür.*)

Lütf edin, halımız olduqca ağır...

K n y a z

Pək gözəl, get, səni məmənun edərəz.

K ö y l ü

Var olun!

(Baş endirib gedər.)

K n y a z

(Solomona)

Baq, bu devil tərbiyəsiz,  
Yenə var köylüdə insan sıfəti.  
İşçilər; ah, o səfillər nə qatı  
Adəta yırtıcı, azğın canavar.

S o l o m o n

Şübhəsiz, haqları var, haqları var.

K n y a z

Dayı can, sən də şaşırırdınmı?

S o l o m o n

Xayır!

Onların halı ağırdan da ağır.

K n y a z

Bəlli... knyaz qanı yoq səndə...

S o l o m o n

(qafasını oynatır, acı təbəssümələ)

Babam

Köydə bir katib imiş, hiç danmam.

## K n y a z

(*sözü dəyişdirərək*)

Zalim oğlanları şaş qoydu bizi,  
Pozdu bir anda bütün nəş'əmizi.

(*Bağçaya doğru yürüyərək uzaqlaşırlar.*)

## M a r q o

(*onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa*)

Hey fələk... gör necə günlər gördük,  
Azdi hər kəs, nə böyük var, nə küçük...

Bu sıradə A n t o n yan tərəfdən çıxar. Ayaqda olaraq bir loqma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, kəndi-kəndinə yarımsəslə beynəlmiləl marşı oqur, sağa-sola gedir.

## M a r q o

Xalq acidən qırılır, sən yalnız...  
Marş oqur, əyləniyorsun, arsız.

## A n t o n

İnqilab iştə doğar achiqdan.

## M a r q o

Nə için nankör olursun? Bir utan!  
Bu soyuq marşı duyarkən Knyaz  
Sana qaç kərrə demiş sus, yaramaz.

## A n t o n

Saqın, aldırma, nə istərsə desin,  
Bən başımdan keçərim məslək üçün.

M a r q o

Bu da məsləkmi, qudurğanlığa baq,  
Bunca Knyaz eyiliklər yaparaq,  
Bəsləmişkən səni, sapmaq nə için,  
Ya... onun ətməyidir həp yediyin.  
Tək deyil sən, bən, o rəhmətli baban  
Mərhəmət görmüşüzancaq ondan,  
Şimdi nankör olub azmaq nə fəna!?

A n t o n

Bil'əkis, mərhəmət etdik biz ona,  
Onu biz bəslədik.

M a r q o

Ah, sus, nə yalan!?

A n t o n

Ana! Sən aldanıyorsun...

M a r q o

(sinirlı)

Nə zaman?  
Nə zaman sən ona verdin ətmək?  
Nə zaman sən ona sərf etdin əmək?

A n t o n

Bu saraylar da, bu sərvət də bizim.

M a r q o

Xastasın, ah, sana doktor lazim.

A n t o n

Neyləyim, pərdəlidir gözləriniz,  
Anlamaqdan bəni siz pək aciz...

(*İslıq səsi eşidilir.*)

M a r q o

Yenə ışlıq səsi, kimdir əcəba?

A n t o n

Arqadaşlar.

(*Getmək istər.*)

M a r q o

Nerəyə?

A n t o n

Fabrikaya!

(*Şakro gəlir.*)

M a r q o

Getmə, oğlum! Nə olar, dirlə bəni,  
Sağ biraqmaz bu inad iştə səni.  
Bilirim, Şakro da sizdən... Lakin  
Aşımıyor həddini əsla...

A n t o n

(*Şakronu nifçətlə süzər*)

Miskin!

*(Anasına.)*

Bir müdaraçı hərifdir o, inan,  
Yardım olmaz bizi hər alçaqdan.

Ş a k r o

*(sinirli)*

Nə demək, sən bəni təhqir etdin?!

A n t o n

Məsləkin hiylə, müdara ki, sənin.  
Bu nə yaltaqlıq? Ədəbsiz canavar!  
Səncə yoqsulları ozməkmi şüar?  
Söylüyörler ki, baban dəllal imiş,  
Görünür səndə də vardır o baqış.

Ş a k r o

Boşboğazlıq yetişir, coşma, düşün,  
Bizi məhv etdirəcəksin bir gün.  
Duysa Knyaz köpürüb çıldıracaq.

A n t o n

Ya... timarxanə deyil burdan uzaq.

M a r q o

Yenə sən çıldırıyorsun, yavrum,  
Tutduğun yol uçurum, ah, uçurum.

*(Göz yaşını silər.)*

Sarmış ətrafinı məhbəs və ölüm,  
Nasıl olsun buna razı könlüüm.

## A n t o n

(sinirli)

Annə! Göz yaşları versəydi nicat,  
Bən də ağlar, üzülfürdüm, heyhat...  
Yoqsa əzmində mətanət, er-gec  
Boğacaqdır səni azğın bir heç,  
Gönül istərsə geniş hürriyyət,  
Bir dügüñ zevqi verir hər dəhsət.  
Hər bəla galsə köküs gər də bir az;

(Dörd-beş adım yürüyərək.)

Bizi məhbəs və ölüm qorqutamaz!

(Gedər.)

## Pərdə

### İKİNCİ PƏRDƏ

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafi əlvan  
çiçəklərlə süslü bir havuz... Yüksəklilərə doğru sarı qumlu çiçəklər gözləri oqşar.  
Ötədə-bəridə bülbülbələr eşidilir. Mayis... gündüz...

## L e n a

(Marqo ilə bərabər gəlir, ətrafi süzərək)

Bülbülləri seyr eylə, nasıl şən,  
Şəqraq səsə məftun olurum bən.

(Havuz kənarına yaqlaşır. Əlindəki kağızda büktülü ətmək parçasını  
ufaltaraq balıqlara atar)

Baq, oynasıyor dürlü balıqlar,  
Ən nəş'əli munis ufacıqlar.

M a r q o

Heyrət!.. Nə gözəllik, nə şətarət!..  
Hoplalar, sevinirlər, nə səadət!?

L e n a

(təkrar ətmək parçaları ataraq)

Altın kibi parlar sarı çapqın.

M a r q o

Baq, baq, şü qızıllar daha sapqın.

L e n a

Pək xoş o yosundan süzüləndə,  
Bir lalə kayar sanki çəməndə.

Bu sıradə yandakı görünməz məzarlıqda həzin və xəşif bir ahənglə çoban düdürü  
çalınmağa başlar.

(*Lena məczub.*)

Ya Rəb, nə həzin səs, nə füsunkar?

M a r q o

Baq, burda məzarlıqda çalırlar.

L e n a

(*çevrilib baqar, mütbəəssir olur, əlini köksünə qoyaraq həsrətli  
baqışlarla*)

Ah, annəmi xatırladım iştə...

M a r q o

Almışdır onu Tanrı behiştə.

L e n a

Anton bana anlatdı ki, guya  
Cənnət yalan, əfsanədir Isa.

M a r q o

Hiç dinləmə, yavrum, onu ah, sus!  
Dinsizlərə uymuşdur o mənhus.

(*Ətrafa baqaraq.*)

Jasmen hanı?

L e n a

Daim o çıqar da,  
Ətrafi dalar seyrə yuqarda.

(*Aşağı yola baqaraq.*)

Anton gəliyor, gözləri dalğın...

M a r q o

İnsanmı, bıraq sən də, o çılgın!..

A n t o n

(*əlində qəzətə gəlir*)

Sən burdamısın, Lena?

L e n a

Əvət, sən...  
Ürküb qaçıyorsun yenə bizdən.

A n t o n

(*havuz kənarındaki sıraya oturur*)

Məşğul idim azçıq.

L e n a

(*əli ilə yuqqarı çıqmağa də 'vətlə*)

Gəl, oturma!

A n t o n

Yorğun kibiyim.

M a r q o

(*Lenanın qolundan tutaraq, darğın və kinayəli*)

Kəndini yorma,  
Gəl, daş daşmış, bəlli ki, yorğun...

(*Oğluna.*)

Ah, sən bəni həp qəhr ediyorsun.  
Tək bir gecə yatmaz da yataqda,  
Həp başda daşırsın dəli sevda,  
Izler səni bin dürlü fəlakət...

(*Gedərlər.*)

A n t o n

(*əli ilə rədd edər kibi*)

Söylənmə, yetər, haydi, çəkil get!

(*Əlindəki qəzetəyi mütlaliyə başlar.*)

Ş a k r o

(bir az sonra aşağı tərəfdən çıqar. Antona yaqlaşır)

Sən nerdə idin dün gecə, yavrum,  
Susmaq nə için? Həp bana mə'lum!

A n t o n

Dəfə ol, yetişir...

Ş a k r o

Dur, bəni dinlə,  
Bən arqadaşım iştə səninlə.

A n t o n

Hər xainə yoldaş olamam bən.

Ş a k r o

Xainmi?

(qoltuq cibindən bir dəftərçə çıqarır.)

Bu dəftər nə imiş?

A n t o n

(əlindən alır)

Sən  
Həm fırqəyə, həm kəndinə xain...

(Dəftərçəni yırtıb parçalar, yüzünə çırparaq.)

Al! Dərs olur əlbət bu səninçin,  
Binlərcə sənin eşlərin ancaq  
Yoqsulları etməkdə oyuncuq.

## Ş a k r o

Bilməm ki, şaşırınımı, nadir bu?  
Zənniməcə yolun pək uçurumlu...  
Bir arqadaşın dün gecə qəçmiş,  
Həp fırqənizin sırrını açmış.  
Çıq get, acırm halına... Ən son!  
Bir məsləhətimdir sana, Anton!

## A n t o n

(aci qəhəqəhəylə)

Binlərcə ac, işsiz əzilirkən,  
Yalnız acıyorsun bana həp sən.  
Məhbəs kəsilib yoqsula dünya,  
Qarunlar edər hökmünü icra.  
Layiqmi durub seyr eləyim bən,  
Bir gün belə çıqmam bu şəhərdən.  
Anton deyil azğın, deyil alçaq,  
Acızlərə yardım dilər ancaq.

## Ş a k r o

(gülərək)

Şən Tiflisi atmazsin, əvət sən,  
Cəzb etmədə hər gün səni Jasmen.

## A n t o n

Həp saçma, yalan...

## Ş a k r o

(gülərək)

Bəlkə həqiqət,  
Kim qılsa sizin gözlərə diqqət,  
Aydın görünür girdiyiniz rol.

### A n t o n

(*qafasını oynataraq, laübali*)

Bən istəmiş olsaydım, əmin ol,  
Çoqdan bana həmdəmdi o afət,  
Kəndim onu atdım...

### Ş a k r o

(*sərsəm gülişlərlə*)

Nə məharət!?

(*İki-üç adım uzaqlaşaraq, ciddi.*)

Bin təhlikə izlər səni hər gün,  
İstərsə də Jasmen sana küssün,  
Çıq get də, biraq Tiflisi...

### A n t o n

Alçaq!..

### Ş a k r o

Yardımçı bənim bir sana ancaq.

(*Çəkilib gedər.*)

### A n t o n

Knyazlara get, yardımı qoş... Bən  
Yardım diləməm av köpəyindən.

J a s m e n yuqqarı tərəfdən gəlir.

### J a s m e n

Anton yenə dalğın, yenə tənha.

## A n t o n

(*hörmət və sevincələ*)

Sən nerdə idin?

## J a s m e n

İştə yuqarda,  
Yüksəklərə çıq, gör də nələr var.  
Xoş mənzəralar ruhunu oqşar.  
Tiflis ayaq altında gülümsər,  
Göz qırpar uzaqdan səna hər yer.  
Ətrafi tamaşaşa dalırkən,  
Dünyayı yaratdım sanırm bən.

## A n t o n

Bir yanda coşub-dاشsa da varlıq,  
Bir yanda sırtmaqdə mazarlıq.  
Bir yanda gülümsər mədəniyyət,  
Bir yanda amansız, acı dəhşət!

## J a s m e n

Seyr etdim o hiclikləri bən də,  
Çırındı könül matəm içində.

## A n t o n

Knyazlara həp əmr ediyorkən,  
Bilməm niyə bədbin olasın sən?..

## J a s m e n

(*istehzalı təbəssümələ*)

Anton, yenə Jasmenlə alaymı?

A n t o n

Jasmenlə alay, sanki qolaymı?

J a s m e n

Sən köydə nəzakətli bir eşdin,  
Aç, söylə, niçin böylə dəyişdin?

A n t o n

Sənsiz yaşıyorkən qabalaşdım,  
Həm Jasmenə, həm kəndimə şəşdim.

J a s m e n

Yoq, Jasmen o Jasmendir, əmin ol.

A n t o n

Bambaşqa bu gün oynadığın rol.  
Bən fabrikalar, paslar içində!

(Jasmenin üstündəki elmasları göstərir.)

Sən incilər, elmaslar içində!  
Bən köydə sənin, sən də bənimdin,  
Üstün gələrək yoqsula zəngin,

(İstehzali təbəssümlə)

Altınlı sənəüb səndəki hər hiss,  
Oldun ulu knyazlara munis.  
Sərxoşlara uydun, bəni satdın...

J a s m e n

Ya... sən nə için Jasmeni atdin?  
Ayrılmayaraq fabrikalardan,  
Etdin bəni həp məsləkə qurban.

## A n t o n

Yoq şübhə, anardım səni hər gün,  
Məslək və vəzifəm daha üstün.

## J a s m e n

Yoq səndə günah, iştə bu aydın,  
Sən Jasmeni əvvəl hiçə saydın.  
Baq, şimdə də bəndən qaçıyorsun,  
Kinlər və dikənlər saçılıyorsun.  
Könlündəki çarpıntıni bilsən,  
Bilsən ki, nələr çəkmədəyim bən...

## A n t o n

(*istehzali qəhəqəhalərlə*)

Könlünmü?! İnanmam buna əsla!

## J a s m e n

(*onun əlini köksünə qoyaraq*)

Baq, çırpınıyor, susmadı hala.

Knyaz qarşidan çıkar, bu manzərəden fəna halda sarsılır. Jasmen onu görünce kəndini toplar.

## K n y a z

Jasmen! Hani Marqo? Hani Lena?

## J a s m e n

Yoq, bəncə, təlaş etmədə mə’na.  
Çamlıqla gəzib əylənir, olsalar,  
Baq, iştə bərabər eniyorlar.

(*Antona.*)

Anton! Çağırın onları lütfən.

A n t o n

Baş üstünə!

K n y a z

(*Jasmenin ruhunu oqurcasına kinli və qısqanc bağışlarla sözərək*)

Jasmen! Bu nə, Jasmen?!  
Təbrik edərim eşqini, ah, sən...

(*Sözünü bitirəməz.*)

J a s m e n

Bilməm ki, niçindir bu kinayən?

K n y a z

Sən Knyazı divanəmə sandın,  
Yoq, yoq, görünür bəndən usandın.  
Əğyar əli köksündə, nə zillət!  
Bir sözlə, niçindir bu xəyanət?  
Anton sana munis ki, deyildi,  
Birdən-birə doktormu kəsildi?!

J a s m e n

Knyaz! Sanırım, fəzlə bu şübhən.  
Sür'ətlə yürükən, ürəyimdən  
Dəhsət dolu bir vəlvələ qopdu.  
Sandım qara bir zəlzələ qopdu.

(*Knyazın əlini köksünə qoyar.*)

Bağ, şimdi də çırpınmadı...

K n y a z

(*şiddətlə əlini rədd edər*)

Alçaq!  
Hər sapqına oldummu oyuncaq?

Yeltənmə, saqın, hiyləyə, Jasmen!  
Hər azğına əyləncəmiyim bən?!

*(Barmağı ilə getməsi için yol göstərir.)*

#### J a s m e n

Knyaz! Bəni vur, parçala, öldür!  
Böhtan demə, qəhr et, bəni güldür.  
Anton soyuq erkək, qaba insan,  
Ürküb qaçıyor cümlə qadından.  
Hər kəs tanıyorkən onu, söylə,  
Təhqirə nə hacət bəni böylə?

#### K n y a z

Ah, sus! Bu nə yoldur gediyorsun,  
Sən hiç, bəni bədnam ediyorsun...  
Sapdırıldı əminim səni Tiflis,  
Ah, dünkü mələk, şimdi bir İblis.  
Solomon təlaşla gəlir.

#### S o l o m o n

Knyaz! Xəbərin yoqmu?

#### K n y a z

Nə varmış?

#### S o l o m o n

Düşman yenə coşmuş da qabarmış.  
Gürcüstanı bir hiç saniyormuş,  
Çarşışmağa hazırlanıormuş.

K n y a z

(aci gülüşlə)

Həp nafılə, çarpışma nə lazım?  
Er-gec oluruz onlara taslim.  
Ba'zən alımir qəl'ə içindən;  
Anton kimilər burda dururkən,  
Dəhşət bizi məğlub edəcəkdir,  
Var-yoq bütün əldən gedəcəkdir.

S o l o m o n

Anton nəçidir?

K n y a z

Ən qaba insan!  
Ən sayğısız, ən qorqulu düşman!..

S o l o m o n

Zənnimcə bir az səhv ediyorsun.

J a s m e n

(təlaş və həyəcanla)

Ah, sən onu həp məhv ediyorsun.

K n y a z

(çılğın)

Jasmen! Bəni söylətmə, yetər, sus!  
Anton, o, yıldandan daha mənhus...

Bir xəfiyyə iki silahlı milislə gəlir.

Xəfəyyə

Anton deyə, Knyaz, biri varmış,  
Duyduq ki, sizin evdə yaşarmış...

Knyaz

Pək doğru, nə olmuş?

Xəfəyyə

Dəmin evdən  
Sorduq, dedilər, çıqdı o erkən.

Knyaz

Anlat, nə içindir bu soruşmaq?

Xəfəyyə

Bir sırr ki, hökumət bilir ancaq.

Knyaz

(yuqarı tərəfi göstərir)

Anton gəliyor, iştə!  
Milislar gedir.  
Rəzalət!

Solumon

Yapmış, görünür, gizli xəyanət.

Knyaz

(qızğın)

Yoqsul deyərək tərbiyə etdik,  
Göstərdi fəqət tərbiyəsizlik.

L e n a

(qoşaraq gəlir)

Ah... Yardım edin siz ona, yardım!

K n y a z

Kimdir o, qızım?

L e n a

Antona yardım!

K n y a z

Yoq qorquya hacət, yaqalansın,  
Nankör və ədəbsizdir o çapqın.  
Çıqmaz gecələr fabrikalardan,  
Tə'lim ediyor hər kəsə isyan.

J a s m e n

(Lena ilə)

Knyaz!..

K n y a z

(sinirlı)

Bəni söylətmə, çəkil, get!  
Milisler A n t o n u gətirər.

M a r q o

(həyəcanlı halda gəlir, ağlayaraq)

Knyaz! Bu ağarmış saçə rəhm et,  
Oğlum gediyor, ah, bana yardım.

L e n a

(*babasına yalvarır*)

Anton ki, bizimdir, ona yardım!

K n y a z

Yavrum, bu hökumət işi, söylə,  
Əldən nə gəlir?

M a r q o

(*ağlar gözlə Knyazın qarşısında diz çökər*)

Mərhəmət eylə!

A n t o n

Yalvarma, bıraq! Məhv olalım biz.

(*Knyaza*)

Sərxoş olaraq zevqə dalın siz!

M a r q o

(*xaç çəkərək, göyə doğru*)

Ya Rəb, bizə imdad!

A n t o n

O eşitməz...

M a r q o

(*mütəəssir*)

Ah, sus!

A n t o n

O fəlakətdən edər həzz.

M a r q o

Ah, mərhəmət! Ey, sevgili İsa!  
Qurtar onu, bin cürmü də olsa...

A n t o n

Olsayıdı onun qüdrəti, əfsus,  
Çarmıxda bunalmazdı...

K n y a z

Yetər, sus!  
Azığındakı həzyanlara bir baq!  
Məhv olmağa layiqdir o ancaq.

X ə f i y y ə

Artıq gedəlim.

A n t o n

Haydi.  
Gedərlər.

M a r q o

(sinirli fəryad ilə)

Səfillər!..  
Dur, getməliyim bən də bərabər...

(Oğluna yaqlaşır.)

Xəfif yəz

(onu qolundan itərək)

Dəf ol!

Mərəqə

(Knyaza)

Bəni məhv et, onu qurtar!

(E'tinasız görünce)

Qatillər, amansız canavarlar!

Yaralı hıçkırlar içinde bayılıb düşər. Jasmenlə Lena yüzünə su səpərək ayıltmağa  
çalışırlar.

Şəkro

(həyəcan və təlaşla gələr)

Knyaz! Yetişin yardımına!..

Sələmon

Nolmuş?

Şəkro

Yanqın sarıyor evləri...

Sələmon

(ətrafa)

Bayquş!

K n y a z

Kimdən bu cəsarət, bu xəyanət?!

Ş a k r o

Dün qovduğunuz işçilər əlbət.

S o l o m o n

Bir başqası yapmaz bunu...

K n y a z

Lakin,

Bir gün də yaşatmam onu... Miskin!

Yüz buldu da hər baldırı çıplaq!

Kimlər bana meydan oquyor baq!

Kin püşkürən azğınlara yalnız,

Dəhşətli ölüm vardır amansız!..

Kinli və sür'ətli adımlarla gedər. Solomon və Şakro da onu izlərlər.

M a r q o

(gözlərini açıb başını qaldırır)

Anton hanı, məhv etdimi cəllad?

Ah, yavrum!... Aman, yavruma imdad!..

(Təkrar bishə olub düşər.)

*Pərdə*

## ÜÇÜNCÜ PƏRDƏ

Tiflisdə gürcü zevqino uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıcaçılmış ipak pərdəli qapıdan misafir dolu ikinci oda görünür. İçəridə kamançada “şur” çalınar. Şubat gecəsi... Ş a k r o yarımsərəxos olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.

Ş a k r o

Marqo! Sən pək kədərlisin bu gecə.

M a r q o

Bana matəm gəlir bu əyləncə.  
Könül ağlarsa üz gülərmi, düşün!  
Qanlı məhbəsdə Antonum cürüsün,  
Siz ziyaflat yapıb da sərəxos olun.

Ş a k r o

Neyləyim, həp inad edər oğlun.  
Ona çoq yalvarıb-yaqardım bən,  
Bəhs edər daim əski məsləkdən.

M a r q o

(kinayəli)

Siz ki, məsləkə birdiniz?!

Ş a k r o

Nə yalan!  
Bunu kim söylüyor?

M a r q o

Rəzil insan!  
Səndə bir zərrə yoq şərəf, əxlaq.

### Ş a k r o

Bənim ən doğru məsləkim ancaq  
Yaşamaq zevqi... Başqa şey bilməm,  
Dəyişir məsləkim zərər görsəm.  
Bən sanırdım ki, inqilab er-gec  
Saracaq yurdu... Sonra baqdım heç...

(Əli ilə rədd edir.)

### M a r q o

Gündə bir rəngə, gündə bir yola gir,  
Batsa dünya, düşünmə...

### Ş a k r o

Sus, yetişir!..  
Çabuq ol, haydi, boş qədəhləri al.  
Şimdi Knyaz qızar...

(İçəri girər.)

### M a r q o

(onu izləyərək)

Səfil, abdal!..

### K n y a z

(pək sərxoş olaraq Solomonla qol-qola içəridən çıqar. Daşqın və  
coşğun qəhqəhələrlə)

Bunu kim zənn edərdi, hey, gidi, hey!  
Dəyişmiş cihanda, baq, hər şey...  
İştə gördünmü, qəhraman ordu  
Güldürür sətətilə şən yurdu.  
Bolşevik ordusilə çarpışaraq  
Göstərir, bizdedir zəfər ancaq.

(Məğrur və həyəcanlı.)

Yaşasın gürcü xalqı! Bin yaşasın!..

S o l o m o n

Daha dur, gürləyib öyünmə, saqın!

K n y a z

Nə demək?!

S o l o m o n

Kim bilir, yarın nə olur?!

K n y a z

Nə olur?

S o l o m o n

Başqa bir xəbər duyulur.

K n y a z

(istehzali qəhqəhəylə)

Nə xəbər? Gürcü xalqı iştə cəsur,  
Çarşışib hər hücumu dəfə ediyor,  
Səndə lakin nədənsə yoq iman.

S o l o m o n

Nə yaparsın ki, sisli bir böhran  
Daima bəndə şübhələr doğurur,  
Sən fəqət həp fərəhli, həp məğrur.

K n y a z

(şən gülüşlərlə)

Bunca bədbin olub da sızlama, dur,  
Kim sinirdən qəvisə, qalib olur!

Yan odaya keçərlər. Bu sıradə yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül  
dəməti salona soqlur. Onu izləyən Ş a k r o işə mane olmaq istər.

Ş a k r o

Dur da, sərsəm hərif!..

K i n t o

Bıraq!

Ş a k r o

Rədd ol!

K i n t o

Dəli şeytan diyor, bu tükləri yol.

(Şakronu saqalından yaqalamaq istər.)

Ş a k r o

Dəfə ol artıq.

K i n t o

(gülərək)

Yoq orda bir qopacaq,  
Həpsi üç tük ola ya yoq ancaq.

Ş a k r o

Haydi, çıq, haydi!

K i n t o

Nerdədir Knyaz?  
Ona bən gül gətirmişim.

S a k r o

(*mane olur*)

Yaramaz!

K i n t o

(*yan baqaraq*)

Kösə gördüm, fəqət sənin kibi yoq.

S a k r o

Sus da, azğın hərif!

K i n t o

Sayıqlama çoq.

S a k r o

(*gül dəmətinə göstərir*)

Bu niçin? Burda yoq düyün, bayram,  
Bir gəlin köçmüyör...

K i n t o

(*ətrafa*)

Sarsaq adam!..

(*Şakroya*)

Knyazın hələ bəllidir, daim  
Ona bən güllər etmişim təqdim.  
O da bol-bol hədiyyələr vermiş,  
Olma əngəl, saqın, bu pək güc iş.

Bu sırada şaşqın, bənzi uçmuş bir misafir gələr. Şakroya

Misafir

Zənn edərsəm bizim xanım burada.  
Onu lütfən çağır...

Şakiro

Nə var, əcəba?

Misafir

Vacib işlər var evdə...

Şakiro

Hiç yaramaz,  
Hiç biraqmaz, əmin olun, Knyaz.

Knyaz

(çıqar)

Buyurun, pək gecikdiniz.  
Əl verərlər.

Misafir

(təlaşla)

Müdhiş...  
Duyduğum pək fəna xəbər.

Knyaz

Nə imiş?

Misafir

Vaz keçin siz bu eyşü işrətdən.

K n y a z

Nə içün pək təlaş edərsin sən?

M i s a f i r

Nə qadar inqilabçı varsa; bütün  
Toplayıb şimdə etdilər sürgün.  
Sanki Tiflisdə yoqdu yer, ancaq  
Kutais məhbəsində saqlanacaq.

K i n t o

(*arqadan*)

Ya hökumət nə istiyor, daha xoş.

K n y a z

Öylə ya, doğru söylüyör...

M i s a f i r

(*Kintonu süzərək*)

Sərxoş!

K n y a z

Nə zərər var sürülsə azğınlar.

M i s a f i r

Hiç zərər yoq, biraq asılışınlar,  
Daha əngəlli bir xəbər var, əvət.  
Bizi sarmış da kinli bir qıdrət.  
Söylənənlər haqiqət olsa, yarın  
Bolşhevik pəncəsindəyik, aydın.  
Söylüyənlər uzaqda dəhşət var,  
Arabır patlayıb durur toplar.

K n y a z

(*qolundan tutaraq*)

Gəl canım, kim nə dersə həpsi yalan,  
Bunu uydursa, uydurur düşman.

K i n t o

Həp çürük, boş laqırtı... Doğrusu az.

K n y a z

İştə gördünmü, afərin!

K i n t o

Knyaz!

Sizə güllər götirmişim...

K n y a z

(*Şakronu göstərərək*)

Ver ona.

(*Kinto güil dəmətini Şakroya verər.*)

İştə al, keyf için yarar bu sana.

(*Para verər.*)

K i n t o

(*paraları alar*)

Knyazın əskik olmasın kərəmi,  
Var olun!..

(*Knyazın verdiyi paraları Şakroya göstərər.*)

İştə, çatla, ölü, eyimi?

(Gedər.)

K n y a z

(misafirə)

Gəl, canım, ordu var, hökumət var,  
Keyfə baq, boş quruntudan nə çıqar?  
Şakro qurnaz, gedər də doğru-yalan,  
Hər nə var, öyrənib gəlir əl'an.

Şakro çıqar. Dışarıda, pək uzaqda iki top atılar. L e n a ilə J a s m e n salona keçər.  
Bə'zi m i s a f i r l ə r də onları izlər.

B i r i n c i m i s a f i r

Bu nə? Düşmanmı?

İ k i n c i m i s a f i r

Bolşevik topumu?

K n y a z

Sanırım bir manevra olmalı bu...

S o l o m o n

Xayırlı, əsla, saqın, inanma, xayırlı...

K n y a z

(istehzalı təbəssümlə)

Dur, canım...

S o l o m o n

Yoq, lətifə sanma, xayırlı.

Knyaz Solomonla bərabər çıqar. Salondakılar da dışarı fırlar. İçəridə çalqı ilə bərabər gənclər tərəfindən “Corciaşvili” nağməsi oqunur. Bir az sonra Jasmenlə Lena geri döñər.

L e n a

(*həyəcan və təlaşla*)

Bu nə?!

J a s m e n

Corciaşvili.

L e n a

Ah, Jasmen!

Gir də, susdur bu saygılıları sən.

J a s m e n

Nə için?

L e n a

İnqilabçı nağməsi bu.

J a s m e n

Sadə bir şeydir, istəməz qorqu.

L e n a

Sadə bir şeymi?!

J a s m e n

Get də, sən söylə.

(*Geri dönən Şakroya.*)

Bir xəbər bildinizmi?

Ş a k r o

Yoq, öylə  
Bəlli, aydına bir xəbər yoqmuş.

(*Oquyub-çalanlara işarətlə.*)

Bu nasıl nəğmə?

J a s m e n

İştə həp sərxoş...

Ş a k r o

Görsə, yoq şübhə, çıldırır Knyaz.

L e n a

Durma, gir söylə, böylə şey yaramaz.

Şakro içəri firlar. Jasmen və Lena da çıqar.

K n y a z

(*Solomonla bərabər gələr. Şəşqin və qızğın*)

Nə rəzalət, nədir bu azığınlıq!?  
Başqa bir nəğmə yoqmu?

(*Girib susdurmaq istər.*)

S o l o m o n

(*qolundan tutaraq*)

Dur azacıq,  
Görüyorsun dumanlıdır qafalar...  
Bu halda içəridəkilər susar.  
İştə baq, susdular.

## K n y a z

Fəqət nə çıqar...  
Saygısızlıq bu, həm də bir təhqir,  
Kimdir onlar?

## S o l o m o n

Bıraq, canım yetişir.

Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsisi misafir odasından çıqar.

## L e n a

(onu tə'qib və təsəlli edərək)

Marqo can, hiç sıqlıma, hər qırılan  
Qədəh olsun... Deyil bu öylə ziyan.

## K n y a z

(onu göründə qızğın)

Gözlərin kormu? Saygısız bayquş!

## M a r q o

(sarsılmış və sinirli)

Kor deyil, bəlkə, bəlkə bir sərxoş...

## K n y a z

Sus, ədəbsiz, kinayə söyləmə, sus!  
Sən də Antonmu oldun, ah, mənhus!  
Sana artıq bu evdə yoq ikram,  
Yediyin ətmək iştə fəzlə, haram...

M a r q o

(*dolu təpsiyi hiddətlə yerə çurparaq*)

Gedərim, girsin ətməyin gözünə.

(*Açı və yaralı səslə.*)

Yavrum, ah, Antonum! Sənin sözünə  
E'tina etməyib də etdim inad.  
Bana insan göründü hər cəllad.

(*Knyaza kəskin və həyəcanlı.*)

Ya bu saçlar! Ağartdığınış saçlar!  
Düşünüb bir utan, qızar, canavar!..

S o l o m o n

Daha kafi!..

L e n a

(*ətrafa*)

Rəzalət, ah, dəhşət!..

M a r q o

Sizə nifrət! Yığın-yığın nifrət!..

(*Çılğınca adımlarla çıqıb gedər.*)

Ş a k r o

(*Jasmenlə bərabər gurultuya çıqar*)

Bu nə səsdir?

J a s m e n

Aman, nə oldu, nə var?

M a r q o

(içəridən)

Mərhəmətsiz, şərəfsiz alçaqlar!

Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıqdığı qapıdan çıqarlar.

S o l o m o n

(yerində büt kibi dona qalmış Knyaza)

Umulur şey deyil, bu, əlbəttə,  
Baxüsüz böylə bir ziyafətdə.

J a s m e n

Nə imiş?

K n y a z

(kinayəli)

Əkdiyin toxumlardan  
Yeşərir təzə-tər çiçəkli fidan.

J a s m e n

Bənim əkdiklərimmi?

K n y a z

Bəlli... yetər!

## S o l o m o n

Susalım, duymasın misafirlər.

Knyazla Solomon içəri girər. Musiqi dəyişərək “Tamara” rəqsi ahəngi çalınar.  
B i r q ı z , b i r o ğ l a n oynayaraq salona keçər. M i s a f i r l e r də onları izlər. İ k i c ü t  
daha rəqsdə iştirak edər. Anton yarımsaqlı olaraq diş qapıdan gələr. Jasmenlə  
yaqlaşar.

## J a s m e n

(*diqqət və heyvətlə*)

Sənmisin, Anton!?

## A n t o n

İştə gəldim, əvət.

## J a s m e n

Kim xilas etdi, kim?

## A n t o n

(*məğrur*)

Silah, qüvvət!

## J a s m e n

Knyaz olduqca kinlidir bu gecə,  
Çıldırır, bədə sərsəm etdikcə...  
Sən çəkil, görə saldırıb duracaq.

## A n t o n

(*yumruğunu göstərər*)

Ona qüvvət verir cəvab ancaq.

J a s m e n

Durma artıq, çəkil.

A n t o n

Anam nerdə?

J a s m e n

Şimdi burdaydı.

A n t o n

İstəməz pərdə.

Onu Knyazmı qovdu? Ah, alçaq!

(Məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın.)

Sərsəri, şarlatan, dəni, yaltaq!..

S a k r o

(Məclisi əyləndirir, ona-buna soqlaraq oqur)

Hər aqşam keyf içində gülür Müctəhid bağı,  
Quş qanılı qızarmış xanımların dodağı,  
Bənim nazlı yarımin pudralı cəmali var,  
Boyalıdır saçları, iki yapma xalı var.  
Həm cavan, həm gözəldir: əlli sekiz yaşında?  
Dərman için bir tük yoq kirpiyində, qaşında.  
Xoşlanmadım bən əsla bülbülün nəğməsindən,  
Məst olur dəli könlüm qarğaların səsindən.

A n t o n

(Şakronu süzərək)

Gah “sağ” ol, gah “sol”, iştə tatlı oyun,  
Sana layiq, denilsə buqələmun...

K n y a z

(səsə çıqaraq)

Sayısızlıq yetər, yetər həzyan,  
Çıq, ədəbsiz, həmən çəkil buradan.

A n t o n

Nerdə annəm?

K n y a z

O dəf' olub getdi,  
Sən də dəf' ol ki, hevsələm bitdi,  
İkiniz bir yılansınız, nankör.

A n t o n

(aci qəhqəhəylə)

Nankör olduqsa əfvə layiq gör.

K n y a z

Həp bu həzyan içinmi gəldin sən?!

A n t o n

Xoş xəbər vermək istədim sənə.

K n y a z

Nə xəbər?

A n t o n

Durma, yol tədarükü gör,  
Bil ki, Anton deyil də pək nankör.

Bu sıradə pək uzaqda iki zəif top patlar.

M i s a f i r l ə r

Ah...

## B i r i n c i m i s a f i r

Aman, gəldilər.

## İ k i n c i m i s a f i r

Nə çirkin hal...

## S o l o m o n

(başını sallar)

Həp xəyal oldu, getdi istiqlal.

## A n t o n

(cibindən telegraf xəbərlərinə məxsus qəzətə əlavəsi çıqarıb verər)

Burda sən zevq içində məst-xumar,  
Gurluyor hər tərəfdə, baq, toplar.  
Var ikən əldə qaçmaq imkani,  
Savuşur həp hökumət ərkəni.  
İşə fürsət!.. Nə varsa topla da qaç!  
Qafil olsan qalırsın ac-yalavac.  
Yarın artıq öyündüyün sərvət,  
Sana yalnız qazandırır lə'nət.  
Qüdrətin varsa çıq vuruş, çarpiş!

(Məğrur qəhqəhəylə.)

Nə için, anlamam, bu kinli baqış?  
Bəlli, yoq sizdə öylə bir cür'ət,  
Burda yalnız yigitlik istor, əvət.  
Həpiniz saygısız, rəzil, alçaq,  
Həpiniz tilki, tilkidən qorqaq,  
İşə meydən! Ər ol, ya əz, ya əzil!

(Cibindən məndilini çıqarıb uzatar.)

Ağlamaq istəsən, buyur məndil!  
Başqa bir qurtuluş yoq... Ən eyi yol  
Qaçmaq...

K n y a z

(oquduğu xəbərdən mütəəssir olaraq çılgın)

Ah, sus, yetər, çəkil, dəf ol?

(Cibindən revolveri çıqarır.)

Söylənib durma, haydi, çıq, yoqsa  
Çıqarırlar həmən cənazəni...

A n t o n

Ya...

Hani, göstər də bir cəsarətinin,  
Görəlim bəri son məharətinin.

(İki-tüç adım ilərilər)

K n y a z

İştə al!..

Revolver patllar.

A n t o n

Ah, şərəfsiz, ah, cəllad!..

(Aldığı yaradan bihal olub düşər.)

K n y a z

Baq, nasıl susdun?

A n t o n

(son nəfəsilə)

Ah...

J a s m e n

Aman, imdad!..

Əllərini dəhşət və heyrətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaqalar. Durduğu yerdə dona qalar.

M a r q o

(şən və həyəcanlı adımlarla gələr, qapı yanında duran Jasmənə)

Söylə, ah, nerdə Antonum?

J a s m e n

(Həzin və müxtərib)

Marqo!

Onu hiç sorma...

M a r q o

Nerdə, nerdədir o?

(Ətrafa baqıb Antonu görür, sarsılır.)

O nə!? Ah, sənmisin!?

A n t o n

Zavallı ana...

Bana gəl!

M a r q o

(aci fəryad ilə)

Yavrum, ah, nə oldu sana?

Sana kim qiysi?

A n t o n

(Knyaza işarətlə)

Ən dəni məxluq!..

## M a r q o

(*pək sinirli və çılğın*)

Antonum! Yavrum, ah zavallı çocuq!

Yaralı hicqırıqlarla üzərinə qapanır. Bu sıradə iki top daha atılar, içəri salonun pəncərəsindən baqıldıqda uzaqlarda yanğın əlaməti görünər.

## K n y a z

Yenə toplar!..

## Ş a k r o

Aman, böyük yanğın!

## B i r i n c i m i s a f i r

Gedəlim, iştə hərb...

## İ k i n c i m i s a f i r

Əvət, dağılım!  
Misafirlər qarışq halda salonu tərk edər.

## S o l o m o n

(*pəncərədən baqar*)

Ah, alev dalğa-dalğa yüksəliyor...

## A n t o n

(*dirsəyinə dayanıb iztirab və sevinc ilə*)

İştə... onlar!.. Bizimkilər... gəliyor!..

(*Yenə arqası üstə düşər.*)

Pərdə

## DÖRDÜNCÜ PƏRDƏ

İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşında balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə... Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözərləri oqşar. Sağ və sol divarlarında Şiller və Hötenin böyük rəsmləri asılmış. Sələmən bir güşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, hazırlanın son günləri. Aqşam... Uzaq qomşuda pianoda lirik parçalar çalınır.

Knyaz alafranqa qiyaftədə olaraq balkonda ətrafi seyrə dalar. Salona keçib  
Solomona yaqlaşar.

Knyaz

İştə Berlin! Mədəniyyət ocağı,  
Hər yaşıl sahnəsi cannat bucağı...  
Hər tərəf dalğalı, hər mənzərə şən,  
Fərqi yoqdur gecənin gündüzündən.  
Hər salondon uşuşur zülmümalər,  
Qadın-erkək gülüşüb rəqs eylər.  
Gecə Berlində çalışmaq bəncə  
Sofuluqdur, var ikən əyləncə.

Sələmən

Bəndə əyləncəyə yoq meyl artıq,  
İki yıldır ki, usandıq, biqqidiq.  
İki yıldır ki, gedib var-yoqumuz,  
Bəklədik, həp daşa dəydi oqumuz.

Knyaz

Hiç sinirlənmə, yoruldun, enəlim,  
Musiqi dinləyərək əylənəlim.

(Yazılan dəftərləri süzərək.)

Bu nə, bilməm, səni həp cəzb eylər...

S o l o m o n

Vətənən əhvalına aid şeylər...

Dəftərləri toplayıb çəkməcəyə qoyar. Bu sıradə yüzü təraş edilmiş, alafranqa geyimli  
Ş a k r o , knyazın panama-şlyapasını və bastonunu gotirir. Solomon ona bir paket uzadır.

Bunu ver postaya...

K n y a z

Məktubmu?

S o l o m o n

Əvət.

K n y a z

Nerəyə?

S o l o m o n

Tiflisə.

Ş a k r o

(dərin bir ah çəkərək)

Qaldıq həsrət.

S o l o m o n

(Şakroya)

İki gündür yenə daşmış kədərin,  
Düşünür, həp düşünürsün, bu niçin?

Ş a k r o

Özlərim Tiflisi hətta gecələr,  
Doğduğum ev bana rö'yada gülər.  
Cənnət olsun da bu Berlin, nə çıqar,  
Vətənin başqa gözəllikləri var.

## K n y a z

Hiç məraq etmə, yaqınlarda səni  
Yenə Kür nəhri öpər...

(*Baston və şlyapasını alar.*)

Dinlə bəni!  
Lena dərs aldımı?

## Ş a k r o

Zatən bitdi,  
Dəmin almanca müəllim getdi.

(*Sol qapıdan çıqar.*)

## S o l o m o n

Nerdə Jasmen?

## K n y a z

Görünür süslənıyor.

## S o l o m o n

Süs nə lazımdır, o bir işvali nur,  
İncə bir hali, ufaq qıvrılışı,  
Qara kirpikləri, cazib bağışı  
Məstü heyran ediyor hər salonu,  
Berlinin gözləri alqışlar onu.

(*Şapkasını, bastonunu alar, çıqarkən Knyaza*)

Bana baq, Şakro sapılmış da bir az,  
Ona zənnimcə inanmaq yaramaz.  
Onda Isayı satan Yuda kibi  
Bir baqış var ki, bilinməz səbəbi.

K n y a z

Səhviniz var...

S o l o m o n

Xayır, əsla!

(*Sağ qapıdan çıqarlar.*)

Ş a k r o

(*Qapı arasında görünər*)

İblis!

Sezdi həp fikrimi bir anda xəbis.

(*Salona keçər, saçlarını qarışdırıb düşünər.*)

J a s m e n

(*eyni qapıdan gələr*)

Yenə dalğın kibisin, söylə, nə var?

Ş a k r o

Anton ölmüş də, sıqıldım...

J a s m e n

(*ətrafa*)

Canavar!

Ş a k r o

Kim bilir, bəlkə də saqdır.

J a s m e n

(ətrafa)

Budala!

(Şakroya)

Anmadım bən onu bir an əsla!

Ş a k r o

(Ətrafa)

Soğumuşdur bilirim Knyazdan,  
Bəni sevməzmi şu afət bir an?

(Ansızın əlini yaqalar, öpər.)

Nə gözəl, ah, nə gözəlsin!

J a s m e n

(e 'tinasız, məğrur bir tevrələ əlini çəkər, istehzalı qəhqəhələrlə)

Bu nə hal?

Ş a k r o

Bana yoq, könlümə sor!..

J a s m e n

Sus, abdal!

Duysa Knyaz səni məhv eylər, inan.

Ş a k r o

Şimdi artıq o, sönük bir insan...  
İçki etmiş onu sərsəm və səfil...

*(Öz qəlbini göstərər)*

Fəqət atəşli könül öylə deyil...

J a s m e n

*(tatlı qəhqəhələrlə)*

Qorqarım səndəki atəşlə yarın  
Bütün Avropayı sarsın yanğın.

Ş a k r o

Yetişir bunca həqarət, Jasmen,  
Bəkliyorsun, bilirim Antonu sən.

J a s m e n

O ki, ölmüş...

Ş a k r o

Ölü məktubmu yazar?

J a s m e n

Kimə yazmış?

Ş a k r o

Sana.

J a s m e n

Xain, qəddar!  
Böylə həzyanlara yol vermə, saqın!

Ş a k r o

Sən mələk çöhrəli bir şeytansın,  
Geca-gündüz bəni həp sitmə yaqar.  
Səndə yalnız acı istehza var.

J a s m e n

(*gülərək balkona çıqar*)

Xastasın, get, azacıq yat!

S a k r o

(*sol qapıdan çıqaraq, kinli və qızğın*)

Mənhus!

Gül!.. Yarın aqlayacaqsın, əfsus!

L e n a sağ qapıdan əllərini bir-birinə çarparaq gülə-gülə gələr.

J a s m e n

Həp gülürsün, bu nə? Mə'sum İblis!

L e n a

Xoş xəbər!.. Berlinə gəlmış Tiflis.

J a s m e n

Söylə anlat, nə imiş?

L e n a

Müjdəmi ver.

(*Yenə gülüb durur.*)

J a s m e n

Qız, nə olmuş?

L e n a

Səni Anton bəklər.

J a s m e n

Əcəba nerdə buluşdu?

L e n a

Əl'an,  
Bana rast gəldi geçərkən qapıdan.

J a s m e n

Ah, fəqst görsə, əmin ol, Knyaz  
Çıldırıb kökləyəcək bir yeni saz.

L e n a

Kimsə duymaz, çabuq söyleşiniz,  
Bəklərim burda... Yarın hər ikimiz  
Çıqarız seyrə, “Göy orman”<sup>1</sup> eyidir.

J a s m e n

(Lenayı öpər, sol qapının açarını çevirib qapar)

Burda pək az da görüşsək yetişir.

L e n a

(sağ qapını açaraq)

Buyurun!..

A n t o n

(şıq alafranqa qiyafətdə görünər. Lenanın saçlarını oqşayaraq)

Ah, nə gözəlsin, bilsən...

---

<sup>1</sup> Qrunevald

L e n a

Gəlirim, şimdicik...

(Çıqar.)

J a s m e n

Anton!

A n t o n

(onun əlini sıcaq busələrə qərq edərək)

Jasmen!

J a s m e n

Bu səfa yurduna sən xoş gəldin,  
Ah, nə parladıq, nə gözəldir Berlin.  
İştə qüdrət və mətanət ocağı,  
Hər təraf nəş'ə, səadət bucağı.

A n t o n

Bil'əkis, fabrikalar, mə'dənlər  
Ac və möhtac olaraq həp inlər.

J a s m e n

Öylə şey görmədim əsla...

A n t o n

Nə həzin!?

(Təbdili-ahənglə)

Pək küçük şeyləri, əlbəttə, sizin  
Görəməz gözləriniz... Yoo ki, məraq...

### J a s m e n

Yenə həp əski təbiət!.. Bana baq,  
Söylə bir, söylə nasıldır Marqo?

### A n t o n

Şimdi pək başqa bir aləmdədir o,  
Hoppa knyazlara xidmət yerinə  
Bağıyor şimdə çocuq evlərinə,  
Gürcü öksüzlərinin annəsidir.

### J a s m e n

Nə gözəl!.. Ah, onu görsəydim bir...

*(Bir az düşünər, Antonun əlini əlləri içində alaraq.)*

Söylə, anlat ki, niçindir bu gəliş?

### A n t o n

Knyazın qurşunu azğın, müdhiş...  
Cigərimdən onu dəf etmek için  
Bəni cəlb etdi uzaqdan Berlin.

*(Cibindən bir qurşun çıqarır.)*

Nerdə Knyaz, bunu ver kəndisinə...

### J a s m e n

Yenə sən əski inadında, bu nə!?  
Həp unut keçmiş, gəl, söz ver də,  
Yarın erkən buluşub bir yerdə,  
Çıqalım seyrə...

*(Bir az düşündükdən sonra.)*

“Potsdam” eyidir!..  
Möhtəşəm mənzərlər var, nadir...

A n t o n

Ya?

J a s m e n

Fridrix sarayı pək dilbər,  
Bir zaman orda yaşarmış Volter.  
Nə böyük şöhrəti varmış!..

A n t o n

Bıraqın!..  
Böyük olsaydı küçülməzdü, saqın!

J a s m e n

Küçük olsun, nəmə lazım... Əmolim,  
Məqsədim bir görüşüb söyləşəlim...  
Bəni yillarca unutdun... Var-yoq  
İki məktubunu aldım...

A n t o n

İş çoq...  
Səni ansam da, inan, yoq vəqtim.

J a s m e n

(dərin bir ah çəkərək)

Bilirim, ah, nə qadar bədbəxtim,  
Bəni bir ləhzə düşünsən nə çıqar?

A n t o n

Səni məs'ud edəcək yollar var...

J a s m e n

Ya xilas et bəni, ya məhv eylə,  
İstəməm başqa təsəlli, söylə,  
Nə zaman Berlini tərk etməlisin?

A n t o n

Kim bilir, bəlkə yarın...

J a s m e n

Ah, nə içində?

A n t o n

Fikrim İsvəçrəyə olmaq azim,  
Bir çoq alati-sənaye lazımdır.

J a s m e n

Nə olur, söylə, bənim halım o gün,  
Nə olur, Jasmeni bir kərrə düşün!

A n t o n

Şərqdən qərbə uçan bir tavus  
Şərqə uçmazmı?

J a s m e n

Qanat yoq, əfsus!..

A n t o n

Sana Anton qanat olsun...

J a s m e n

(sevinclə)

Nə gözəl!

A n t o n

(bir kart-vizit verər)

İştə adres, yarın erkən bana gəl...

J a s m e n

Gəlirim.

A n t o n

Gəl də, könül şənlənsin.

J a s m e n

(onun əllərini yaqalar, stüzgün baqışla)

Sən!?

A n t o n

Bənimsin, gözəlim.

J a s m e n

Bən də...

A n t o n

Sənin.

(Çılğınca busələrlə öpüşürlər)

J a s m e n

(dərin bir ah çəkərək)

Altı yıldır, yetər, oldum dutsaq!  
Bəni Knyaz bir oyuncaq yaparaq,  
Şən saraylarda zəhər yutdurdu,  
Biraqıb gəldim o munis yurdu.  
Dayə oldum da şu sərxoş çocuğa,

Gündə bir qavğa çıqar ortalığa.  
Şimdi pək başqa, fəqət bəndə məraq,  
Dilərim canlı bir atəş olaraq,  
Çalışıb zevq alayım sə'yimdən,  
Rəhbər olsan bana sən, yalnız sən!?

#### A n t o n

(*onu qolları arasına alır, pək məmnun və həyəcanlı*)

Nə səadət!.. Nə səadət, bilsən,  
Həmdəmim olsan, əvət, gerçəkdən.  
Uysa məfkurəmə dilbər Jasmen,  
Öyünür, göylərə sığmam belə bən.

#### J a s m e n

Tutduğun yolları həp izləyərək,  
Sana Jasmen olacaq həmməslək.

#### L e n a

(*qapını açaraq*)

Gəldilər.

#### A n t o n

(*şapkasını alar*)

Bən gedəyim...

#### J a s m e n

Sağlıqla.

#### L e n a

Yenə təşrif ediniz.

A n t o n

(hər ikisinə əl verib çıqar)

Pək əla.

J a s m e n

(təlaşla)

Onu Knyaz çıqıyorkən görəcək,  
Yenə dəhşət və alev püskürəcək.

L e n a

O qolay... qandırırmı Knyazı bən.

J a s m e n

Lena! Ah, sən nə mələksin, bilsən.  
Knyaz əlində gül dəməti sağ qapıdan girər.

L e n a

(ona yaqlaşır, gülləri heyrətlə süzərək)

Kimə aldin bunu?

K n y a z

(Dəməti kin və hiddətlə Jasmenin yüzünə çırparaq.)

Baq, iştə ona!

J a s m e n

Ah, yapılmaz şu həqarət qadına.

## K n y a z

Söylə, burdan çıqan oynas kim idi?  
Bana düşman, sizə yoldaş kim idi?  
Dağıdır yurdumu məhv eylədilər,  
Söylə bir, səndən o çapqın nə diler?

## L e n a

Bir günah yoq sanırm Jasmendə,  
Bən çağırıdım da, qəbahət bəndə.

## K n y a z

(qızının qolundan tutub nifrətlə itər)

Haydi, dəf' ol, bana dərs öyrətmə,  
Bir çocuqkən, sapa yollar getmə!

(Lena sol odaya yaqlaşar, açarı verib çıqar, Knyaz bunu görünce  
daha çılgın.)

İştə, həp bəlli qapanmış qapılar,  
Görünür pərdəli hikmətlər var.

## J a s m e n

Yetişir, qəhr ediyorsun bəni sən,  
İftira, bən uzağım hər ləkədən.

## K n y a z

Əvət, əxlaqi sönükklər, bəlli,  
Göstərir kəndini ismət modeli.  
Bir düşün, sən nə idin köydə ikən?  
Nə idin, sonra nə oldun, Jasmen!?  
Kimsəsiz bir qız idin ac, möhtac,  
Gəlib oldun öyünən başlara tac.  
Səni sevdirdi də ismat az-çoq...  
Şimdi, əfsus, o da yoq, ah, o da yoq...

## J a s m e n

Həp yalan... ən qara, ən kirli yalan!..

(Əlləri ilə yüzünü qapar, acı və sinirli bir halda ağlar durur.)

## L e n a

(həyəcanlı fəryadla gəlir)

Getdi, həp var-yoqumuz getdi... Aman!

Qırılıb çəkməçələr, sandıqlar,

Aşırılmış paralar, hər nə ki var.

## K n y a z

Nerdə baq, gör şu ədəbsiz Şakro?

## L e n a

Evdə yoq...

## K n y a z

Hanki cəhənnəmdədir o?

## L e n a

Onu görmüş dəmin ev sahibəsi,

Əldə bir çanta... tiqanmış nəfəsi,

Savuşub bağça tərəfdən getmiş...

## K n y a z

Bitdik artıq, bu xəbər pək müdhiş.

İşə! Oynas güdən azgınlar için

Bu fəlakət belə azdır...

(Jasmeni nifrətlə süzərək.)

Miskin.

Bu xəyanətlərə bais həp sən!..

Hər bəla səndən, əvət, həp səndən...

*(Kinli adımlarla sol odaya keçərək)*

Sarmış ətrafımı vicdansızlar,  
Ah, səfillər, qanıçən qansızlar!

J a s m e n

*(göz yaşlarını silərək, Lenani həsrətli baqışlarla qucaqlar)*

Şimdi bildim ki, səadətmiş ölüm,  
Öpəyim, gal, səni son dəfə, gülüm!

*(Öpər, palto və şapkasını alıb getmək istər.)*

L e n a

*(önünə keçərək)*

Söylə, Jasmen, nerəyə, ah, nerəyə?  
Yoq, bıraqmam səni...

J a s m e n

Dönməm geriyə.  
Yetişir dinlədiyim son təhqir,  
Bəni bıqdırıdı şu altın zəncir.  
Knyazın yaptığı vəhşi qabalıq,  
Bir nəvazış ki, çəkilməz artıq.

*(Yerdəki gül dəmətindən birini alır.)*

İşə bir xatırə... qalsın bəndə,  
Bu da çıgnındı, əvət, Jasmen də.  
Bu gültün yoq deyil, əlbət, dəyəri,  
Bir dikəndən daha kəskin zəhəri.

*(Gedəcək olur.)*

L e n a

Getmə, dur, mərhəmətin yoqmu bana?  
Lena həmşirə qadar bağlı sana.

## J a s m e n

Sən deyilsin bana həmşirə, xayır,  
Taleyim çünki ölümden qaradır.  
Sən səadət və əsalət çiçəyi,  
Bən fəlakət və səfələt böcəyi...  
Bəni qoynunda böyütmüş boralar,  
Kin və atəş savuran firtinalar.  
Olsa, həmşirəm olur həsrətlər,  
Acılar, faciələr, dəhşətlər.  
Əlvida!.. Artıq unut Jasmeni sən,  
Unut artıq bəni...

(*Sağ qapıdan çıqar.*)

## L e n a

(*arqadan yaralı və ümidsiz bir halda*)

Jasmen!.. Jasmen!..

K n y a z kinli adımlarla gələr.

## K n y a z

Nerdə Jasmen?

## L e n a

Savuşub getdi...

## K n y a z

Əvət,  
Bu da bir başqa xəyanət, dəhşət!..  
Niçin uydum da, inandım ona bən!?  
Sağ qalır sanma nə Jasmen, nə də sən!

(Sınırlı bir halda bütün vücudu və səsi titrəyərək Lenaya hücum edər.)

Ah, rəzillər, yüzü ağ fahişələr!

L e n a

Yetər, ah!..

(Açı fəryadla başı dönüb yerə yiqlalar.)

K n y a z

İştə cəza! Haydi, gəbər!..

### **Pərdə**

## **BEŞİNCİ PƏRDƏ**

Berlində bir kafe-restoran... Sağda, solda birər qapı... ucdə küçük bir səhnə... Səhnənin bir tərəfində beşaltı nəfərlik orkestra. Ən ortada rəqəsə məxsus yer... Ətrafdə müşəxşirlərə məxsus masa və sandaliyələr... Mayısın ilk günü...

Solomon bir yanda, bufet karşısındı qəzetə oqur. Xidmətçi q a d i n l a r və q i z l a r masaları silib təmizlər. Qadınlar şışman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürülər.

K n y a z

(içəridən dəhşətlə bağırar)

Onlar, yenə onlar, yenə onlar!..

S o l o m o n

(xidmətçi qızlardan birinə)

Çıldirdımı Knyaz, nə xəbər var?  
Get, Lenaya anlat ki, usandıq,  
Susdursun o divanayı artıq.

*(Qız sağ tərəfdən çıqar. Solomon yerindən qalqıb masaları silib təmizləyən qadılara.)*

Diqqət edəlim, hər şeyə diqqət!  
Pək başqadır almandakı xislət,  
Bir yerdə əgor yoqsa nəzafət,  
Yaqlaşmaz, edər bəlkə də nifrət.

Bu sıradə saçları ağarmış K n y a z bir əldə əsa, bir əldə aq qalpağı, əski aq milli qiyafadə qapıdan girər. Bahar olduğuna bağmayaraq boyunu xəzli qalın paltosu da üstündə bulunur.  
Hənuz görünmədən səsi eşidilər. İçəri girinca əlini köksünə vurub komanda edər kibi gürlər.

## K n y a z

Knyaz! Bu nasıl ad?  
Hər seyhası işyan, acı fəryad!..  
Yoq şübhə ki, dünya dolu knyaz.  
(Əli ilə köksünə işaret edər.)  
Lakin bana derlər, ulu Knyaz!  
Hər, baldırı çiplaq bəni duymaz,  
Yoq, anlayamaz qartalı hər qaz.  
(Birdən-birə müteəssir)  
Nəslim ulu bir nəsl idi əvvəl,  
Bən şimdə nəyim? Bir quru heykəl!  
Hər an gəmirir qəlbimi bir kin,  
Gündən-güna dəhşət daha kəskin.

*(Ətrafindakulara.)*

Lə'nət, bana lə'nət, sana lə'nət, ona lə'nət!

*(Nifrətlə ətrafa tükürür.)*

Kor şeytana lə'nət!  
Bir vulkan idim, mum kibi söndüm,  
Bir aslan ikən tilkiyə döndüm.

*(Qadınlara şasqın baqıb.)*

Bir bənmi? O qızla şu qadın da  
Bambaşqa yaşarlardı yaqında.

(Birinə hücum edər kibi.)  
Dün sən nə idin? Sahibeyi-tac!  
Ya şimdə nəsin? Ətməyə möhtac.

*(Bir başqasına.)*

Dün göydə uçan cilvəli tavus,  
Baq şimdə tavuqdan belə mənhus.

*(Xidmətçi qadınlara hücumla tükiürür.)*

Fu! Kirli böcəklər!..  
Azğın kələbəklər.

*(Bir başqasına.)*

Gəl, gəl bana, vurğun sana Knyaz,  
Sən yağlı bir ördək, o da bir qaz.

*(Təkrar gülər, ansızın həl dəyişərək.)*

Eyyah! O nə? Dəhşət!..  
İnsanları sarmış qara vəhşət.  
Dünya yanıyor, sarsılıyorkən,  
Yalnız gülərim bən.

*(Qəhqəhələrlə gülər, sonra mütbəəssir.)*

Ha-ha-ha-ha!..  
Yalnız onu, yalnız o gözəl Jasmeni görsəm.  
Bilson o nə sərsəm;  
Bir hiçlə bir aqşam bəni atdı,  
Əğyarə uyub yarımı satdı.  
Ah, qalmadı bir kimsədə hörmət və sədaqət.

(Göyə doğru)

Ya Rəb, bu nə zillət, nə rəzalət?!  
Artıq yetişir bunca fəlakət,  
Dinsizləri qəhr et!

(İsyən və həyəcanla.)

Yoq, yoq, o da aciz, o da xamus...  
Yoq, Tanrı da həp onlara uymuş.  
Anton, qara bayqus!..  
Jasmen nə çiçəkdir onu duymuş...

(İstehzali qəhqəhə ilə)

Kərtənkələnin zevqi də varmış!..

(Kinli və sinirli)

Ah, bəslədiyim bir quzu azğın canavarmış.  
Yoq, həzm edəməm bən bunu əsla.  
Knyaz yaşıyor, ölmədi hala.  
Ölmək yaşamaqdır,  
Sərsəm yaşayış ömrə yamaqdır.

(İçəri qapıya doğru yürür və geri çəkilər. Gözünə qorqunc yanğınlar  
görünərək şiddətlə bağırar.)

Eyyah, o nə dəhşət?! Dəhşət!  
Dəhşət və fəlakət.  
Yanğınlı!  
Yanğınlı!.. Tutuşub yandı bütün var-yoqu xalqın.  
Həp çökdü saraylar.  
Ah, nerdə alaylar?  
Kaşanələrim yandi kül oldu,  
Jasmen belə atəşdə, dumanlarda boğuldı.  
Yardım!.. Ona yardım!..  
Yardım!.. Bana yardım!..

(Həmən gözünə yanğın görünər, sağ qapıdan dışarı fırlar.)

## S o l o m o n

(Qapını kilidlər. Xidmətçi qızlardan birinə)

Durma, qos doktora, söylərsən ki,  
Bağçadan gəlsin... o görmüşdür evi.

Qız çıqar. Son moda ilə geyinmiş alman müştəriləri... Qadın və erkək olaraq ikişərűçər gəlir, otururlar. Kəndilərinə yanaşan xidmətçilərinə ufaq-təfəkkər yemək, çay, qəhvə, bira, limonata kibi şeylər ismarlayar, öz aralarında konuşurlar. Bu sıradı Anton yolcu qiyafətində gəlir, boş bir masa karşısındakı oturub çağara yaqrar. Bütün xidmətçilər məşğul olduğundan S o l o m o n ona külqabı göstərir. Anton onu görünçə tanır, həmən qalqar, əlini sıqaraq.

## A n t o n

Əfv edərsin, Solomon, ah, Solomon!  
Pək dəyişmişsin...

(Bir-birinin əlini sıqaraq bərabər otururlar.)

## S o l o m o n

(başını sallayaraq)

Əzizim, Anton!  
Bən deyil, sən də dəyişdin... hətta  
Ulu Knyaz da dəyişmiş... Lena  
Naz edər, sıqmaz ikən göylərə dün,  
Hər kəsin nazını çəkməkdə bu gün.  
Bir yıl əvvəl onu oqsardı qürur,  
Şimdi ac... Ətmək için rəqs ediyor.

(Bir qadın qəhvə götürir, Solomon onu və masaları silib düzəldən  
digər iki qadını göstərər)

Şu qadınlar da dəyişmiş hətta,  
Həpsi keyf əqli ikən Moskovada;  
Çıqdı sərvət və saadət əldən,

Şimdi xidmətlə yaşarlar... şu gedən  
Bir qraf zevçəsil.. Baq, onlar da  
Milyoner ailəsindən...

#### A n t o n

Əcəba!?  
Knyazın halı nasıldır, nerdə?

#### S o l o m o n

(yan qapını göstərər)

Burda bir qülbəsi var: pojmürdə...  
Qara saçlar ağarıb bir yıldı,  
Şimdi görson tanımazsan osla!  
İştə çılgın kibi bir xastadır o,  
Onu məhv eylədi nankör Şakro...

#### A n t o n

(*gülərək*)

Knyazın sərvəti zəhr olmuş ona,  
Biri İsveçrədə anlatdı bana.  
Uyaraq işvəli bir aktrisə,  
Buradan gizli savuşmuş Parisə.  
Qız aşırımsı da bütün var-yoqunu,  
Tam səfələtdə biraqmışdır onu.  
Ac, ümidsiz qalaraq bir aqşam  
İntihar eyləmiş...

#### S o l o m o n

Ah, sərsəm adam!..

(*Başını mə'nalı bir tevrılə sallar.*)

Məhv edən məhv olur, əlbət, bir gün,  
Bəncə Anton da bir az suçlu... düşün,

Şakro çaldıysa onun sərvətini,  
Sən də saydın hiçə heysiyyətini.

A n t o n

Bən nə yapdım ona?

S o l o m o n

Jasmen, Jasmen!?  
O küçük şeymi?

A n t o n

İnan, köydə ikən  
Biz bərabər sevişirdik... heyfa  
Bən çalışmaqda ikən fabrikada,  
İşte altın, para saçmış da bir az,  
Onu bəndən çalı vermiş Knyaz.  
Sonra həp sərvəti əldən getdi,  
Çıldırib Jasmeni təhqir etdi.  
O da ayrıldı həmən nifratla,  
Bunda bən suçlumuyum, sən söylə?

S o l o m o n

Əcəba nerdə o afət, nerdə?

A n t o n

Gələcək şimdə, yaqın bir yerdə...

S o l o m o n

Yoq, saqın, gəlməsin əsla, yaramaz,  
Çıldırir bir daha çılgın Knyaz.

A n t o n

Knyazın bildiyi Jasmen başqa,  
Onda yoq əski kokotluq əsla.

Atilib şimdî əmək cəbhəsinə,  
Səs verir həp əzilənlər səsinə.

Lena səhnədə görünür, musiqi ilə həməhəng olaraq şərqi söylər.

### L e n a

Ey sallana-sallana  
Uçan qərib durnalar!  
Bən doydum şirin cana,  
Binlərca həsrətim var:  
Uğradınız bəlkə bizim ellərə,  
Bəndən solam edin coşqun sellərə,  
Sorsa bəni Gürcüstanın ipək telli qızları,  
İncə belli qızları,  
Şirin dilli qızları...  
Dersiniz ki, bən qurbanım süzgün, ala gözlərə,  
Yosma, dilber yüzlərə,  
Şux ədalı sözlərə.

Ey süzülüüb oynasañ,  
Mini-mini yolçular!  
Bənim sizlərdən aşan  
Küçük bir diləyim var;  
Uğradınız bəlkə çoq uzaqlara,  
Səlam edin bizim şən irmaqlara.  
Sorsa bəni Gürcüstanın səfali ormanları,  
Yeşil xiyabanları,  
Vəfali ceylanları...  
Dersiniz ki, bən qurbanım sarı, vəhşi güllərə,  
Sevdalı bülbüllərə,  
Çırpinan könüllərə.

Lena çəkilər. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər.

### L e n a

Bilmədim də gönül verdim hər gülə,  
Yaraladı acı dıkənlər bəni.

Yan baqıb süzdüler bin bir naz ilə  
Həsrətlə nazımı çəkənlər bəni.

Ömrümün baharı matəmlə doldu,  
Diləklərim sərab içində soldu,  
Halımdan ürkərək tanımız oldu,  
Uğrumda göz yaşı dökənlər bəni.

Boğdu ümidiimi ıssız bir gecə,  
Hilalə bənzədim<sup>1</sup> dərd içə-icə,  
Taleyim dönünçə saydilar hiçə,  
Hər gün önumdə diz çökənlər bəni.

Şiddətli alqış... Lena son iki misrayı təkrar edər, “ah” deyə bayığınca bir halda arqadakı sandaliyaya oturur. İçəridən gələn bir xidmətçinin yardımını ilə qalqıb gedər. Kafedəki seyriləri acı bir sükut qapları.

A n t o n

(*təlaşla qalqar*)

Görünür pək acıdır hali onun.

S o l o m o n

(*golundan tutaraq*)

Hiç məraq etmə, bu hər günkü oyun...

A n t o n

Əcəba, xastamı?

S o l o m o n

Qansız, cansız...  
O çalışmazsa bütün ac qalırız.

---

<sup>1</sup>Yeni aya döndüm

## A n t o n

Ona yardım edəlim... Ah, nə yaziq!..

(*Antona yemək gəlir.*)

## S o l o m o n

Sən ye, iç!.. Şimdi keçər bayğınlıq.

(*Sağ qapıdan çıqar.*)

## İ x t i y a r a l m a n

(*öksürür, qalın səslə, yanındakı qadınla sarışın qızı işarətlə*)

Qızçığaz bir daha çıqmaz, gedəlim.

## Q a d ı n

Kim bilir, bəlkə çıqar, səbr edəlim.

## İ x t i y a r a l m a n

(*öksürür*)

Bəlli şey, hali pərişan, çıqamaz.

## Q a d ı n

(*sarışın qızı göstərir*)

Qızımız rəqs edəcək, bəklə bir az.

## İ x t i y a r a l m a n

(*öksürür, soğuqqanlı*)

Nə çıqar? Rəqs edəcəkmiş qızımız!?

## Q a d ı n

Siz gedin, biz də bir azdan çıqarız.

## İ x t i y a r a l m a n

Pək gözəl... Siz deyən olsun, qalınız,  
Hoplayıb rəqs edərək, zevq alınız.

Bu sırada yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir “çarlston” çalıb susar.

Nə rəzalət, nə rəzalət!.. Ôn son...  
Xalqı həp sapdıracaq “çarlston”.

(*Qalqıb gedər*)

## S a r i ş i n q i z

İştə əmcəm darılır, annəciyim,  
Gedəlim bəz də...

## Q a d ı n

Düşün bir, çıçeyim!  
Baban ölmüş də cihan hərbində.  
Qolu yoq... İştə saqət əmcən də.  
Məmləkət etdi də iflas... Artıq  
Yeyəcəksiz, geyəcəksiz qaldıq.  
Qız da pək bol... sana bir ar lazıim...  
Rəqsdən məqsədimiz iştə bizim,  
Eyi bir eş bulalım yavrumuza,  
Borcumuz çıqdı bu günlər boğaza...

## S a r i ş i n q i z

Bilirim... Ah, nə qadar miskin rol!..

Q a d ı n

Sıqılıb durma, saqın, nəş'əli ol!

Bu surada bütün orkestra “çarlston” çalmağa başlar. Salondaki erkaklər qomşu masalardakı qızlara yanaşır, baş öyib rəqsə də’vət edərlər. O cümlədən sarışın qız da kəndisində yanaşan bir gəncin qoluna gırıb iştirak edər. Rəqs getdikcə canlı və həyəcanlı bir hal alır. Səhnədəki kamançı rəqs dəvəm etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, məclisi nəş'ələndirməyə çalışır. Kənar masada oturmüş şişman bir alman narın hərəkətlərlə omuzlarını, əl-qolunu oynatır, nəzərləri cəlb edər.

Solomon geri qayıdır.

S a r ı ş ı n q ı z

(orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaqlaşır)

Gedəlim...

Q a d ı n

Söylə, nə olmuş?!

S a r ı ş ı n q ı z

Artıq

Həzm olunmaz qaba əxlaqsızlıq...

Q a d ı n

Qız! Nə olmuş, nə demişdir o sana?

S a r ı ş ı n q ı z

Gedəlim, ah, gedəlim, sorma bana...

Q a d ı n

Föhşə də’vətmə?

## S a r i ş i n q i z

Yetər, sorma, yetər!  
Bu həyat iştə ölümdən də betə...

Nifrətli adımlarla dışarı çıqar, qadın da gələn xidmətçiyə para verib kəndini izlər.  
Çalğıçılar səhnədən çökilir. Digər müştərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. L e n a gələr. Solomon ciğarasını yaqaraq ayaqda gəzinir.

A n t o n

Lena!

L e n a

Ah, Anton!

(Düşünərlər.)

A n t o n

Əzizim, gəl, gəl!  
Səni görmək nə səadət, nə gözəl...

Lenanın əlini sıqar. O bir az soyuq və e'tinasız görünür. Solomon ciğara içərək düşüncəyə dalar.

L e n a

Kim bilir, bəlkə!?

A n t o n

Müəmmalı sual!?  
Pək dəyişdin, bu nə surət, bu nə hal?

L e n a

İnqilab istə dəyişdirdi bizi,  
Ayırıb durdu həmən cümləmizi.

### A n t o n

Sadə bir bizmi?.. Dəyişməkdə cihan,  
Qaçıyor simdi oğullar babadan.  
Ana qızdan, bacı qardaşdan uzaq...

### L e n a

(*onun sözünü kəsərək*)

Həp qarın qavğası, yoq başqa məraq.

### A n t o n

Doğru, hər qavğa qarından doğuyor,  
Bilərk qardaşı qardaş boğuyor.  
Masqlar yırtılaraq; hər məslək  
Söñiyor, hakim olan yalnız əmək...  
Bir düşün, sən nə idin simdi nəsin,  
Bu güzel, tatlı, məhabətli səsin  
Bir əməkdir ki, verir ruhə qida,  
Sən bu sən'ətlə əgər yurdunda  
Oqşasan zevqini şən gürcülərin,  
Daha məqbul olur, əlbət, hünərin.

### L e n a

Bən gedərsəm nə olur xəstə babam?  
Bən ki, bir an belə onsuz duramam.

### A n t o n

Nə olur, sən get, o qalsın burada,  
Öylə sərxoşlara yer yoq orada.

### L e n a

(*sarsılıraq*)

Ah, nə çirkin, nə çekilməz qabalıq!  
O ki, yapmış sana az-çoq babalıq.

*(Sinirli adımlarla içəri odaya keçər.)*

S o l o m o n

O təsəlli umuyorkən səndən,  
Müztərib qəlbini qurdın yenidən.

A n t o n

*(yarımqəhəqəhə ilə)*

Bəndə zənnimcə qüsür yoqdu, xayır,  
İncə bir tərbiyə!.. Hiçdən darılır.

Bu sıradə dışarıda beynəlmiləl marşı çalınar, Anton pəncərəyə qoşub dinlər.

İştə beynəlmiləl ahəngi...

S o l o m o n

Əvət.

A n t o n

Nə gözəl!?

S o l o m o n

*(ona yaqlaşaraq)*

İştə budur hürriyyət,  
Burda hər məsləkə vardır hörmət.

A n t o n

*(onun sözlərini aldırmayaraq, məczub bir halda)*

Bu nə sətvət, nə şətarət!

*(Solomona)*

Seyr et!  
İşçilər, iştə qızıl cəbhəçilər!..  
“Bir mayus”dır deyə parlar, gürlər,  
Qadın-erkək gülərək, rəqs edərək,  
İzləyib durmada bir şanlı dilək.  
Bəni əfv eyləyin, azçıq gedəyim.  
Yeni dünyayı tamaşa edəyim.

Şapkasını alaraq sol tərəfdən çıqar. Lena ürkək bir halda geriyə dönür, həyəcan və  
təlaşla Solomona.

L e n a

Ah, gəldi biraqma,  
Çıldırmış, o pak qorqulu sima...

Bu sırada K n y a z pörüşan bir halda içəri girər. Paltosunu atmış, bir əlində yarıparçalanmış  
qalpağı, bir əlində də əsa gürlöməyə başlar. Didilib parçalanmış əlbisəsi,  
dağınınıq saçları, qorqunc qiyafəti çıldırmış olduğuna şübhə biraqmaz.

K n y a z

*(Lenani qolları arasına alır)*

Jasmen! Gözəl afət,  
Jasmen! Bu nə halət, nə qiyafət!..  
Gəl, gəl, nə səadət!  
Gəl, qəlbimə gir, ver bana rahət.  
Bilsən nə maləksin,  
Bilsən nə gözəlsin, nə çıçəksin.  
Anlat, səna kim eylədi yardım?  
Ah, bən səni məhv oldu sanırdım.

*(Lenani öpmək istər, o geri çəkilir.)*

S o l o m o n

*(Lenaya)*

Doktor hanyə?

L e n a

Yoq, gəlmədi hala...

K n y a z

Doktormu? Saqın gəlməsin əsla!  
Yoq bəndə bir ağrı...  
Təyyarə verin, bir uçayım bən,  
Allahi bulub sərr açayım bən.  
Yoq, yoq, o da ölmüş,  
Ölmüş də fəzalarda gömülülmüş...

*(Pəncərəyə yaqlaşır, şiddətlə vurub açar, şəsqin qəhqəhələrlə göyə  
doğru baqar.)*

Bir baq, nə dərindir, nə genişdir də məzarı!?  
Yoq, uyquya dalmış, aylılıb gülsə də barı...  
Ah, gülsə o pek şən  
Binlərcə günəş parlayacaq hər gülüşündən...

L e n a

*(mütəəssir)*

Knyaz, ulu Knyaz!  
Halın nə fəna, gəl, uyu bir az.

K n y a z

*(qızı yaqalar, başdan-aşağı süzər, sərsəmcə bir gülüşlə)*

Sənsiz uyumam, ah, nə qadar işvəli dilbər!  
Aşşam uyuruz, həm də bərabər.

L e n a

*(sarsılıb geri çəkilər, ətrafa)*

Ya Rəb, nə olur kəndinə gəlsə,  
Fırlatdığı hər saçmayı bilsə!?

*(babasına sarılıraq)*

Bir kərrə düşün, ah, qızınım bən,  
Bən Lenayım, əfsus!..

K n y a z

Ah, sus!  
Aldatma xayır, sən qaçiyorsun yenə bəndən.

L e n a

Knyaz!  
Ulu Knyaz!  
Yoq, Lena yalan bilməz, əmin ol.

K n y a z

*(qızğın və çılgın)*

Dəfə ol! Bu da bir rol...  
Sən baldırı çiplaqlara uydun.  
Hər kəs səna meftun...  
Bəklər, yenə bəklər səni oynışların əlbət.  
Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət!  
Şakro hanı? Altınları versin,  
Versin də gəbərsin!..

L e n a

*(müttəəssir)*

Knyaz!  
Ulu Knyaz!

K n y a z

Yoq, getmə, bıraqmam səni əsla!  
Knyaz seviyor Jasmeni hala.

Zənn etmə ki, Berlindəki Knyaz  
Tiflisdəki Knyaz kibi qurnaz...  
Bən şimdi o sapqınlığı atdım,  
Çapqınlığı atdım.  
Gönlüm yeni məfkurələr özlər.

(Qızının saçlarını oqşar, gözlərini süzərək heyrətlə.)

Gözlər, hələ gözlər, hələ gözlər!..  
Göyər kibi xamuş,  
Göyər kibi əsrar ilə dolmuş...  
Sən bir düri-saf, iştə gözəllik sana heyran,  
Sən heykəli-naz!.. İştə sənin hər bağışından,  
Hər sən gülüşündən deyil insan,  
Quşlar belə zevq almada hər an.  
Ah, nazlı gövərcin!  
Dilbər hərəmim, sən nə gözəlsin.

(Niyaz ilə.)

Yoq, yoq, bəni atma,  
Gəl, Knyazı satma!

L e n a

(titrək səslə)

Knyaz,  
Ulu Knyaz!

K n y a z

Bən gönlümü verdim sana ancaq,  
Gəl, işvəli afət, bəni sən etmə oyuncaq.  
Bir busə ver ancaq şu dodaqdan,  
Güldən daha nazik o gözəl pənbə yanaqdan.  
Aşşam da bərabər uyuruz, nazlı gövərçin,  
Əlbət, bu xoş aylancə səninçin.

(Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.)

L e n a

(*geri çəkilir, nifrətlə*)

Knyaz!..

K n y a z

Bu nasıl naz?

S o l o m o n

(*ortaya girir, sinirli*)

Knyaz, yetişir köklədiyin saz,  
Yoq, yoq, buna əsla dayanılmaz.  
Bir kərrə düşün, baq nə diyorsun,  
Hər an qızı təhqir ediyorsun?!

L e n a

Bir Knyaza layiqmi bu rəftar!?

K n y a z

(*istehzali təbəssümlə*)

Zənnində xəta var.

(*Bu sirada dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər.*  
*Məğrur və möhtəşəm bir bağıyla qızını üstdən aşağı süzər, çülgün qəhəhələrlə.)*

Knyazmı dedin sən bana... Sərsəm, dəli, axmaq,  
Knyaz nə imiş sanki! O bir rütbə ki, alçaq...  
Haylaz qızı, haylaz!  
Bir qeyşərə Knyaz demək olmaz.

*(Qalpağımı yırtıb atar, saçları dağılır. Qarşındaki pəncərəyi yumruqla  
qırıb açar, gürləyən marşı və xalqı seyr edir, məğrur qəhqəhələrlə)*

Əsgər keçiyor, orduya gəl, baq!  
Qeysər kibi həp şanlı və parlaq...  
Baq, baq! Mədəniyyət buna derlər!  
Millət və cəsarət buna derlər!  
Gəl baq, nə yigitlər, nə tosunlar!  
Əmrimlə girər atəşə onlar.

*(Əlindəki qırıq əsasını havaya qaldırır, komanda ilə.)*

Dəhşət!.. O nasıl marş,  
Qoş, durma, yürü, arş iləri, arş!  
Sağdan-sola, soldan-sağça kəs, parçala,  
Yaq, yiq,  
Top patlaşın artıq,  
Top patlaşın, əflakı donatsın,  
Evlər yığılıb yerlərə batsın.  
Onlar, əvət, onlar,  
Qeysərdəki dəhşətləri görsün, qurusunlar.  
Qeysər adı bəlli!..  
Basdımsa ayaq hər yerə ən şanlı təsəlli...

Bu sıradə marş susar.

Həp susdular, iştə!  
Bəsbəlli, səbəb var bu gedışdə...  
Bənsiz bütün aləm susar, əlbət,  
Yoq kimsədə bir zərrə cəsarət.  
Onlar kimi bəklər?  
Yoq şübhə, bənim əmrimi bəklər.  
Vilhelmi zaman etdi oyuncaq.  
Qeysər, ulu qeysər bənim ancaq!  
Bən qeysərim amma,

*(S o l o m o n a)*

Hiç kimsəyə bildirmə, saqın, kimsəyə açma!

(Birdən həl dəyişər, Solomonu şiddətlə silkələr.)

Vilson, gidi Vilson!  
Bir söylə, nədir buncu firildaq, bu nə olsun?  
Ah, sən nə inəksin,  
Qorqaq və döñəksin.

(Dəhşətlə bağırır.)

Tacım hani, ver tacımı?!

S o l o m o n

(yerdəki parçalanmış qalpağı göstərər.)

İştə!

(Sinirli.)

Tacınlı bərabər yerə keç bə!..

K n y a z

(qalpağı yerdən alar)

Bir qeyserə layiqmi bu? Haşa!

(Təkrar yerə çırpar...)

S o l o m o n

(ətrafa)

Dəhşətli tamaşa!..

Lena yüzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaqlaşaraq.

K n y a z

Yoq, ağlama əsla!  
Söz verdi dəmin Həzrəti-İsa,  
Annen dirilib şimdə məzardan çıqacaqdır,  
Göylərdə günəşlər yaqacaqdır.

L e n a

(Solomona sarilaraq)

Məhv oldu babam, ah, ona yardım, ona rəhm et.

(Çocuqca hönkürtürlə ağlar.)

S o l o m o n

(qolundan tutub qapiya doğru aparır)

Yavrum, üzülürsün, bəni dirlə,

Sən get!

Doktor galicək gəl bana söylə.

Lena çıqmaq istərkən, Jasmen sadə yolcu qıyafətində Antonla bərabər gəlir. Knyazı  
o halda göründə dona qalar.

L e n a

Heyrət!

A n t o n

Nə qıyafət!?

S o l o m o n

(Knyaza)

Jasmen dediyin iştə şu afət!

K n y a z

(nifrət və həyəcanla)

Yoq, yoq, o süpürgə,

Ağ bir ləkə... yaxud qara kölgə!..

J a s m e n

(ətrafa)

Ya Rəb, bu nə halət, nə qıyafət!

(Knyaza)

Knyaz, bəni əfv et!

K n y a z

Sən kimsin? Əcayib şu nə xilqət!?  
Dəfə ol da, çəkil get!

A n t o n

Jasmen!

J a s m e n

Gedəlim...

K n y a z

Dur!

*(Hər ikisi şaşırır. Knyaz tatlı gülüşlərlə Antonu yanaşır, omuzlarını oqşar.)*

Şakro bana istəkli oğuldur  
Xoş gəldin, əzizim, nə xəbər var?  
Onlar hani?

A n t o n

Kimlər?

K n y a z

Canavarlar!  
Anton... o vəfəsiz Klopatra<sup>1</sup>,  
Xırsızla o nazəndə dilara...

---

<sup>1</sup> Əsl Kleopatra

A n t o n

(*sarsılmış və kinli*)

Knyaz! Bizi təhqir ediyorsun.

K n y a z

(*hiddətlə bağırır*)

Sus!.. Qeyşərə knyazmı diyorsun!?

A n t o n

(*aci qəhqəhəylə*)

Qeyşər qara qaplan...

Knyaz da onun kölgəsi əl'an...

Bu sıradə dışarıda beynəlmiləl marşı çalınır.

K n y a z

(*geri çəkilərək, qorqaq və həyəcanlı*)

Dəhşət! Yenə dəhşət!

Onlar gəliyor, iştə, fəlakət!

(*İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə.*)

Yanğım savurur aləmə vulkan!

Sarmış didişən yüzləri al qan.

(*Cibindən revolverini çıqarır. Hükum ilə.*)

Yoq, yoq, duramam, getməliyim bən,

Düşşənləri qəhr etməliyim bən.

(*Yanğına doğru bir qurşun atar.*)

Al, işte!.. Bu atəş sizi uslandıırı ancaq!  
Qeyşər sizə olsunmu oyuncaq?  
Atəş!..  
Yenə atəş!..  
Yenə atəş!..

(hücum əmri verir kibi bir qurşun daha atar, içəri firlar, içəridə üçdörd  
qurşun açılır. Lena başını əlləri arasına alıb ağlar.)

J a s m e n

Heyrət!

S o l o m o n

Bu nə zillət!

A n t o n

Nə səfalət!..

S o l o m o n

Yardım, ona yardım?

K n y a z

(çıqar)

Lazım deyil əsla bana yardım,  
Məhv olsa da Jasmen...  
Yoq, onlara təslim olamam bən.

(Əlindəki revolveri süzərək.)

Atəş!..  
Yenə atəş!..  
Yenə atəş!..

(kəndi alının nişan alır, qurşun açıldığı kibi düşər.)

L e n a

Eyyah!..

(*Açı göz yaşları ilə cənazənin üzərinə qapanır*)

S o l o m o n

Nə dəhşət!?..

J a s m e n

Nə fəlakət!?

K n y a z

(*can çəkişərək son nəfəsində*)

Ah, onları... məhv etməli...

S o l o m o n

Heyhat!..

A n t o n

(*məğrur*)

Qeyşərlərə, knyzalara ən şanlı mükafat!!!

*Pərdə*

SON

## SƏYAVÜŞ

*Şərqi böyük dahlərindən  
Firdovsinin min illiyinə ithaf*

*Faciə – 5 pərdədə*

ƏŞXAS

Keykavus – Kəyan tacdarı, bir qadar ixtiyar.  
Südabə – Suriyə kralının qızı, Keykavus hərəmi...  
Rübabə – Südəbonin süt anası, ağsaçlı.  
Səyavüş – Keykavus oğlu... (əvvəlki hərəmindən) pək gənc...  
Rüstəm – Məşhur pəhlivan, Zal oğlu.  
Vəzir  
Münəccim  
Münəccimbaşı  
Tus} – Saray ərkani  
Bəhrəm  
Yavərlər  
Əfrasiyab – Türk xaqanı, ortayaçı.  
Gərsivəz – Onun qardaşı.  
Firəngiz – Əfrasiyab qızı.  
Piran – Divanbayı, ixtiyar.  
Tosun – Gərşivəzin yavəri.

Çin elçisi, rəqqasə, Kəsələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və saira...  
Vali, müşavir, Altay, Yalçın, tazə golin... nədimələr, saray qızları, yavərlər, əskərlər  
və isyançılar...

### BAŞLANĞIC

Zabilistanda təlim meydani. Səhər erkən... Coşğun muzika. Sadə qiyafəli, qumral  
saçlı Səyavüş bir köy dəlilişili qılıc təlimi yaparaq vuruşur. Bir yanda Zələoglù  
Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi cöhrəli, ağsaçlı bir qadınla  
köyüzlər və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.

Ümumi alqış.

R ü s t ø m

Afərin, Səyavüş!

K ö y l ü l ø r

Yaşa, bin yaşa!

S ø y a v ü §

Ər gərək ər meydanında çarpışa.

R ü s t ø m

Kim istərsə, gölsin!

İ k i n c i d ø l i q a n lı

Bənimdir sıra.

S ø y a v ü §

Sən də gəl, ər istər bana saldıra.

Qılıqlar parlar, vuruşurlar. Səyavüş üstün gəlir. Alqış...

K ö y l ü l ø r

Yaşa!

S ø y a v ü §

Kim gəlirsə gölsin, çəkinməm.

R ü s t ø m

Yalnız eşdir ona Zal oğlu Rüstəm.

S ø y a v ü §

Bən səndən öyrəndim qəhrəmanlığı,  
Yenilsəm də yoqdur peşimanlığı.

## R ü s tə m

Durmayın, çalın da gurlasın davul.

## S ə y a v ü §

Aydın olsun kimdir qəhrəman oğul.

(Çarşışurlar, hiç biri yenilməz.)

## R ü s tə m

Nə sən, nə bən! Biz ər oğlu ərləriz,  
Gücdə, saldırışda həp bərabəriz.

Ətrafdan əskəri muzika eşidilir. Rüstəm əlini alına qoyub baqar.

## B ə h r a m

Kimdir onlar? İştə önlərində Tus!

## R ü s tə m

Bəlli, göndərmüşdür onu Keykavus.

T u s bir böyük cəngavərlə gəlir, təmənna edər.

## H a m i

Salam Zal oğluna Kəyan şahından.

## T u s

Salam Səyavüşə!.. Al, iştə fərman!

(Bir məktub verir.)

Bu gündən atmalı köy mühitini,  
Möhtəşəm saraylar bəkliyor səni!

Səyavüüs

(məktubu gözdlən keçirir, Rüstəmə)

Azadə dirliyə alışdım artıq,  
Ağır gəlməzmi ya bana ayrılıq?

Rüstəm

Madam ki, əmr etmiş biza şah baban,  
Çıqmalyız yola günəş doğmadan.

Səyavüüs

(ağsaçlı, köylü qadına yaqlaşır, əlini öpər).

Sağlıqla, ey böyük, möhtərəm ana!  
Sən anadan daha yaqınsın bana!

Qadın

(onun alnından öpərək)

Quzum! Er-gec parlar adın cihanda,  
Diz çökərlər sana qarşı hər yanda.  
Zalimlə məzлumu, saqın, bir tutma,  
Yediyin ətməyi, duzu unutma!  
Hər ölkəyə varsan, bizi anarsın,  
Nasırlı əllərə acır, yanarsın.

(Dərinən ah çəkərək.)

Şən saraylar məğrur etməsin səni,  
Düşün daim yoqsulların dərdini.  
Uyma evlər yığan kinli şahlarla,  
Açı! Köyüsləri yaqan ahlara!

(Səsini yüksəldərək.)

Biz səni bəslədik, çalış, adil ol!  
Haydi, yavrum, şanlı yol, uğurlu yol!

Coşqun muzika... Uzaqlaşırlar.

### R ü s t ø m

Şanlı yol, uğurlu yol!

### K ö y l ü l ø r

Şanlı yol, uğurlu yol!

(Deyə onların izilə gedərlər.)

### Pərdə

## BİRİNCİ PƏRDƏ

### I SƏHNƏ

Keykavus sarayında son dərəcə parlaq bir salon... Bağçaya baqır, əlvən camlı, ipək pərdəli böyük pəncərələr... Coşqun musiqi ətrafi çıplatır. Gənc, əsmər, cəzibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-ravan üzərində i k i c a r i y ə ilə bərabər golir. Açıq pəncərədən dışarıdakı ziyaflı seyr edir. Palabriyiq bir pişxidmət qapı önündə ayaqda durub baqır.

### B i r i n c i c a r i y ə

(gənc... bağçeyi göstərir)

Nə parlaq ziyaflı, nə şanlı bayram!  
Keykavus sarayı rəqs edər tamam.

### İ k i n c i c a r i y ə

(daha gənc)

Nazlı məlikəmiz Südabə, əfsus,  
Hər sevincə qarşı kədərli, mayus.

### S ü d a b ə

Nəş'ədən bayılsa bütün kainat,  
Sevda bulutları gülərmi? Heyhat!

B i r i n c i c a r i y ə

İştə, qədəhlər doldu.

I k i n c i c a r i y ə

Yenə meylər sunuldu.

M u z i k a.

S ü d a b ə

Səyavüşün sağlığına içdilər,  
O həm gənc və gözəl, həm də cəngavər.

B i r i n c i c a r i y ə

Əvət, çeviklikdə bənzər qaplama.

I k i n c i c a r i y ə

Qəhrəmandır, üstün gəlir arslana.

S ü d a b ə

Gücsüz tanrıdansa güclü qəhrəman  
Səcdəyə, hürmətə layiq hər zaman.

B i r i n c i c a r i y ə

Baqsana! Səyavüş gəliyor sana.

S ü d a b ə

Siz çəkilin!

(*Pişxidməti göstərir.*)

O da getsin bir yana.

Hər üçü gedər. Qumral saçlı, başı açıq S ə y a v ü ş gəlir.

Səyavüş

Südabə!

Südabə

Səyavüş!

Səyavüş

Şah bəbam bəni  
Göndərdi ki, də'vət eyləyim səni.

Südabə

Söylə, məraqlımı saray hayatı?

Səyavüş

Məraqlı olsa da köy xatirati  
Könlümü daima cəzb edib durur.

Südabə

Səncə o yaşayış daha xoşmudur?

Səyavüş

Çocuqluqdan bəri alışdım köyə,  
Zal oğlu Rüstəmdən aldım tərbiyə.  
Dağlarda yaşadım, ceyran avladım,  
Böylə şənliklərə mənus olmadım.

Südabə

(onun əllərini yaqalar)

Könül, sən söylədikcə,  
Anar əski çağları.  
Canlandı gözlərimdə  
Həp Suriyə dağları.

S ə y a v ü §

(*getmək istər*)

Babam səni bekliyor.

S ü d a b ə

Bəkləsin, istəməm, dur!  
Orda bütün gözlər səni süzərkən,  
Qısqanmağa başlıyorum bən həmən.  
Qəlbim çırpınıyor dodaqlarında,  
Gəl, öpəyim səni...

(*Öpərək başını onun köksünə dayar.*)

Bəni bağışla!

S ə y a v ü §

Anam ölmüşsə də, bu gün sən bana  
İkinci annəsin işindim səna.

S ü d a b ə

Deyil ana, sən yalnız  
Bana Südabə söylə!  
Unutma, bir yaşdayız,  
Eş kimiyiz səninlə.

(*Bir daha öpmək istər.*)

S ə y a v ü §

(*geri çəkilir*)

Bıraq!..

S ü d a b ə

Çəkinmə, ah, dur!

S ə y a v ü §

Bən gedəyim.

(Gedir.)

S ü d a b ə

Nə məğrur!

Pusuda duran pişidmət son mənzərəyi görür, çəkilir.

R ü b a b ə

(gəlir, təlaş ilə)

Nədir gözlərində coşan firtına?

S ü d a b ə

Dərdim böyük, sorma, Rübəbə, sorma!

R ü b a b ə

Sən Suriyə kralının yavrusu,  
Yaraşmıyor bu hal sana doğrusu.

S ü d a b ə

Nə söyləyim, gəlməz dilə,  
Bəni üzən firtinalar.  
Gəncliyimi güls-güls  
Xırpalayan bir kabus var.  
Könlümdəki atəşləri  
Parlatamaz sönük yanğın.  
Çəlik qollar istərim ki,  
Bəni didsin, parçalasın.

R ü b a b ə

Söylə, hər nə dərdin olsa aç bana,  
Süt anası deyilmiyim bən sana?!

S ü d a b ə

Qoymadı Səyavüş artıq bəndə can.

R ü b a b ə

Keykavus duyarsa çıldırır, inan!

S ü d a b ə

Əgər bütün saray yanıb tutuşsa,  
Vaz keçəməm onun aşqından əsla!

M u z i k a.

R ü b a b ə

Çocuqluq yetişir, topla kəndini!

S ü d a b ə

Ah, şu sənük tale məhv edər bəni,  
Könlümü zorluyor sevmədiklərim,  
Sevdiyimden bilməm nələr bəklərim!?

(*Salonu tərk etmək istər.*)

K e y k a v u s

(*qarşı gələrək*)

Niçin Səyavüşü qırdın, gəlmədin?

S ü d a b ə

Rahatsız kibiyim...

K e y k a v u s

(*onun gözlərini süzərək*)

Nə olmuş, niçin

O şən yıldızları öpər bulutlar?

Bilirsin ki, sənsiz nəş'ələr susar.

Nerdə rəqqasələr? Gəlsin, oynasın!  
Nəş'ə dalğaları coşub qaynasın.

Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmiş rəqqasələr əllərində birər gül gəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərvənələr bir ahəng ilə şərqi söyləyərək rəqsə dəvam edər. Sonra yenə sözsüz olaraq oynar və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub götürir, vəzirə verir.

K e y k a v u s

Nə yazmış?

V e z i r

Türk ordu  
Keçmiş bizim hündüru.  
Atilaraq iləri,  
Talamışlar köyləri.

K e y k a v u s

(sarsılıraq qalqıb oturur)

İranda Rüstəm kibi  
Pəhlivanlar dururkən;  
Nə cür'ətdir bilməm ki,  
Oh, bu azğınlıq nədən!?

R ü s t ə m

Xayır, şahim, aldırma,  
Yersizdir bu iztirab.  
Rüstəm dursun, onlara  
Səyavüş verir cəvab.

T u s

Səyavüş var olsun, bəla görməsin,  
Sayğısız düşməna aman verməsin.

## B i r i n c i cəngavər

Səyavüş bu yurdun fəxri, şanıdır.

## İ k i n c i cəngavər

Kəyanın sarsılmaz qəhrəmanıdır.

## S ə y a v ü §

Yurdumuzu çıgnəyən  
Saygısız hər kim olsa.  
İnan ki, çoq sürmədən,  
Diz çökəcək qarşida.  
Bizdə dəmir bılıklar,  
Çəlik qollar az deyil;  
Saldırıcı, hünərvər  
Mərd oğullar az deyil.

## K e y k a v u s

(qızğın bir tevr ilə qalqaraq)

Yoq kimsədən qorqumuz,  
Hazır olsun ordumuz.  
Həp parlasın qılıqlar,  
Görülsün kimdə güc var.

## M ü n ə c c i m

(gəlir, sola doğru yürüür, pişxidmətə)

Gözlərin həp parıldar,  
Yoqsa bir xəbərmi var?

## P i ş x i d m ə t

Var yeni bir sevişmə.

M ü n ə c c i m

Nasıl, anlat, kim-kimə?

P i ş x i d m ə t

Südabəni gördüm bən  
Səyavüşü öpərkən.

K e y k a v u s

Türk ordusu  
Keçmiş bizim hüdudu.  
Atılaraq iləri,  
Talamişlar köyləri.

M ü n ə c c i m

Şahim! Bıraq təlaşı!  
Qulun – münəccimbaşı  
Yıldızları süzərkən;  
Keçən gecə duydum bən,  
Bu səfərdə ən parlaq  
Zəfər bizimdir ancaq.

S ü d a b ə

Təkbaşına Zal oğlu  
Üstün gələr onlara.

K e y k a v u s

Ya Səyavüş?

S ü d a b ə

Xayırlı, o  
Getməsin bu qavğaya.

K e y k a v u s

Niçin?

S ü d a b ə

Çünkü əqrəba!  
Dönlük etməzmi ya?  
Anasıdır turanlı...

K e y k a v u s

(əlini köksünə vuraraq)

Babası da İranlı,  
Cihan xain çıqsa da,  
Çıqmaz Səyavüş əsla!

(Sağ tərəfdən çıqar.)

M ü n ə c c i m

(pişxidmətə)

Südabəni gördün sən  
Səyavüşü öpərkən?  
Gözdən qaçırmma, diqqət!

(Bir kisəcik para atar.)

Al işə, sus!

(Gedir.)

P i ş x i d m ə t

İtaət!

*(Altınları avıçında oynataraq, şən qəhqəhə ilə.)*

Altın, altın!.. O hər dərdin dərmanı,  
Altın pəncəsindən qurtulan hanı?  
Çalış cibin dolsun, cihan sənindir,  
Ad şahın olsa da, fərman sənindir.

*(Kisəni öpərək.)*

İştə Yəzdani-pak, iştə Əhrimən!  
Həp budur ağlayan, budur güldürən!..  
Bu göstərir divi mələkdən inə,  
Gündüz bunsuz olar qaralıq gecə.

B i r i n c i c a r i y ə

*(təlaş ilə gəlir)*

Ah, fəlakət!..

P i ş x i d m ə t

Nə var, nə olmuş sana?

B i r i n c i c a r i y ə

Şahın çılgınlığı varmışdır sona,  
Südabə getdi də, o fürsət buldu,  
Həmən bizim odamıza soqludu,  
Pəncəsində qaldı küçük cariyə,  
Qızçığazı sürüklüyor heçliyə.

P i ş x i d m ə t

*(alayçı gülüşlə)*

Yoq, canım, şahımız öylə səfərmi?

*(Qolundan tutaraq)*

Sarsaq! Bütün qızlar onun deyilmi?

B i r i n c i c a r i y ə

*(geri çəkilir, kinli)*

Yerə batsın tacı, gülməsin yüzü!

*(İç qapiya baqar.)*

İştə o! Parlıyor canavar gözü,  
Qurtar bəni, aman, gəldi...

P i ş x i d m ə t

*(yan pərdəyi göstərir)*

Gir, saqlan!

*(Gizlənir.)*

Kim vaz keçər sənin kibi maraldan.

K e y k a v u s

*(sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir)*

Getmə, dur, qaçma, gəl!

*(Pişxidmətə.)*

Saqın, bıraqma!

P i ş x i d m ə t

*(qızın önünə keçib yaqalar)*

Şaşırma!

K e y k a v u s

Baq, böylə!

İ k i n c i c a r i y ə

(şaha qarşı diz çökərək)

Qüsura baqma!  
Bir çocuğum, hənuz yetişmədim bən...

K e y k a v u s

Könül həp zevq alır tazə qonçədən,  
Unutma ki, hər gün nazlı bir sona,  
Yavru bir göverçin qismətdir bana.

(*Qolları arasına alır.*)

İ k i n c i c a r i y ə

(*Əlində çırpuñır*)

İstəməm, istəməm, öldürün bəni,  
Lakin toqunmayın!

K e y k a v u s

Pək ey, gel səni,  
İncitməm, sevərək öpüb oqşarım.

İ k i n c i c a r i y ə

İstəməm...

K e y k a v u s

Sözümdən çıqsan, doğramım.

(*İçəriyə doğru sürüüklər.*)

P i ş x i d m e t

(soyuq gülüşlə)

Gözəl töhfə! Budur nəsibinancaq!

Qurtuluş yoq sana...

B i r i n c i c a r i y e

(pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə)

Şərəfsiz, alçaq!

P i ş x i d m e t

Ağzını yum, bu söz çəkilməz artıq,

Şaha qarşı nədir bu saygılıq!?

B i r i n c i c a r i y e

Yetər, o həris bir canavar kibi  
Hər gün parçalayıb durur bir qəlbi  
Beş gün əvvəl, ah! O qanlı hökmədar  
Bənimlə də etdi bu dürlü rəftar.  
İsmətimi aldı ayaq altına,  
Yalvardım, çıqmadı səsim bir yana.

P i ş x i d m e t

Qurtuluş yolu yoq deyildir sana.

B i r i n c i c a r i y e

Söylə, hanki yoldur o, göstər bana!

P i ş x i d m e t

(mə'nasız gülüşlə)

Şah keyfini sürdürdü, bu gündən sonra

(əli köksündə)

Onun kölgəsinə gəlmüşdir sırə.

B i r i n c i c a r i y ə

Anlamadım...

P i ş x i d m ə t

Ondan artan yosmalar,  
Bənim yatağında nəş'əyə dalar.  
Fəqət çoq sùrmadən keçər firtina,  
O qız varır şanlı bir komandana.

B i r i n c i c a r i y ə

(fənə halda sarsılır)

Yetər, sus, yetər, ah, duyğusuz kölgə!  
Bən istəməm ləkə üstündən ləkə.

(Getmək istər.)

P i ş x i d m ə t

Getmə, dur!

B i r i n c i c a r i y ə

Doquşma, yetər, rəzalət!  
Göylərəmi uçdu haq və ədalət?

Bu sırada Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görünəcə heyrətlə  
dinlər.

P i ş x i d m ə t

(qızı yaqlaşır)

Haq və ədalətmi?!.. O bir quş olsa,  
Şahin sarayında yapamaz yuva.

(Alayçı qəhqəhə ilə.)

Haq və ədalət!.. Nə gülünc əfsanə!  
Bu lafdan xoşlanırancaq divanə.  
Çocuqluq yetişir, gəl bu aqşam da,  
Vaqtını xoş keçir bənim odamda.

(Qızın qolundan tutaraq)

Unutma ki, sənin kibi yüzlərcə,  
İsmətlər pozular burda hər gecə.

B i r i n c i c a r i y ə

Bıraq, demək sən də Keykavus kibi,  
Hiçliyəmi gömdün vicdani, qəlbini?

P i ş x i d m ə t

Söylənmə, gəl bəri!

B i r i n c i c a r i y ə

(geri çəkilir)

Yetər quduzluq.

P i ş x i d m ə t

(qucaqlar)

Sən bir oyuncasın, bən də bir çocuq.

S ə y a v ü ş

(sərt və kinli)

O bir quzu, sən bir quduz canavar.

(Hər biri şasqın adımlarla bir tərəfə gedər.)

Ah, nə qadar çirkin, vəhşi duyğular!..  
Hiç yalan deyilmiş anamın sözü,  
Başqa imiş sarayların iç yüzü.  
O da bu çırkablar içinde sənmüş,  
Gənc yaşında ömrü sərabə dönmüş.  
Sarmış da hər yan bayquşlar səsi,  
İştə, gülünc faciələr səhnəsi!

S ü d a b ə

(gəlir. Darğın baqışla ona yanaşar)

Səyavüs! Səyavüs! Küskünüm sana.

S ə y a v ü §

Kəyan şahı nerdə? Sözüm var ona.

S ü d a b ə

Nə söz?

S ə y a v ü §

Hərbə aid...

S ü d a b ə

Şəşirdimmi sən?  
Niçin qavğa sözü düşməz dilindən?  
Cəlladmışın, səndə gənəl yoqmudur?

S ə y a v ü §

Bəndəmi?

S ü d a b ø

Öylə ya...

S ø y a v ü §

Niçin?

S ü d a b ø

(əli köksündə)

Aman, dur!  
Səbr edəməm qavğa sözü gəlincə.

S ø y a v ü §

Yuca ruhlu annə, qəlbin nə incə!?

S ü d a b ø

Bir yaşdayız, insaf edib baqsana,  
Ana deyil, yalnız vurğunum sana.

(Birdən-birə sarılır)

S ø y a v ü §

(şəşqin bir halda geri çəkilir)

Sən xastasın...

S ü d a b ø

Söylə, təbibim hanı?

S ø y a v ü §

Səndə vardır azğın bir əqrəb qanı,  
Ehtiras alayı yaqmasın səni.

S ü d a b ə

Söndür o atəşi, sevindir bəni!  
Yoqsa... o atəşdə kəndin yanarsın,  
Məhv olurkən bu xoş günü anarsın.

S ə y a v ü §

Ölüməndən qorqmuyor Keykavus oğlu,  
Xəyanət ləkəsi daha qorqulu!..

S ü d a b ə

(*diz çökərək*)

Bir busə ver bana!..

S ə y a v ü §

(*qolundan tutub qaldırır*)

Yetər bu zillət!

S ü d a b ə

Sənin, həp varlığım sənin...

S ə y a v ü §

Rəzalət!

S ü d a b ə

Gözəlliyə qarşı kordur gözlərin,  
Baq, eyi baq!..

(*Sinəsini açar.*)

S ə y a v ü §

Əvət, gözəl hər yerin,  
Lakin, əfsus, bənim gözümdə çirkin!..

S ü d a b ø

Təhqir etsən belə bıraqmam səni.

(*Sarılrı*)

S ø y a v ü §

(*İtələyər*)

Çəkil, ehtirasın qara yelkəni!  
Sən nəsin? Bir heç, bir şərəf xırsızı,  
Vəhşi Suriyənin uğursuz qızı!  
Pişxidmət bu levhəyi görür, çəkilir.

S ü d a b ø

(incə ipşək kömləyini yurtib paralar, köksü tamamilə dışarı çıqar)

Gözəlliyə qarşı kordur gözlərin.

(Çılğınca bir ahəng ilə bağırır.)

Sən xainsin, əvət, duyğusuz xain!  
Ax, yetişin, bəni məhv etdi xain!

K e y k a v u s

(səsə çiçar)

Kimdir xain?

S ü d a b ø

Oğlun!

K e y k a v u s

Nə kirli təhqir!

S ü d a b ə

“Babam nerdə?” – deyə gəlib söz atdı,  
Bana xəyanət əlini uzatdı.  
Baq, iştə kömləyim!..

K e y k a v u s

Əvət, bəllidir.

S ü d a b ə

Bu çirkin ləkədən xilas et bəni!

(Hönkürtü ilə ağlayaraq pərdə arqasına keçər.)

K e y k a v u s

(səsən gələn pişxidmətə)

Çağır münəccimi!  
Səyavüş! Səni  
Yolundan sapdırın hanki duyğudur?

S ə y a v ü ş

Oğlun nə sapqındır, nə də suçludur.

K e y k a v u s

Bir həqiqət yoqmu bu sözdə?

S ə y a v ü ş

Əsla!  
Ləkəm varsa təmizlərim qanımla.

M ü n ə c c i m

Nə olmuş?

P i ş x i d m ə t  
Südabə etdi iftira.

M ü n ə c c i m

Şahim! Ömr ediniz!

K e y k a v u s

Var bir macera,

Açı bir sırr!.. Onu kəşf et sən bizə!

M ü n ə c c i m

(qafasını sallayaraq)

Təlaş verir gözəl bir qadın sizə.

K e y k a v u s

Səyavüş nasıldır, o suçsuzmu, ya?

M ü n ə c c i m

Yoq bir düşüncəsi qavğadan başqa.

K e y k a v u s

Çarə bul, seçilsin doğru əyridən.

M ü n ə c c i m

Ömr ediniz atəş yaqlısan həmən;  
Keçsinlər üstündən, diqqət eyləriz,  
Yanan suçlu olur, yanmayan təmiz.

K e y k a v u s

Yanan suçlu olur, yanmayan təmiz.

(Qızğın)

Atəş, atəş!.. Çabuq atəş yaqlısan!

*Pərdə*

## II SƏHNƏ

Atəş ətrafında oquyaraq Zərdüst ayını icra edərlər.

M ö' b i d l e r

Əmr etmiş yaradan,  
Bir sınaqdır iştə!  
Günahsız bir insan  
Yanmaz bu atasdə.  
Qızlar rəqs edərlər.

K e y k a v u s

Nerdədir məlikə?

B i r i n c i c a r i y ə

O şimdi bayğın!..

K e y k a v u s

Bayılsa ayılsın, ölsə dirilsin!

C a r i y ə gedər.

M ü n ə c c i m

İştə, atəş!

K e y k a v u s

Bıraq Südabə gəlsin.

M ö b i d l e r

Müqəddəs alavdan  
Keçənlər qurtular.

Əyri yollar gedən  
Həp yanar, kül olur.

Qızlar təkrar edərlər. Münəccim Səyavüşün tacını və qılıcını alır, ağ və uzun bir kömlək  
geyindirər, Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.

K e y k a v u s

Yaqın gəl!

S ü d a b ə

Əmriniz?

K e y k a v u s

Girin atəşə!

S ə y a v ü ş

Bən hazırlım.

S ü d a b ə

Yazlıqdır Səyavüşə.

K e y k a v u s

Öncə sən girərsin.

S ü d a b ə

Bu xoşdur bana,  
Könlümdə yanğın var, başda fırtına.

(Açı gülüşlər.)

Tə'sir edərmi hiç atəş atəşə?  
Vuruldum yanaraq bən Səyavüşə...

K e y k a v u s

(əl çalaraq)

Cəllad!..

(Südabəyi kinli bağışla süzərək.)

Nə saygısız, nə düşgün qadın.

(İki təbərdar ilə cəllad gəlir.)

Alın şu azığını, həmən asılışın!  
Hər kəs ibrət alsın cənəzəsindən.

S ü d a b ə

(acı və şaqraq qəhəqəhə ilə)

Nə dəhşətli qərar!? Gözel düşünsən,  
Sevgisiz yaşayan canlı bir məzar!  
Sevərkən ölenlər daha böxtiyar.

(İki-üç adım uzaqlaşaraq dönər.)

Səyavüş, Səyavüş! Sənin bir busən  
Dəyərlidir Kəyan tacından...

S ə y a v ü ş

Ah, sən!..

S ü d a b ə  
Əlvida, əlvida... eşsiz qəhrəman!  
Gedərlər.

K e y k a v u s

Oh, ipəkli yılan, sevimli qaplan!

Səyavüş

Lütfediniz!

Keykavus

Söylə!

Səyavüş

Niçin asılsın?

Keykavus

Ya nə olsun?

Səyavüş

Məhbəslərə atılsın,  
Bəlkə Yəzdanı-pak edər mərhəmət,  
Tutduğundan peşiman olur...

Vəzir

Əvəl,  
Oğlunuz hiç yanılmıyor, əfəndim!  
Bu gözəl tədbiri bən də bəyəndim.

Keykavus

Xayırlı, bu mümkün mü?

Vəzir

Niçin olmasın?

Keykavus

Niçinmi? Niçinmi? İşte, o sapqın  
Çırın bir ləkədir Kəyan tacına.

Səyavüş

Şaşırılmış qadındır, acıyın ona!

Vəzir

Baş hərəmdir, əvət, e'dam etsəniz;  
Müztərib olacaq bundan ölkəmiz.

Keykavus

Get, söylə, o vəhşi dağlar pərisi,  
Duymamalı artıq bir insan səsi.

Rüstem

Şah sağ olsun, iştə ordumuz hazır,  
Bütün qəhrəmanlar əmrə muntazır.

Keykavus

(*münəccimlər çıqurlar, oğluna*)

Səyavüs! Qalmadı bir şübhəm sana,  
Vuruldum səndəki parlaq vicdana.  
Bir ləkə var bəlkə ayda, günəşdə,  
İncə bir iz belə yoq Səyavüşdə.  
Əvət, südün temiz, açıqdır alnın,  
Sapdırılamaz səni hər oynaq qadın.  
Haydi, yavrum! Gözü yollarda ordun,  
Get, zəfər tanrısı yardımçı olsun!

Keykavus əli ilə işarə edər, Rüstəm, Səyavüş, Tus, Bəhram və cəngavərlər gedər.

**Pərdə**

## İKİNCİ PƏRDƏ

### I SƏHNƏ

Yaqında bir köy, uzaqda Bölx qəl'əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl'ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə müsiqu ilə açılır. İki zəbtiyyə mə'muru ağır yürüyən işçiləri qırbaçla vurub sür'ətli hərəkətə məcbur edər. İki bənnə divar üstündə türkü söyləyərək çalışır.

#### B i r i n c i b ə n n a

Gəl, quzum, tez ol da gəl!  
Gözüm qaldı yolda, gəl!  
Çamur gətir, daş gətir!  
Durma, arqadaş, gətir!

#### İ k i n c i b ə n n a

Haydi, quzum, kərpic at,  
Kirəc gətir, az su qat!  
Gecikmə, gəl, durma, gəl!  
İşə zərbə vurma, gəl!

#### B i r i n c i m ə' m u r

(aqsayan bir qulu itələyir)

Çapuq yürütü, aqsama,  
Çox qalmadı aqsama.

#### İ k i n c i m ə' m u r

(İxtiyar köylüyü vurur)

Haydi, şaşqın ixtiyar!  
Tənbəllərə qırbaç var.

#### İ x t i y a r

Vurma, sönmüş qüvvətim,  
Yoqdur daha taqətim.

### **I k i n c i m ə' m u r**

Başqa laf istəməm, sus!  
Əmr eyləmiş Keykavus:  
Bu qəl'ə hər nə olsa  
Bitməlidir bir aya.

### **B i r i n c i m ə' m u r**

Hər kim boyun qaçırsa,  
Ölümdür ən son cəza.

### **I k i n c i m ə' m u r**

Əvət, bu möhkəm qəl'ə  
Yüksələcək göylərə.

(Uzaqdakı Bəlx qəl'əsini göstərir.)

Bəlxə qarşı daima  
Olacaq hökümfərma.

### **B i r i n c i b ə n n a**

Gəl, quzum, tez ol da gəl!  
Gözüm qaldı yolda, gəl!  
Çamur gətir, daş gətir!  
Durma, arqadaş gətir!

### **I k i n c i b ə n n a**

Haydı, quzum, kərpic at,  
Kirəc gətir, az su qat!  
Gecikmə, gəl, durma, gəl,  
İşə zərbə vurma, gəl!

### **B i r i ş ç i q ız**

(əlində boş çamur tabağı, təlaş ilə gəlir)

Gəldilər, ah gəldilər.

B i r i n c i m a' m u r

Kimlər?

İşçi qız

Bir xeyli əskər.

B i r i n c i m a' m u r

Bəlli, şah nəfərləri.

I k i n c i m a' m u r

(*baqar*)

Əvət, durma, gəl bəri!

Gedərlər. Çalışan köylülər bir yerə toplanır.

A l t a y

Qızmış demək yenə saray qurtları,

Çiynəyəcək həp keçdiyi yurtları.

I x t i y a r

Altay, Altay, coşma, saqın, duyarlar,

İsyancı, qaçaqcı deyə qıyarlar.

A l t a y

Bütün ölkə inləyirkən acliqdan,

Şu vicdansızların qidası həp qan.

I x t i y a r

Bitmədi də xalqı üzən qırbaçlar,

Parlayacaq şimdi oqlar, qılıçlar.

İşçi kız

Şah da bərabərmi?

İxtiyar

Kim bilir!

İşçi kız

(Çocuqca bir sadəliklə)

Baba!

Şah da bizim kibi bir insanmı ya?

İxtiyar

Əvət, o da bir nev insan sayılır.

Altayı

Yalnız onun iki buynuzu vardır.

İşçi kız

(ixtiyara)

Bən hiç buynuzlu şah eşitməmişdim,

Bu söz doğrumu ya?

İxtiyar

Doğrudur, cicim!

Birinci bənnə

Keykavusun olmasaydı buynuzu

Baş hərəm saymazdı bir uğursuzu.

## **I x t i y a r**

Əvət, sanmayın ki, o pək şanlıdır.

## **B i r i n c i b ə n n a**

Qulağının dibi zə'fəranlıdır.

## **İ ş ç i q ı z**

Bu hiç olur şeymi?

## **I x t i y a r**

Yavrum, ən düzü,  
Bütün sarayların budur iç yüzü.  
O sapqm böcəklər föhşə mə'nusdur,  
Həya, namusancaq bizə məxsusdur.

## **B i r i n c i m ə' m u r**

(*arqadaşı ilə bərabər geri dönər*)

Nə var yenə, yoqsa fürsət buldunuz?  
Haydi, iş başına!

(*Aqsağa bir qırbaç ilişdirir.*)

Biçimsiz donuz!

## **B i r i n c i b ə n n a**

Çamur gətir, daş gətir!  
Durma, arqadaş, gətir!

## **İ k i n c i b ə n n a**

Haydi, babam kərpic at,  
Kirəc gətir, az su qat!

B i r i n c i m ə' m u r

(düşünüb duran ixtiyar köylüyü şiddətlə vuraraq)

Haydi, baqıb durma, bunaq ixtiyar!

I x t i y a r

Ah!

D ə l i q a n lı

(golundan tutub qaldırır, mə'muraq)

Vicdansız!..

B i r i n c i m ə' m u r

(Dəliqanlıya bir sillə vurur)

Aşma həddini, mirdar!

D ə l i q a n lı

Bir də vur!

B i r i n c i m ə' m u r

(bir daha vurur)

İştə, al!

D ə l i q a n lı

(onu yaqalar, dizi altına alaraq)

Şimardin, yetər!

Baq, adamı böylə rəzil edərlər.

**I k i n c i m ə' m u r**

(çalışan köylülerin içindən fırlayaraq)

Bıraq!

**K ö y l ü l e r**

(ona hücum ilə)

Saqın, koşma!

(Mə'muru yaqalayırlar.)

**B i r i n c i m ə' m u r**

(boğuq səslə)

Bıraq!

**D ə l i q a n lı**

(birinci mə'muru ayağı ilə itərək)

Sus, alçaq!

Yetər, biz deyiliz sizə oyuncaq.

Bu ilk ibrət olsun, unutma əsla,

Azığnlara qarşı yoq deyil cəza!

Şaşqın bir sükut... Bu sırada əskəri muzika ortaklığı çınlatır. T u s ilə bərabər İ r a n  
cəngavərləri iətrafi sarır.

**B i r k ö y l ü**

(təlaş ilə gəlir, çalışanlara)

Zavallılar! Burda siz

Qan-torlərə batarkən,

Köydəki her qülbəniz

Batmış yasa içindən.

T u s

Nə olmuş?  
K ö y l ü  
Aqınçılar,  
Həp var-yoqu aldılar.

İ ş ç i q ı z

(*Tusun əskərlərinə*)

Yardım edin bizlərə,  
Ümid ancaq sizlərə!

T u s

Haydi, çabuq getməli,  
Həpsini dəfə etməli!

Ə s k ə r l ə r

Durmayın, arş iləri!  
Çevirəlim həp geri.

Əskərlərin bir qismı, mə'murlar və köylülər gedər, muzika...

T u s

(*başqa tərəfə baqar*)

Baqın, su yoldan keçən  
Adamlar hanki eldən?

B i r i n c i c a n g a v ə r

Bəhey, yolçu! Getmə, dur!

T u s

Yabançıya bənziyor.  
Kibar qiyafətli bir çinli onlara yaqlaşır.

B i r i n c i cəngavər

Gəl bəri!

T u s

Siz kimsiniz?

E l ç i

Çindən gələn elçiyiz,  
Gətirmişiz xaqandan  
Keykavusa ərməğan.

T u s

Yoldaşların nerəli?

E l ç i

Bəlli, bizim ölkəli.

B i r i n c i cəngavər

Kim bilir, bəlkə casus!?

T u s

Yetər, sus!

B i r ə s k ə r

(gəlir, təmənna edər.)

Qəhrəman Tus!

Çoq uzaqda, yoldan bir toz yüksəldi.

T u s

Görünür Rüstəmlə Səyavüş gəldi.

(İki-iüç əskərlə uzaqlaşır.)

## B i r i n c i c ā n g a v ē r

(elçiyə, gəldiyi tərəfi göstərir.)

Dəmin orda incə bir qız da gördüm...

## B i r ē s k ē r

Qız demə, bir nazdır etmiş təcəssüm.

## E l ç i

Çin xaqanı onu göndərmiş şaha.

## B i r i n c i c ā n g a v ē r

Gətir bana!

## İ k i n c i ē s k ē r

Bıraq, Səyavüş duysa,  
Nə azğınhq! – deyə həmən saldırır,  
Babamızı məzarından qaldırır.

## B i r i n c i ē s k ē r

(alayçı gülüşlə)

Gözəllərə baqmaq könül qidası,  
Sən hiç təlaş etmə, çıqmaz qavğası.

## B i r ē s k ē r

(çinli rəqqasayı gətirir. Ariq, çirkin və yüzü bürüyük bir kösə də  
onları izlər)

İştə, yad ellərin incə töhfəsi!

## B i r i n c i c ā n g a v ē r

Bəhey! Sən nəçisin?

K ö s ø

(qızı gösterir)

Onun kölgəsi!

B i r i n c i cəngavər

(elçi ilə köşəyə)

Siz gedin, çadırda bəkləyin bir az.

Haydi!

Elçi gedər.

R ø q q a s ø

(həyəcan ilə)

Ah!

K ö s ø

Bən, xayır.

B i r i n c i cəngavər

Xayırmı... haylaz!

(Ayağını hiddətlə yerə vurur.)

K ö s ø

Nasıl ayrılalım yosma qızımdan?

B i r i n c i cəngavər

Bu mümkün mü?! O bir mələk, sən şeytan!

K ö s ø

Ən parlaq gündüzlər gecədən doğar.

B i r i n c i c a n g a v e r

Sus!

K ö s e

Lələyəm ona, əməklərim var.

Köyə yardıma gedən mə'murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər galırlar.

B i r i n c i c a n g a v e r

Nə tez?

I k i n c i c a n g a v e r

Savuşmuşlar, yoxdu bir nəfər.

B i r i n c i c a n g a v e r

(dəstiləri göstərir)

Bunlar nə?

I k i n c i c a n g a v e r

Ən nəfis, içimli şeylər!

(Çirtik çalar.)

Ortaq olduq köylü vətəndaşlara,  
Böylə gözəl şərab görmədim asla.

B i r i n c i c a n g a v e r

Bu mümkün...

(Rəqqasəyə)

Haydi, sən bizə şərab ver!

## K ö s ø

Bən verəyim, o pək gözəl rəqs edər.

## İ k i n c i c a n g a v ø r

Onun sonduğu mey daha nuş olur.

## K ö s ø

Siz nə dilərsiniz əlbət xoş olur.

Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.

## B i r i n c i c a n g a v ø r

(ikinciyyə rəqqasəyi göstərir)

İştə Çin ahusu, görmədinsə gör!  
Nur gəlir gözünə ona baqsa kör.

## İ k i n c i c a n g a v ø r

(Kösənin qolundan tutub kənara fırlatır)  
Qız oynası, sən də şərab ver bizə!

## K ö s ø

Pəki, baş üstünə, can qurban sizə.

Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıxarıır, dəstiyyə dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəmə eylər.

Bəngi qatdım şərabə,  
Dəniz döndü sərabə.  
İçərlər, həp içərlər,  
Qayğıdan vaz keçərlər.

Nəş'ələndir həyati,  
Qalındır yerin qatı;  
Çəkər sonı kamına,  
Ağu qatar camına.  
Varkən əlində fürsət,  
Qoyma könüldə həsrət.  
Ömrün hər sevincindən  
Bir busə al da əylən!

#### H a m ı

Ömrün hər sevincindən  
Bir busə al da əylən!

#### N ö v b ə t ç i

(ətrafa baqar, təlaş ilə)

Bəhey, orda bir qaraltı var.

#### B i r i n c i c ə n g a v ə r

Şübhəsiz, aqınçılar!

#### İ k i n c i c ə n g a v ə r

Əvət, bıraq gölsinlər,  
Gücmüzü bilsinlər.

#### B i r i n c i c ə n g a v ə r

Haydi, saqlanalım gizli bir yerdə.

#### İ k i n c i c ə n g a v ə r

Şərablar nə olsun?

#### B i r i n c i c ə n g a v ə r

Qoy içsinlər də,  
Sərxoş ikən qollarını bağlarız.

(*Kösəyə*)

Al şu qızı, rədd ol! Unutma yalnız,  
Ağzınızdan bir söz belə çıqarsa,  
Batacaqdır evdə ananız yasa.

K ö s ə

Xayırlı, xayırlı, bizim ağızımız bütün.

(*Rəqqasə ilə bərabər gedirlər.*)

B i r i n c i c ə n g a v ə r

(*arqadaşlarına*)

Haydi, qorqunc olur hücumu türkün.

I k i n c i c ə n g a v ə r

Saqın, hiç şaşırma, hanki düşmana  
Saldırısa ordumuz, döner davşana.

B i r i n c i c ə n g a v ə r

Gurlama, düşmanı küçük görənlər,  
Küçük göstərənlər çoq sürməz inlər.  
Dikbaşlar ansızın həp diz çökərlər,  
Qalıblərə qarşı boyun bükərlər.

I k i n c i c ə n g a v ə r

(*alayçı gülüşlə*)

Gəl, canım, görünür çocuqkən anan  
Yıldırılmış gözünü yabançılardan.

Çəkilirlər, muzika... Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar,  
qədəhlərdəki içkiləri içərlər.

B i r i n c i d e l i q a n lı

Dəstilər doludur, amma kimsə yoq.

İ k i n c i d e l i q a n lı

Qorqub savuşmuşular.

Ü ç ü n c ü d e l i q a n lı

Öyünməyin çoq.

B i r i n c i d e l i q a n lı

Az içəlim...

İ k i n c i d e l i q a n lı

Gözəl şərab, baqsana!

Ü ç ü n c ü d e l i q a n lı

Umulmaz bir nəş'ə verir insana

Təkrar doldurub içərək coşğun bir ahənglə türkü söylərlər.

B i r i n c i d e l i q a n lı

Qılıclar parlasın, yer-göy çinlasın.

H a m ı

Çinlasın, çinlasın, ho, çinlasın, çinlasın.

B i r i n c i d e l i q a n lı

Dost ya düşman bizim gücü anlasın.

H a m ı

Anlasın, anlasın, ho, anlasın, anlasın.

B i r i n c i dəliq anlı

Oq atmayız qorqub qaçan davşana.

H a m ı

Davşana, davşana, ho, davşana, davşana.

B i r i n c i dəliq anlı

Nerdə qəhrəmanlar? Çıqsın meydana!

H a m ı

Meydana, meydana, ho, meydana, meydana!

B i r i n c i dəliq anlı

(qılıcını çəkərək)

Arş iləri, hücum, hücum!

İ k i n c i dəliq anlı

Bıraq bəni, sərxoş oldum.

B i r i n c i cəng a v ə r

(arqadaşları ilə bərabər sıyrımaqlıc pusqudan çıqar)

Bəhey, qoçaq, siz kimsiniz?

B i r i n c i dəliq anlı

Qorqu bilməz yigidləriz.

B i r i n c i cəng a v ə r

Öylə isə gəl baqlım.

## B i r i n c i d e l i q a n lı

Haydi, haydi çarpışalım.

Hər iki tərəf sərxoşa hərəkətlərlə çarpışırlar. Bir qismı yaralanıb, digər qismi səndələyir. Bu sıradə bir yandan Gərşivəz, bir yandan Böhrəm və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra Rüstəmlə Səyavüş gələr.

## R ü s t ə m

(məğrur və amıranə bir səslə bağırır)

Bəhey! Durun, saygılıq yetər!

Səyavüş

Aqan qanlar artıq yetər.

## İ k i n c i c ə n g a v ə r

Bən ayıldım, şərab verin!

## B i r i n c i d e l i q a n lı

Yay gətirin, oq gətirin!

(Əlindəki yaya oq goyur.)

Səyavüş

(düşən yaralları gösterər)

Bunca xalqı əzib bitirmək niçin?  
Hər tərəfdən çəlik qollar seçilsin.  
Çarpişsin yigilər həp birar-birər,  
Kim üstün gəlirsə ondadır hünər.

## R ü s t ə m

Əfrasiyab hani? Çıqsın meydana!  
Büksün qollarımı, ər deyim ona.

Gərşivəz

O yoqsa da qarşındadır Gərşivəz.

Rüstəm

Rüstəm hər qəhrəman ilə döyüşməz.

Gərşivəz

Öyünmə çoq, ağlar öncə gülənlər.

Səyavüş

(Bəhrəma)

Umulmaz bir təhqir, bunu kim dinlərl?

Rüstəm

Unutma ki, o yılmaz bir qəhrəman!

Səyavüş

Ər deyilim ona verirsəm aman.

Gərşivəz

(alayçı güllüşlə)

Cocuqlarmı çıqmaq istər qarşıma?!

Səyavüş

Nə cür'ət!.. Çocuqmu söylədin bana?  
Ucuz oturmaz bu gülünc söz sana.

Gərşivəz

Bir düşün, anana yazıq deyilmi?

Səyavüüs

Boş öyünməkdənsə vuruşmaq eyi.  
Qılıclar parlar, bir qədər vuruşurlar.

Rüstəm

İran güvəndikcə böylə arslana,  
Gülünc olmaz hiç bir dosta, düşmana.

Gərşivəz

(*qalqar, yenə hücumaya başlar*)

Böylə boş yaralar viz gəlir bizi.

Səyavüüs

Bən hazırlım.

Piran

(*xızlı adımlarla gəlir, hayqırır*)

Durun! Nə olmuş sizə?

Rüstəm

(*Tusa, xüssusi*)

Kimdir şu ixtiyar, hanki qəhrəman?

Tus

İştə Əfrasiyab vəziri Piran!

Piran

Bu dəhşətlər niçin, bu qan niçindir?

R ü s t e m

Onu sərdarınız Gərşivəz bilir

G e r ş i v ə z

Bənsiz alavlanmış bu kinli qavğa.

R ü s t e m

(*türk əskərlərini göstərir*)

Bunları coşdurən hanki qasırğə?

G e r ş i v ə z

Bən göndərdim doğru xəbər bilsinlər,  
Gərginlik sırrını duyub gəlsinlər,  
Sonra baqdım ki, parlıyor qılıçlar.

P i r a n

Fəqət niçin? Bəlli ki, bir səbəb var.

R ü s t e m

(*cibindən çıqardığı kağıza ona uzatır*)

İştə məktub, oqu!

P i r a n

(*oqur*)

Bu bir fitnədir.

R ü s t e m

Ya o talanlar, o basqınlar nədir?

P i r a n

Basqınmı? Hər zaman bildiyin oyun...  
Sizinkilər çalar qaramal, qoyun,

Bizimkilər ərzaq için saldırır,  
Məs'ulmu ya buna hökumət?.. Xayır!

Coşqun muzika... Bu sıradı yarımcıqlaş və yaralı bir yiğin erkək köylü gəlir. Köylülər  
əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq isyançı bir ahəng ilə.

### Ixtiyar

İştə onlar, iştə onlar!  
Tügəyan edən şu azğınlar!  
Həp əzildik, həp soyulduq,  
Xain əllərdə məhv olduq.

### Rüstəm

Göstər, hanı o xainlər?  
Cəza görsün birər-birər.

### Altayı

(Həyəcan içində həm uzaqları, həm də İran əskərlərini göstərir.)

Bir yandan Turanın qaçaq əlləri,  
Bir yandan İranın azğım əskəri.  
Qanımızı içib-içib doydular,  
Qız-galını soyub çıplaq qoydular.

### Ixtiyar

Yüzlər soluq, gözlərdə fər qalmamış,  
Çökmüş göküslərdə ciger qalmamış.

### Rüstəm

(ətrafindakılara)

Ar olsun sizlərə, ar olsun, əvət!  
Əsla ummadığım alçaq xəyanət.  
Sizdən uğurludur taun, qasırğa,  
Xayır, yol verilməz bu azğılığa.

## Piran

İşte, ən silinməz qara bir ləkə,  
Hiç də yaraşmır bu, əskərliyə.

## Altay

Lə'nət bu varlığa, yetər, usandıq,  
Kəndi yaqdığımız atasdə yandıq.

## Ixtiyar

(köylüləri göstərir)

Baqın bunlara, bir baqın bunlara!  
Nifrat sizə, sizdəki qanunlara!

## Altay

Taun da, vəba da uğurlu sizdən,  
Ölüm belə qaçar işgəncənizdən.

## Səyavüş

(sarsılır, qızğın və coşgun)

Ötər keçdiyiniz yerdə bayquşlar,  
Qəhrəman cildinə girən sərxoşlar!  
Məzлumlara qarşı duyğusuz qalan  
Bir insandan daha şərəfli qaplan!..  
Biz gəldik ki, çıgnənməsin yurdumuz,  
Məgərsə çıgnayən kəndi ordumuz.  
Qitliq, achiq, tufan, ölmə, firtina...  
Cümləsi bir yana, sizlər bir yana.

## Altay

And olsun vicdana, bu gündən sonra,  
Hər kim yan baqarsa şu yoqsullara,  
Yıldırımlar patlayacaq başında,  
Adı yazılılaçq məzar taşında.

## Pərdə

## II SƏHNƏ

Keykavus sarayında başqa bir salon... Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafinı sarmış. Rəqqasə – çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şarqı söyləyib oynar.

R ə q q a s ə

Qayğısız baharın iliq busəsi  
Tellərimə qondu zülmət uçarkən.  
Sərxoş bülbüllərin o bayığın səsi  
Oqşadı ruhumu güllər açarkən.  
Yasəmən, nilüfer, sümbül, mənəkşə  
Mey sundular bana elmas jalədən,  
Günş üryan vücudumu əmdikcə,  
Bir tülə büründüm sanki lalədən.

(Salonu tərk edər.)

S ü d a b ə

(qalqıb oturur, coşğun baqışlar və şən qəhqəhələrlə)

Pək tühaf! Səyavüş öylə sandı ki,  
Zindan olur məzarım.  
Zülmətləri yaran böcəklər kibi  
Sönmək için parlarım.

B i r i n c i c a r i y ə

Halbuki bir quldur sana Keykavus.

S ü d a b ə

Çoq da bəni öymə, sus!

İ k i n c i c a r i y ə

Sənsiz bütün cihan məhbəsdir ona.

S ü d a b ə

Xayır, inanmam buna.

İ k i n c i c a r i y ə

İnan, səhər yıldızına and olsun!

B i r i n c i c a r i y ə

Suriyənin şən qızına and olsun!

S ü d a b ə

(həzin bir ah ilə)

Qarşısında diz çöksə bütün yer yüzü,  
Yenə Səyavüşdə könlümün gözü.  
Məhbəsdə inlərkən düşündüm onu,  
Aşqımın həp odur əvvəli, sonu.

R ü b a b ə

(gəlir, son cümlələri dinlər)

Yazlıq!.. Bunca zəif bilməzdim səni,  
Öpsün zəfər dalğaları çöhrəni.

S ü d a b ə

Xayır, bu gün bənim halim başqadır,  
Könlümdəki çarpitular pek ağır.  
Bir diləyim varsa, onun visali,  
Gözlərimdə yalnız onun xəyalı.  
Səyavüşün o dik, o məğrur başı  
Əyilməz olursa sevgimə qarşı;  
Onu al qanlıarda görmək istərim,  
Saçlarından çələng örmək istərim.

Muzika.

K e y k a v u s

(gəlir, *Südabəyi məhzun görünce*)

Niçin dalmış yenə bahar günəş?

R ü b a b ə

Anarkən sıqlıdı mənhus keçmiş.

K e y k a v u s

Keçmişdən nə çıqar, yarın xoş olsun.

R ü b a b ə

Lütfünüzə qarşı Südabə məmnun.

P i ş x i d m ə t

(gəlir, əyilir)

Çin elçisi!

K e y k a v u s

Gəlsin!

(*Südabəyə*)

Səninlə sonra!..

(Onlar çıqar, elçi gəlir. Ona yanında yer göstərir.)

Buyur!

E l ç i

(oturur)

Son görüşçün gəldim hüzura.

K e y k a v u s

Əfrasiyab haqqında fikriniz nə?

E l ç i

O bir təhlükədir İranə, Çinə,  
Gündən-güne aşib durur həddini,  
Həm sizə, həm bizə qarşı var kini.

K e y k a v u s

Qorqutamaz bizi öylə firtına,  
Məndən sələm edin Çin xəqanına!  
Dostluğumuz sağlam, təməlli olsa,  
Altay tifüqləri batar həp yasa.

E l ç i

Əlbir olsaq, əvət, onlar tez susar.

S ü d a b ə

(rəqqasə və kösə ilə bərabər gəlir. Keykavusa.)

Rəqqasənin sizə bir ricası var.

K e y k a v u s

Nədir?

S ü d a b ə

Diyor: lələm Çinə getməsin,  
Çocuqluqdan bəri alışmış ona,  
Ayrılıq yük olur incə ruhuna.

K e y k a v u s

Qalsın.

K ö s ø

(øyilərək)

Təşəkkürlər!..

K e y k a v u s

(elçiyə)

Həp gətirdiyin  
Töhfələr bir yana, şü qız bir yana.

S ü d a b ø

O pək sevimli bir munisdir bana,  
Parlaq bir incidir, misli yoq onun.

K e y k a v u s

Pək gözəl, adı qoy Dürdanə olsun.

S ü d a b ø

Qurnaz ixtiyar da zərif bir insan!

(Digər salona keçərlər.)

K e y k a v u s

Pək tühafdır, əvət.

P i ş x i d m ø t

(gəlir, təmənna edər)

Rüstəm pəhləvan!

K e y k a v u s

Çağır gölsin.

E l ç i

Bən gedəyim.

(*Təmənna edib çıqar.*)

K e y k a v u s

İzzətlə!..

(*Ətrafa.*)

Nə tez? Niçin geri dönsün o böylə?!

R ü s t ə m

(*Bəhramla girər, əskərcə təmənna edərək.*)

Səlam!..

K e y k a v u s

Nə yapdınız? Nə oldu qavğa?

R ü s t ə m

Ordular vuruşdu qarşı-qarşıya.

K e y k a v u s

Sonra?

R ü s t ə m

Birər-birər başlandı döyüş,  
Gərşivəzə üstün gəldi Səyavüş.

K e y k a v u s

(*məğrur və məmnun*)

Həlal olsun ona qəhrəman adı.

R ü s t ø m

Dostlar deyil, düşman da alqışladı.

K e y k a v u s

Sonra?

R ü s t ø m

Piran geldi, xəbər verdi ki,  
Onlarda olmamış qavğa istəyi.

K e y k a v u s

(sinirli)

Ya kimlərdir basqın yapan alçaqlar?

R ü s t ø m

Bir yığın ac, başı pozuq qaçaqlar.

K e y k a v u s

Sonra?

R ü s t ø m

Haqsız qanlar aqmasın deyə,  
Səyavüslə Piran gəldi bir rə'yə.

K e y k a v u s

Nasıl?

R ü s t ø m

Barışdılar.

K e y k a v u s

(qızğın)

Barışdılarmı?!

R ü s t ē m

Yersiz vuruşmanın mə'nası varmı?

K e y k a v u s

Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!  
Əfrasiyabdandır bu hiylə əlbət.

R ü s t ē m

Hiç də öylə deyil, basqın yapanlar;  
Həpsi yol vuranlar, yoldan sapanlar,  
Yalnız onlarmı ya, bizimkilər də  
Dirlik qoymadılar qomşu köylərdə.

K e y k a v u s

Köylər dağılsa da ağırtmaz bəni,  
Ancaq Əfrasiyab bilsin həddini.

R ü s t ē m

Bir səbəb yoq ikən, bəncə bu qavğa  
Ağır bir zərbədir qəhrəmanlığa.

K e y k a v u s

(aci və alayçı qəhqəhə ilə)

İştə, hər ikiniz qorqaq və miskin!  
Səyavüş də xain, Rüstəm də xain!..

R ü s t ø m

(sørt və kinli)

Qorqaqmı, xainmi?! Çirkin iftira!  
Dayanmaz insan bu təhqirə əsla!

K e y k a v u s

(bağırır)

Rüstəm!

R ü s t ø m

(eyni ahənglə)

Həddini bil, nə sandın bəni?

K e y k a v u s

Sus! Şöhrətin məğrur etməsin səni.

R ü s t ø m

Saqın, güvənmə çoq təxtü tacına!

K e y k a v u s

(sinirli adımlarla gəzinərək)

Səyavüş də söz yoq, uymuşdur sana,  
Hər ikiniz ası! Azğın bir ası!  
Layiq sizə ancaq ölüm cəzası!..

(Salonu tərk edər.)

R ü s t ø m

(sarsılır, Bəhrama)

Eşitdinmi böhtanları?  
Eşitdinmi həzyanları?!

İştə quduz bir canavar,  
Başda ölüm xülyası var.

Bəhram

Çıldırsa da farqı yoqdur,  
Sənin gücün daha çoqdur.

Rüstəm

Artıq bana oldu əyan;  
Cənnət imiş Zabilistan.  
Dönməliyim əski yurda,  
Namus, şərəf həpsi orda!..

(*Südabə pərdə arqasından görünür və geri çəkilir.*)

Bəhram

Ya Səyavüş!

Rüstəm

Hiçdir sonu,  
Çabuq, yoldan çevir onu!  
Gördüyünü söylə, həmən  
Uzaqlaşın bu ölkədən.  
Gedərsiniz sən də, o da  
Əfrasiyab hüzuruna.  
Dayısıdır, hiç olmazsa  
Orda qiyam olmaz ona.  
(Sınırlı və qızığın.)  
Bıraq, burda Südabənin  
Zevci dalsın da işrətə;  
Ədalət və qanun desin  
Hər zülmə, hər cinayətə.

Gəl gedəlim, nifrət olsun  
Şu yıldızlı vəhşətlərə!  
Artıq yetər, lə'nət olsun!  
Ölüm qoqan şəhvətlərə!..  
Gedərlər.

S ü d a b ə

(*pərdə arqasından çıqar, acı qəhqəhə ilə*)

Get, Südabə çoq inlətdi  
Sənin kibi arslanları.  
Önümdə çoq sönüb getdi  
Dəhşət, zəfər vulkanları.

(*Vurğun bağıqla, uzaqlara.*)

Ya Səyavüş!? Həp könüldə  
Çinlər durur onun səsi.

(*Son dərəcə kinli.*)

Bəndən qaçsa belə, əldə  
Gəlməlidir cənazəsi!..

### **Pərdə**

#### **ÜÇÜNCÜ PƏRDƏ**

I SƏHNƏ

Ətrafda yalçın qayalar və yeşil ovalar... Uzaqda çoban düdürü çalınır.

S ə y a v ü §

(*Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var*)

İştə ana yurdu, Turan ovası!  
Yalçın qayalarda qartal yuvası!

### Bəhram

Böylə mənzərlər İranda azmı?  
Daha üstün desəm doğru olmazmı?

### Səyavüş

Lakin Südabənin vəhşi ədası,  
Kinli bir babanın ölüm cəzası  
Qaçaq kibi etdi bizi dərbədər.

### Bəhram

Unut, nə olmuşsa, həp keçər, gedər.

(Cibindən bir kağız çıqarır.)

Hiç aldırma, Əfrasiyab var olsun,  
Məktubunu oqu, nasıl da məmnun!  
O da saray, bu da!.. Nə farqı varmış,  
Bəklər səni burda həp sevgi, alqış.

### Səyavüş

Saray aləminə bəndə yoq həvəs,  
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.  
Dayım gömdürsə də bizi altına,  
Qoltuğa siğinməq ağırdır bana.  
Bu sıradə kənardan qızların türküsü eşidilir.

### Qızlar

Bəyaz, pənbə, nazlı bir quş  
Yalçın qayalıqda durmuş,  
Boynunu, baq nasıl burmuş?  
Kimi gözlər gövərçinim?  
Bənim dilbər gövərçinim!

## Bəhram

(heyrətlə göstərir)

İştə, gözəl, yosma qızlar!  
Yayları var, oqları var.

## Səyavüş

Həpsi ava çıqmış bəlli,  
Bir az yoldan çəkilməli...

## Bəhram

Nə gözəldir qadın səsi,  
Könlük açar şən nəğməsi!

## Səyavüş

(mə'nali ahəng ilə)

Əvət, qadın incə xılqət,  
Alçalırsa, hiçdir fəqət.

Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.

## Qızlar

Gövərçinim qanat açar,  
Yüksək bulutlara uçar.  
Rəqs edərək uçar, uçar,  
Qayıq bilməz gövərçinim,  
Enib gəlməz gövərçinim.  
Zaman olur atar bəni,  
Bir gülüşə satar bəni,  
Birdən gözü tutar bəni,  
Həmən qoşar gövərçinim,  
Ruhu oqşar gövərçinim.

B i r i n c i n e d i m ə

Firəngiz! Diyorlar Səyavüş gəlir

İ k i n c i n e d i m ə

Bən də eşitmışım, fəqət kim bilir?

F i r ə n g i z

Diyorlar yenilməz qəhrəman imiş,  
Adı-səni dillərdə dastan imiş.

B i r i n c i n e d i m ə

Diyorlar Südabə vurulmuş ona.

F i r ə n g i z

Demək, annə aşiq oğlum oğluna.

B i r i n c i n e d i m ə

(ətrafa baqır)

Dur, o nə? Baqsana, maral yavrusu!

İ k i n c i n e d i m ə

(nişan alır)

Ürkütmüşdür onu ölüm qorqusu.

F i r ə n g i z

(yayına oq qoyaraq)

Durun, diri tutmalıyım bən onu.

(*Gedər.*)

Şaşırdı, baq, dəyişdirdi yolunu.  
Xızlı adımlarla gedərlər.

S ə y a v ü §

(*Bəhramla çıqaraq*)

Həpsi bir-birindən sevimli dilbər!..

B ə h r a m

Şübhə yoq, saraya məxsus pərilər...

S ə y a v ü §

O incə səslərin dalğalı şe'ri  
Xatırlatdı bana anam Xubçehri.  
Burda rast gəlib də avçılar ona,  
Armağan götürmiş İran şahına.

T o s u n

(*yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsiü gəlir*)

Gün aydın!

S ə y a v ü §

Xoş bulduq, sənin adın nə?

T o s u n

Tosun...

S ə y a v ü §

Əfrasiyab payı təxtinə  
Yol çoq uzaqmıdır?

T o s u n

Xayır, pək yaqın.

(*Yana baqaraq, məraqla*)

O nə? Çevrəsini sarmışlar avın.

(*İlərilər.*)

S ə y a v ü §

Dur, baqayım, gülərməi tale bana?

(*Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.*)

T o s u n

(*Bəhrama bağırır*)

Afərin, afərin!

B ə h r a m

Nə var?

T o s u n

Baqşana!

Yoldaşın devirdi avi bir oqla.

B ə h r a m

(*ilərilər*)

O bir məharətmə?

T o s u n

Deyilmə?

Bəhram

Asla!

Səyavüüs

Ah!..

(Səsi eşidilir.)

Bəhram

(qoşar)

O kimdir?

Tosun

Arqadaşın vuruldu.

Bəhram

(gəlməkdə olan Səyavüşün qoluna baqaraq)

Yaranmı var? Ver baqayım, nə oldu?

Səyavüüs

Oqla vurdı avçı qızlardan biri.

Bəhram

Hanki?

Səyavüüs

(nədimələr ilə gələn Firəngizi göstərir)

Öndə gələn şu oynaq pəri!

## F i r ə n g i z

(yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır)

Al, şu sənin!.. Bən ki, qiymazdım ona.

S ə y a v ü §

İştə, əlverir bu mükafat bana.

## F i r ə n g i z

(təlaş ilə nədimələrə)

Sarğı verin, çabuq!

S ə y a v ü §

Bir şey deyildir.

## T o s u n

(verir)

Al!

## F i r ə n g i z

Gətir sarayı...

S ə y a v ü §

İstəməz.

## F i r ə n g i z

Gətir!

(Dərman qoyub yarayı sarar.)

## T o s u n

(*yardım edər, mə'nalı ahəng ilə*)

Həm yaralar bizim qızlar, həm sarar.

## S ə y a v ü §

Onda cürət də var, mərhəmət də var.

## F i r ə n g i z

(*stüzgün baqışla*)

Avcıgazı diri tutmaq istərkən  
Biraqmadın...

## S ə y a v ü §

Suçum çoqdur gücündən.

## B ə h r a m

(*bir az sərt, Firəngizə*)

Qarşılıq görürdün qız olmasaydın.

## S ə y a v ü §

Bəhram! Zəifliyin sözündən aydın.

## F i r ə n g i z

(*gülümsər*)

Zəiflər daima gücdən bəhs edər.

## S ə y a v ü §

(*Bəhrama*)

Bu ən kəskin cəvab! Düşünsən, yetər.

## T o s u n

İşte, Əfrasiyab da çıqmış ava,  
Kimsə qalmamışdır bu gün sarayda.

## F i r ə n g i z

Av için yararmı öylə dəbdəbə?  
Qarşı çıqmış onlar həp Səyavüşə.

## B i r i n c i n ə d i m ə

Övət, doğru...

## İ k i n c i n ə d i m ə

İşte, gəldi Piran da.

## F i r ə n g i z

Haydi seyr edəlim biz də bir yanda.

(Çəkilmək istərlər.)

## P i r a n

(gəlir)

Səyavüş? Sənmisin? Xoş gəldin, oğlum!

(Qucaqlar öpər, Bəhrama əl verər.)

## F i r ə n g i z

(heyrətlə)

Səyavüşmü?!

## P i r a n

(sarğıya baqar)

O nə?

Səyavüş

Çizilmiş qolum.

Tosun

Həm yaralar bizim qızlar, həm sarar.

Bəhrəm

Öylə bir şey deyil, keçər...

Piran

(gələnləri Səyavüşə göstərir)

Baqşana!

İşə, bütün saray çıqmış qarşına.

Səyavüş

Təşəkkür!.. Az deyil lütfünüz bana,  
Bilməm ki, layiqmi Səyavüş buna?

Piran

Hər könüldə səna hürmət bəslənir,  
Adın Altay dağlarında səslənir.

(Əfrasiyab hökumət ərkəni ilə gəlir.)

Piran

(Səyavüşə)

Dayın Əfrasiyab, o şanlı xaqan!

(Əfrasiyaba)

Oğlumuz Səyavüş, adlı qəhrəman!

## Ə f r a s i y a b

(Səyavüşü qucaqlar, öpər)

Xoş gəldin, bu yurda gətirdin səfa,  
Qəhrəman Səyavüş!

## H a m ı

Var ol, bin yaşa!

## Ə f r a s i y a b

(ətrafindakılara)

İştə, həmşirəmin şahin yavrusu!  
Parlar gözlərində zəfər duyğusu.

## S ə y a v ü ş

Çocuq babasından qaçarsa, bəlli  
Ana qucağında bulur təsəlli.

## Ə f r a s i y a b

Əvət, İran sana baba ocağı,  
Bu yurtda bulursun ana qucağı.  
Şübhəsiz xor baqsa baba oğluna,  
Ana köksü daim açıqdır ona.

## G ə r ş i v ə z

Bu ölkənin qorqu bilməz elləri,  
Kişnəyən atları, coşğun selləri,  
Qartal yavruları səni gözlüyor,  
Həp səninçin şanlı günlər özlüyor.

*Pərdə*

## II SƏHNƏ

Əfrasiyab sarayında türk zevqinə uyğun bir salon.

Ə f r a s i y a b

Afərin Səyavüşə, dün vuruldum bən ona,  
Vaqif imiş gerçəkdən bütünlər hərb üsuluna.

P i r a n

Bəsləmiş qucağında onu sənin həmşirən,  
Sonra almış tərbiyə Rüstəm kibi yigidən.

Ə f r a s i y a b

Çalış, mümkün olduqca, al da onun könlünü,  
Unutsun keçənləri, xoş keçirsin beş günü.

P i r a n

Bəncə Səyavüş qızın Firəngizlə birləşsə,  
Birləşir iki ölkə...

G e r ş i v e z

(son sözləri dinlər, alayıcı tərz ilə)

Əvət, gözəl vəsfəsə!..

Ə f r a s i y a b

Firəngizlə Səyavüş görüşdülərmi?

P i r a n

(əli ilə rədd edər)

Asla!

## Ə f r a s i y a b

O halda sən onların fikrini sor da, anla!

## G e r ş i v ə z

(acı və alayçı güllümsəyişlə)

Tezdir daha, bəkləyin, çocuq sanmayın onu,  
Bir siyaset olmasa, atmaz baba yurdunu.

## Ə f r a s i y a b

Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət...

## P i r a n

Səyavüşdən uzaqdır, hər hiylə, hər siyaset.

Əfrasiyabla Piran çıqar.

## G e r ş i v ə z

Gör bəndən daha əvvəl kimlər vəliəhd olur!?  
Xayır, yaşıtmam onu, umulmaz cəza bulur.

(Çıqar.)

Firəngiz nədimələrlə girir.

## B i r i n c i n ə d i m ə

Firəngiz, Firəngiz! Nə olmuş sana?  
Söylə, səni üzən hanki firtına?

## İ k i n c i n ə d i m ə

Bayığın gözlərində acı bir hal var,  
Səyavüşdənmidir bu iztirablar?

## Firəngiz

O bir yıldız kibi aqqı könlümə,  
Ataşlı bir çəçək taqdır könlümə.  
Əlimdən aldı səbrimi, uyqumu,  
Alav dalğaları sardı ruhumu.  
Çırpinan qalbimə yardım eyləyin!  
Dərdimi siz açın, ona söyləyin!..  
İstəməm, istəməm, açmayıñ, xayır,  
Bəlkə onun könlü başqasındadır?!

## Birinci nadimə

Xayır, sənsin onun dilək pərisi.

## İkinci nadimə

(qapıya baqar, arqadasına)

Biz gedəlim, gəldi iştə kəndisi!

## Birinci nadimə

(Firəngizə)

Əmin ol ki, ələ düşməz bu fürsət.

## Firəngiz

Bilməm nə söyləyim?

## İkinci nadimə

Haydi, cəsarət!..

(Pərdə arqasına çəkilirlər.)

## Firəngiz

(əli alnında, şəşqin)

Uf, yadımdan çıqdı bütün sözlərim.

Səyavüş

(gəlir, vurğun bir ahəng ilə)

Sənmisin?.. Nihayət, güldü gözlərim.

Firəngiz

Yaran nə haldadır?

Səyavüş

Həp sağalmamış.

Firəngiz

(qoluna baqar, şübhəli gülümşəyişlə)

Hani? Ondan bir iz belə qalmamış...

Səyavüş

Qəlbimdədir izi, görünməz gözə,  
Sizlər, durur, gəlinçə biz yüz-yüzə.  
Bir kərrəcik sonı avlaqda gördüm,  
Sonra həp gözümdən iraqda gördüm.  
Bütün qızlar bana yaqın olduqca,  
Sən ürküb qaçırsın, səbəbsizmi ya?

Firəngiz

(stüzgün baqışla)

Qaçmaq da yaqlaşmaq için bir yoldur.

Səyavüş

Səyavüş o halda bəxtiyar olur.

F i r ə n g i z

Bəxtiyarmı!?

S ə y a v ü §

Əvət, bir anlat bana,

Sənin də nisbətin varmı xaqana?

F i r ə n g i z

Bən bir misafirim bu aşiyanda,  
Köçmək üzrəyim ən yaqın zamanda.

S ə y a v ü §

Hanki bir diyara?

F i r ə n g i z

Kəndim də bilməm!?

S ə y a v ü §

Tühaflı bilməcədir! Almaz düşüncəm,  
Hanki səyahətə çıqsa bir durna,  
Bir göverçin uçub qaçsa hər yana,  
Yenə aqşam üstü bulur bir yuva...

F i r ə n g i z

(gülümsər, mə'nali bir tevr ilə)

Şübhəlidir bənim için o mə'va.

S ə y a v ü §

Sözlərin başqadır, gözlərin başqa...

(Əllərini yaqalamaq istər.)

## F i r e n g i z

(pərdə arqasına keçər)

Dur, gələn var, görünüş qalsın sonraya.

## S ə y a v ü ş

(gözləri ilə onu izlər, həyəcan içində)

Bən uymadım hər dilbərin kamına,  
Uğradım çoqunun intiqamına.  
Bilmədim ki, bir gün bənd olur könül  
O şahin gözlərin ehtişamına.  
Yürükən sanki naz edər göylərə,  
Səcdə etməyimmi xoş xuramana?

Ə f r a s i y a b , P i r a n , G ə r s i v ə z və T o s u n g i r i r .

Bir gövərçin əsir etdi qartalı  
Gözəllik namına, sevgi namına.

## Ə f r a s i y a b

Nədir bu dalğınlıq, nə olmuş, oğlum?

## S ə y a v ü ş

Saray həyatından artıq yoruldum.

## P i r a n

Dayın həp sən görmək istiyor səni,  
Burdan evləndirmək istiyor səni.

## S ə y a v ü ş

Hər nəyə əmr etsə xaqqan haqlıdır,  
Lakin Səyavüşün qəlbiniə, xayır...

Gərşivəz

Bəlkə İranda var başqa sevdiyi.

Səyavüş

Asla!..

Əfrasiyab

(Tosuna)

Firəngizi çağırsan eyi,  
Uzlaşsalar, düyüñ başlanır yarın.

Piran

Firəngiz gözündür bütün qızların.

Səyavüş

Kimsəyə bən könül vermədim daha,  
Yalnız bir avçı qız gördüm avlaqda.  
Həmən könlümü bir bağıṣda çaldı,  
Yadigarı iştə qolumda qaldı.

Əfrasiyab

Bütün qızlar gəlsin!

Piran

(işarə eylər)

Olur, pək ə'la.

Gərşivəz

(ətrafa)

Ah, sevdiyi birdən Firəngiz olsa!?  
Dəhşət daha kəskin olur şübhəsiz.

Qızılar gəlir.

Əfrasiyab

(Səyavüşə)

Hankisidir?

Səyavüş

İştə!..

(Firəngizi göstərir.)

Əfrasiyab

(məmnun)

Qızım, Firəngiz!

Səyavüş

Bən misafir sandım onu sarayda.

Əfrasiyab

Yanlış da bir naxış!..

Piran

Əvət, öylə ya,

Həyat sahnəsində həp misafiriz.

Əfrasiyab

(Firəngizə)

Sən də könlünü aç!

## F i r e n g i z

Siz vəkilsiniz.

## Ə f r a s i y a b

Afərin, pək gözəl cəvab, afərin!

(*Qolları arasına alır. Sonra vəzirə.*)

Piran! Uğurludur sənin əllərin,  
Dəyişdir bunların bazubəndini,  
İcra olunsun da nişan ayını.

## P i r a n

(*Səyavüşün bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavüşün  
qoluna taqar.*)

İştə, ruhlardakı duman savuşdu,  
İki yıldız bir-birinə qavuşdu.

## G ə r ş i v ə z

(*Tosuna, kinli*)

Xayırlı, xayırlı, mümkin deyil bu asla,  
Gərək dağılsın şu uğursuz yuva!..

## T o s u n

Fikrin nədir?

## G ə r ş i v ə z

Onu göstərir zaman.

## P i r a n

İştə, alqışlara layiq bir nişan!

Ə f r a s i y a b

Səyavüşə tac və xəl'ət verilsin.

S ə y a v ü §

İstəməm, sadəlik xoşdur bənimçin,  
İranda da vardı tacım, xəl'ətim,  
Həp biraqdım, həzz etmədi xislətim.

Ə f r a s i y a b

Niçin biraqdin? Pək uğursuz şeymi?

S ə y a v ü §

Sıqdı bəni altın bir zəncir kibi.

Ə f r a s i y a b

Haydi bəndən böyük bir rütbə istə!

S ə y a v ü §

Gözüm yoqdur bənim hiç bir rütbədə.

P i r a n

Cəngavərlik daha xoş gəlir ona.

Ə f r a s i y a b

Göndərəyim səni Çin hüduduna;  
Böyük bir vilayət isyan içində  
Həp çırpınib durur al qan içində.

S ə y a v ü §

Al qan içindəmi? Səbəbsizmi ya?

Ө f r a s i y a b

Yasamızı kimsə almıyor saya.

S ə y a v ü §

(məğrur)

Bir ay belə sürməz o qanlı dalğa.

G ə r ş i v ə z

(ətrafa)

Cənəzən gömülər orda toprağı.

P i r a n

(əlini Səyavüşün omuzuna qoyaraq)

Səyavüş söndürür onu şübhəsiz.

Ө f r a s i y a b

(qızını süzərək)

E'tiraz etməzmi buna Firəngiz?

F i r ə n g i z

İki könül birsə, diləklər də bir.

Ө f r a s i y a b

Gedin, birlik sizə səadət verir.  
Gedirlər.

B i r i n c i v e z i r

Fikrin nədir?

İ k i n c i v e z i r

Onu göstərər zaman.

G e r ş i v e z

İştə alqışlara layiq bir nişan,  
Xayır, xayır, mümkün deyil bu asla,  
Dağlılsın gərək şu uğursuz yuva.

*Pərdə*

## DÖRDÜNCÜ PƏRDƏ

I SƏHNƏ

Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı....

V a l i

(*qalın bığlarını eşər. Barmaqlarını gur saqalı içində daldırıb düşünür.*

İçəri girən qurt baqışlı müşavirə)  
Nə var, nə yoq?

M ü ş a v i r

Vali sağ olsun, bütün  
Ölkədə bir sevinc izi var bu gün.

V a l i

Afərin, səndəki zəka bəlliidir,  
Yoqdur sənin kibi qurnaz müşavir.

### M ü ş a v i r

Xayır, sanma bizə uymuş cəmaət,  
Hər kəs Səyavüşə edər itaət.  
Qaçaq Altay belə fürsət bulub da  
Xain asılərə edər komanda.  
Bütün qaçaqları taqmiş ardına,  
Atar bizim mə'murları zindana.

### V a l i

Bilməm bu haqqı kim vermişdir ona?

### M ü ş a v i r

Bəlli, arqalanmış xaqan oğluna,  
Onu Səyavüşmü şımartdı, yeqsa  
Bu cür'ətlə atılmazdı ortaya.  
İsyən yatırmağa gələn bu sərsəm,  
Meydan oqur biza, nədənsə bilməm!

### V a l i

Gəlsin, onu tatlı dilə basmalı,  
Bir səbəb bulub da həmən asmal!..

### M ü ş a v i r

Xayır, asmaq doğru deyil, bir gecə  
Yataqda məhv etməlidir gizlice.

Bu sıradə silahlı zəbtiiyyə mə'murları, üstü, başı yırtıq isyançı köylüləri götərirlər.  
İçlərində iki qadın da bulunur. Yalnız önlərinə gələn və kinli baqışla bir tərəfdə  
durulan gənc Yalçın təmiz geyinmişdir.

### M ə' m u r

Gəlin, haydi!

(Yalçının yaqasından tutub çəkər.)

Sən də!..

Yalçın

(qızğın)

Bıraq!..

Zəbtiy yəmə' mürə

Azğınlar!

İsançıları

Azğın biz deyilik.

Mə'mur

Ya kimdir?

İsançıları

(mə'murları göstərir)

Onlar!

Vali

(qadınlara işarətlə)

Bunlardamı isyançıdır?

Yalçın

Şibhəsiz,

Taun, vəba qarşısında həp biriz.

V a l i

Taunmu?

Y a l ç i n

Siz taundan da uğursuz,  
Ölümdeñ də zəlim və qorquncsunuz.

V a l i

Bu kim?

M ə' m u r

Yalçın! Tazə gəlinin əri!..

V a l i

Zəncirsiz dururmu böylə sərsəri!

Y a l ç i n

Deyil bana, zəncir yaraşır sana!

V a l i

Söylətməyin, haydi, atın zindana!

Y a l ç i n

Vicdansız canavar!

V a l i

Susdurun!

M ə' m u r

Sonra?

V a l i

Həpsi birər-birər çəkilsin dara.

Y a l ç i n

Alçaq!

(*Valiyə*)

Yarın sən də izlərsin bizi.

Zə b t i y yə mə' m u r u

(*qırbacla vurur*)

Haydi!

(*Onları aparır*)

Öncə onun silinsin izi!

(*Müşavirə*)

Nə var? Gözlərinə bir qayğı doldu,  
Yalçının gəlini əcəb nə oldu?

M ü ş a v i r

(*yana baqaraq*)

İşə... Baqışları olduqca kəskin!

V a l i

(*ona yaqlaşır*)

Nədir gözlərində bu hiddət, bu kin?  
Düşün, təslim olmadıqca sən bana,  
Həsrət qalacaqdır nişanlıın sana.

## Gəlin

Bənim duvağımı sən deyil, ancaq  
Yalçın açmalıdır.

## Vali

(qolundan tutar)

Yaqın gəl!

## Gəlin

(geri çəkilir, nifrətlə)

Bıraq!

## Müşavir

Yavrum, hər gəlin ki, yeni köçərsə,  
Bikri ancaq nəsib olur rəisə.  
Şərəfdür bu səna, düşünsən bir az,  
Valının diləyi hiçə sayılmaz.

## Vali

Bu bir qanun! Hər kim boyun qaçırsa,  
Eli, əqrəbəsi batar həp yasa.  
Qatlandım nazına bütün bir gecə,  
Qırma bəni, yaman olur nəticə.

## Gəlin

Bənim könlüm hər qülbəyə,  
Nəş'ə sərpən atəş deyil.  
Bənim aşqmı hər kölgəyə  
Gülümsəyən günəş deyil.

Gülünc taleyimdən bana  
Bu gün sönük bir ah qaldı,  
Qopdu zalmı bir fırtna,  
Gənc ömrümü həsrət aldı.

(Ağlar.)

V a l i

İstər gül, istər aqla,  
Bana ram olmadıqca,  
Qurtulamazsin, saqın!  
Nə sən, nə də nişanlıın.

Gəlin

(sərt)

Mümkün deyil bu əsla!  
Namus deyil paçavra!

V a l i

(bağırır)

Tərbiyəsizlik yetər!

(Müşavirə)

Bu pərdəyi aç, göstər!  
Bəlkə bir az uslansın.

Açar. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaqında isə dar ağacında  
yüzü arqaya ağ kömləkli bir cənaza görülür.

Gəlin

(onu nişanlısı zənn edərək)

Ah, o Yalçınmı! Yalçın!  
Aman nədir bu dəhşət!?  
Sənsiz həyata nifrət!..

212

*(Hiçqırıqlar içində bayılıb düşər.)*

### Mə'mur

Xayır, o Yalçın deyil,  
Sənin nişanlın deyil.  
O, məhbəsə inliyor,  
Hiçlikləri dinliyor.

### Vali

Zavallı!.. İştə bitdi,  
Bir anda söndü, getdi.

Cənazəyin üzərinə bir örtü çəkirlər. Dışarıda qorqunc və gurultulu səslər eşidilir

### Səslər

Hanı xırsızlar bəyi?  
Yetər tügyan etdiyi.  
Nerda, göstərin onu,  
Gəlmmiş ömrünün sonu.

### Vali

Kimdir onlar?

### Müşəvir

Səfillər!  
Səndən öc almaq dilər.

### Vali

Bu azığlıq yararmı?  
Yoqsa çıldırdılar mı?!

Türk və çinli qiyaflında bir yiğin isyançı xalq gurultu ilə içəri soqlur. Sadə geyimli Səyavüşlə Bəhram da bir tərəfdə durur. Qarayanız Altay isə qabağa gəlir.

A l t a y

İştə, o xain burda!

İ s y a n ç ı l a r

O düşmandır bu yurda.

A l t a y

Həmən cəza bulmalı!

İ s y a n ç ı l a r

Bir anda məhv olmalı!

V a l i

Azğın! Şaşırıldınmı sən!?

M ü ş a v i r

İştə o pək sərsəri!

V a l i

Bu saygılılıq nədən!?

M ü ş a v i r

O, bunların rəhbəri.

A l t a y

Artıq yetər, səbrimiz həp tükəndi.

İ s y a n ç ı l a r

Səbrimiz həp tükəndi.

A l t a y

Hüququmuz, namusumuz çignəndi.

İ s y a n ç i l a r

Namusumuz çignəndi.

V a l i

Bən ayrılmam ədalətdən, qanundan.

İ s y a n ç i l a r

Yalan!.. Çəkilməz yalan!

A l t a y

(əlilə göstərir)

İştə, ədalətin dar ağacları!  
Boğazlatdın acları.  
Quraqlıq bir yandan, sən də bir yandan,  
Xalqa yutturdunuz qan.  
Ölkə vîran oldu, çiraqlar söndü,  
Evlər məzarə döndü.  
Vergi deyə hər gün bizi soydunuz,  
Yaman günə qoydunuz.

V a l i

Gəlirsiz hökumət təməldən bitər.

İ s y a n ç i l a r

Bitsin yoq olsun, yetər!

B i r n ə f ə r ç i n l i

Yetər, sandınız bu xalqı oyuncaq,  
Xalqı xırpalayır hökumət ancaq.

Y a l ç i n

İştə bən!..

V a l i

Səni kim bıraqdı?

Y a l ç i n

(İsyançıları göstərir)

Şəşqin!

Səncə əyləncəmi şu yılmaz aqın?

V a l i

Sus, bu, hökumətə qarşı isyandır!

Y a l ç i n

Sənin azğınlığın bizə əyandır.

A l t a y

(önünə keçər, qızğın)

Yetər çıldırdınız hökumət! – deyə,  
Evləri yıldızınız, ədalət! – deyə.  
Məzлumlar qanından badə sondunuz,  
Qarğ-a-quzğun kibi leşə qondunuz.  
Qanun deyə doğruluqdan caydınız,  
Xalqın namusunu hiçə saydınız.  
Aldıqları nəfəs – zəhərli ahlar,  
Qidasız çocuqlar ot yeyib yaşar.  
Söylə, öyündüyün ədalət bumu?  
Hökumət dediyin rəzalət bumu?

V a l i

Kimsə böylə təhqir etməmiş bəni,  
Sən nəçisin, kimsin? Aşma həddini!

A l t a y

Zülmətləri yaran bir şimşəyim bən,  
Doğdum məzлumların diləklərindən.

V a l i

(qafasını sallar, acı gülüşlə)

Bildim ki, Altaysın, bəlli şöhrətin,  
Şübhəsiz böyükdür, gücün, qüdrətin.

(*Camaati göstərir.*)

Əfsus, güvəndiyin bu sərsəmlərin  
Cümləsi isyançı, cümləsi xain.

S ə y a v ü §

Bu adlar yaraşır ancaq Valiyə.

V a l i

Bən kimlərə isyan etdim?

S ə y a v ü §

Hər şeyə;  
Haqqə, ədalətə, insaniyyətə,  
Namusa, vicdana və heysiyyətə.

V a l i

Demək sən də uyub şu xırsızlara,  
Qıymaq istiyorsun böyük sərdara.  
Türk və moğol dursun, çinlilər belə  
Şımardı da əlbir oldu səninlə.

O çinlilər ki, dün biziñ asirdi,  
Qarşımızda bu gün dodaq gəmirdi.

### A l t a y

Həpsi məzəlum, ya türk olsun, ya çinli.

### S ə y a v ü §

(aci gülüşlə)

Tilki bağışların nasıl da kinli!?

### V a l i

(sinirli)

Qəhrəmanlıq səni məğrur etməsin,  
Qorqunc olur cəzan...

### S ə y a v ü §

Söylənmə, miskin!

(isyançılara)

Bağlayım qolunu, susdurun onu!

İsyancılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin  
qolunu bağlarlar.

### Ç i n l i

İştə haq bağları haqsızın sonu!

### Y a l ç i n

(Valiyə dar ağacını göstərir)

Çoq alçaldın, simdi sənindir sırə,  
Bir az yüksəlirsin, çəksələr dara.

Səyavüş

Xayır, saqmı! Onu asmış olsalar,  
Zəhərlənir leşə qonan qarğalar.  
Bəncə layiq ona bir dəmir qəfəs,  
İbrət alsın görüb keçdikcə hər kəs.

Çinli

Altay! Sən bu yurda yeni can verdin,  
Zülmün qaba heykəlini devirdin.

Yalçın

Alqış sana, alqış doğduğun soya!  
Alqış bəslədiyin böyük duyğuya!

Altay

Siz çox inlədiniz zəncir altında;

(Valiyə işarətlə)

O zevqi tapmalı bizim şəşqin da,  
Şu qayğısız ovalara, dağlara  
Xəyanət uğramaz bu gündən sonra.  
Susdu hər bucağa qonan bayquşlar,  
Bir də çignəməz bu yurdu sərxoşlar.  
Zülmə qarşı dikbaş və məğrur olun!  
Hürriyyət uğrunda pək cəsur olun!  
Səadət pərisi gülməz qullara,  
Munis olur ancaq dəmir qollara.

Pərdə

## II SƏHNƏ

Keçən səhnə... Aqşam üstü... Qarşidakı pərdələr qalqmış, dar ağaç üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş türk, möğol, çin qızları və dəliqanlıları coşgun bir sevinclə rəqs edərlər. Firəngiz nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.

Səyavüş

(gəlir)

Gözün aydın!

Firəngiz

Nə var?

Səyavüş

İştəməcəniz!

Firəngiz

Gərşivəzmi?

(Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.)

Xoş geldiniz!

Gərşivəz

(qucaqlayıb alnından öpər)

Firəngiz!

Firəngiz

Babam niçin bizi anıb gəlmədi?

Gərşivəz

Bu gün bayram olduğunu bilmədi,  
Zərər yoq, o gəlməz, siz gedərsiniz.

(Ətrafi stüzər)

Nə xoş mənzərələr, nə parlaq dəniz!?

Səyavüslü

Dənizsiz bir ölkə çıqlırmaz qəfəs,  
Havasız bir məhbəs, alınmaz nəfəs.

Gərsivəz

İştə həp erkəklər, yosma gəlinlər  
Daşqın sevinc ilə rəqs edib gülər.

Səyavüslü

Əvət, şanlı bir gün, uğurlu bayram.

Firangiz

Xalq için qurtuluş günü – şu bayram.

Bəhrəm

Bir yıl əvvəl isyan qopardı burda,  
Səyavüş tazə ruh verdi bu yurda.

Gərsivəz

Duydum şöhrətinin bütün ellərdə,  
Zəfər dastanların gəzər dillərdə.  
Mümkünsə, dinləmək istərdim əl'ən  
Olub keçənləri kəndi ağzından.

Səyavüslü

Bən şu yurda yeni vardığım zaman,  
Sarmışdı hər yeri achiq və isyan.

Xain mə'murlara cəza verildi,  
Qarğışalıq bitdi, köylər dirildi.  
Bunu görən qomşu çinlilər belə,  
Yığın-yığın əlbir oldu bizimlə.

#### Gərşivəz

Aşq olsun, əzizim, böyük məharət!  
Var ol, bin yaşa, ən gözəl siyaset!

(Əlini sıqar, şübhəli bağıqla.)

Çin xalqına çoq da inanmaq olmaz,  
Onlar siyasətdə olduqca qurnaz.

#### Səyavüş

Xayır, həpsi Çin xaqqanından qaçan,  
Yoxsul əkinçilər...

#### Gərşivəz

Hiylədir, inan!  
Onlar yabançıdır bize, unutma!  
Hər azığını türkə bərabər tutma!

#### Səyavüş

(sərt və kəskin)

Bən bu düşüncəyə qarşıyım...

#### Gərşivəz

Saqın!  
Er-gec qiyar sana o məzлum aqın.

Qızılər yemək və şərab götürir. Bu sıradə dışarıdan gurultulu səslər eşidilir.

## Y a l ç i n

Yetər, verilsin cəza,  
O vicedansız xırsıza!

## A l t a y

Xain qaçsa hər yana,  
Qurtuluş yoqdur ona.

A l t a y və Y a l ç i n camaatla bərabər yaqaladıqları V a l i və M ü ş a v i r i gətirirlər.

## S ə y a v ü §

Nə olmuş?

## A l t a y

Bu alçaq həriflər dəmin  
Qaçmaq istiyormuş...

## Y a l ç i n

(*Valiyi üstdən aşağı süzərək*)

Zavallı miskin!

## S ə y a v ü §

Durun!

## A l t a y

Bu xainlər asılışın görək!

## C a m a a t

Asılışın, asılışın!

## A l t a y

(*Valiyə*)  
Oh, quduz köpək!

V a l i

(Səyavüşün ayaqlarına qapanır)

Bir yıl cəza kafı deyilmi?

S ə y a v ü ş

Asla!

G ə r ş i v ə z

Səyavüş! Onları bana bağışla.

S ə y a v ü ş

Zalim bağışlansa daha çoq azar,  
Məzlmən üçin qazar ən dərin məzar.

G ə r ş i v ə z

(Səyavüşə)

Onun cəzasını biraq bızlərə!

F i r ə n g i z

Əmcəmin sözünü salmayın yerə!

S ə y a v ü ş

Düşün, yaralanmış kinli bir yılan  
Sağ qalırsa...

Y a l ç ı n

Xayırlı, buna yoq imkan.

A l t a y

(Yalçınə)

Bağlayın qolunu şu azğınların!

## Gərşivəz

Xaqqan hüzuruna gedərlər yarın,  
Qanun qarşısında rəzil olurlar,  
Umulmaz, amansız cəza bulurlar.

## Altay

Xayırlı, inanmayın!

## Firangiz

(Səyavüışə)

Susdur Altayı!

## Səyavüış

Haydi!

## Yalçın

Gəl, xaqqan da bunların tayı.

## Altay

Səyavüş də şah nəslı, xaqqan nəslı,  
Onun hər kəslə var başqa bir dili.  
Gedirlər.

## Gərşivəz

(Səyavüışün əlini sıqaraq)

Var ol, xalq içində qırmadın bəni,  
Sağ bıraqmam inan öylə xaini.

Nədimələr qədəhləri doldurur.

### F i r ə n g i z

(*kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir*)

Yorğunsunuz, gözəl şərabdan için!

### S ə y a v ü §

(*nədiməyə*)

Çin elçisi nerđə, çağır da gəlsin.

### B i r i n c i n ə d i m ə

(qapıya doğru baqır.)

Gəldilər.

### S ə y a v ü §

Buyurun!

Eyicə geyinmiş K ö s ə, B ə h r a m l a bərabər gəlir, otururlar.

### F i r ə n g i z

(*Gərşivəzi Kösəyə tanıtaraq*)

İştə əmcəmiz.

### K ö s ə

(*Gərşivəzə*)

Məmnun etdi bizi böylə gəlməniz.

Səyavüüs

(qədəhi qaldırır)

Var olsun Gərşivəz!..

Bəhrəm

(içərək)

Yaşa, bin yaşa!

Gərisizəz

Çoq təşəkkür!..

Rəqqasəgirər.

O kim?

Firəngiz

(gülümsəyərək)

Canlı bir əda!

Köse

O, Çin sarayında eşsiz bir inci,  
Həm oynamaqda, həm səsdə birinci!

Gərisizəz

(Firəngizə baqaraq)

Nəş'əmizə yeni bir nəş'ə qatsın.

## F i r e n g i z

(rəqqasəyə)

Şaqraq səsin duyğuları oynatsın.  
Gəşivəz bir də içər.

## R ə q q a s ə

(həm şarqı söylər, həm də rəqs eylər)

Doğurdu annəm bəni matəmlı bir düğündə,  
İblis ilə tanrıının öpüşdürü bir gündə.  
Gözlərimdə o gündən məstanə cilvelər var,  
Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar.  
Bən istərim hər könül bənim aşqımla dolsun,  
Kimsə bana yar deyil, ancaq əsirim olsun.  
Rəqqasə çəkilir, Gəşivəz dərin ah çəkər.

## S ə y a v ü §

“Ah” niçindir?

## G ə r ş i v ə z

Bunu o cəllada sor!

(Əlini şiddətlə masaya vurub qalqır.)

Xayır, bu hiç vicdanıma siğmıyor.

## S ə y a v ü §

Nə oldu?

Gərşivəz

Hiç!..

Səyavüş

Kimə qarşıdır bu kin?

Firangiz

Vali içinmidir?

Gərşivəz

Sormayın!

Səyavüş

Niçin?

Gərşivəz

Çünki Vali onun yanında bir hiç!

Səyavüş

O kim? Daha qorqunc insan mı?

Gərşivəz

Vaz keç!

Alav dalğaları yaqar beynimi,  
Hiç bir qüvvət susduramaz kinimi.

Səyavüş

Yorğunsunuz, bir az yatın, dinlənin.

(Yan odaya götürür.)

Gərşivəz

(qolunu Səyavüşün boynuna keçirir)

Bilinmədi əfsus qiyətin sənin.

Firəngiz

(Bəhrəma)

Daim onda böylə gülünc hallar var,  
Bir qədəh içdimi, qiyamət qopar.

Bəhrəm

Xayır, bu coşğunluq səbəbsiz deyil.  
Həpsi çıqar. Kösə ilə rəqqasə qalır.

Köse

(təlaş ilə qızı yaqlaşır.)

Tam fürsətdir! Hanı o zəhri-qatıl?

Rəqqasə

Yolda düşürmüşüm...

Köse

Yalan söyləmə!

Rəqqasə

(ciblərini göstərir)

Yoqdur, inan!

K ö s ø

Çıqar, həzyan eyləmə!

(*Ciblərini arar və boğazını yaqalar, bu sıradı Firəngiz qapı arasından görünür, dirlər.*)

R ø q q a s ø

(*büyükülü bir kağız çıqarır*)

Buyur! Südabənin bu hiyləsində  
Sən də məhv olursun, inan ki, bən də.

K ö s ø

(*kağızı açar, gülərək*)

Bu bir zəhir ki, ilk öncə güldürür,  
Güldürür, güldürür, sonra öldürür.  
Səyavüşə məxsus qədəh istə bu!  
Bizdən ona tatlı, sürəkli uyğu!..

R ø q q a s ø

(*həyəcanlı*)

Həp o, həp Südabə!..

K ö s ø

(*dalib gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.*)

Gəl, yetər sükut!

R ø q q a s ø

(*zəhərli qədəhi alıb yerə çırpar*)

Parçalanmalıdır bu qanlı tabut...

K ö s ø

(*kinli*)

Səyavüşə sən dəmi aşiq oldun?

R ø q q a s ø

Sən nəsin? İştə bir duyğusuz odun!

K ö s ø

(*cibindən küçük bir xəncər çıqarır*)

Baq, bu xəncər daha zəhirli, kəskin!

R ø q q a s ø

(*əlindən xəncəri qapar*)

Sən canavar südiyləmi bəsləndin!?

K ö s ø

Xəncəri ver bana!..

R ø q q a s ø

(*ətrafa*)

Zavallı şəşqin!

Öylə qəhrəmana qıyılmaz, saqın!

K ö s ø

Ver diyorum...

(*Xəncəri almaq istər.*)

Rəqqaşə

Xayır!

(Xəncəri arqaya atar.)

Köşə

(qızı yaqalar, boğar)

Ver!

Rəqqaşə

(aci fəryad ilə)

Biraq, biraq!

Köşə

Xəncəri ver, yoqla...

Firəngiz

(Xəncəri yerdən alıb Kösənin böyrüñə saplar)

Al, iştə, alçaq!

Köşə

(yılqlaraq)

Ah, bən... ölsəm belə... sizə... aman yoq...

Firəngiz

Sus!

Səyavüş

(içəridəkilərlə bərabər gəlir)

Nə olmuş?

Firangiz

Bunda asla vicdan yoq;  
Hərif Çindən gələn elçi deyilmiş.

Rəqqasə

Südabə göndərmiş, səninçin gəlmiş.

Səyavüş

Hiç şübhə yoq ki, var gizli bir səbəb.

Rəqqasə

(göstərir)

Qədəh də, xəncər də zəhərlidir həp.

Firangiz

Pozmaq istiyorkən şən həyatını,  
Firəngizdən aldı mükafatını.

Səyavüş

(rəqqasəyi stüzərək)

Bu qız da şübhəsiz yoldaşdır ona.

Rəqqasə

Fəqət yoldaşlığım varmadı sona,  
Biz səni öldürməkçin gəlmışkən,  
Nədənsə həp fikrim dəyişdi birdən.

Səyavüş

Söylə, niçin dəyişdi?

Rəqqasə

Hiç sormayın!  
Çırpinan qalbimə yara vurmayın!  
Bən çocuqkən saraylara satıldım,  
Rüzgar kibi eldən-elə atıldım.  
Öc izlərkən, birdən sana tuş oldum,  
Fəqət məzlumlara yardımçı buldum.

(Cənəzəyə baqar, kinli)

Qiymaq istiyorkən bu miskin sana.  
Mane oldum işte!..

Bəhrəm

Afərin sana!

Firangiz

Qız məhv olmuşdu bən yetişməsəydim.

(Rəqqasəyi qucaqlar, öpər.)

İnan, səni bütün ruhumla sevdim.

(Nədimələrə.)

Alın, rahatlansın, o pək üzüldü,  
Sisli taleyimiz onunla güldü.  
Rəqqasəyi yan odaya aparırlar.

Səyavüş

(yanındakılara)

Alın cənəzəyi!..

Qaldırırlar.  
Nə dəhşət!? Əgər  
Cihandaki bütün kinlər, fitnələr,  
Bütün ihtişaslar olsa həp gəbə,  
Bir afət doğardı, o da Südabə!

Gərşivəz

(dərin ah çəkər)

Doğrusu, pək uğursuzmuş taleyin,  
Bilməm nə gündə sən cihana gəldin?  
Zülmətlə nur qarışdıçı andamı?  
Xeyr ilə şor barışdıçı andamı?  
Sanma bir Südabə azmişdir yolu,  
Əfrasiyab ondan daha qorqulu!

Səyavüüs

Bən nə yapdım ona? Tühof müəmma!?

Gərşivəz

Diyor ki, göz tikmiş taxtü tacıma.

Firəngiz

Səyavüşmü?

Gərşivəz

Əvət!

Səyavüüs

Çirkin iftira!

Gərşivəz

Diyor: “Qarşı durur o, qanunlara”!

Səyavüş

Hanki qanunlara?

Gərşivəz

Kim bilir!?

Firəngiz

Asla!..

Sapdiğimiz yoqdur qanunsuz yola.

Gərşivəz

Xayır, bu şübhələr sıqmasın sizi,

Yoqdur Səyavüşdə xəyanət izi.

(Digər odaya keçər.)

Səyavüş

Gedib görmediğə Əfrasiyabı,  
Qalqmaz ortadan bu fitnə dolabı.

Firəngiz

Saqın, getmə, ona bir şübhə gəlsə,  
Yalnız sana deyil, qıyar hər kəsə.

Səyavüş

Yoq, dayanılmaz bu çirkin böhtana,  
Ən küçük bir ləkə ölümdür bana.

*(Sinirli və coşqun.)*

Kimə inanmalı!? İ

ştə hər diyar  
Bana qarşı kin və intiqam duyar.  
İran xayanət və hiylə ocağı,  
Turan iftira və dəhşət qucağı!..  
Çinə getsəm, onlar daha amansız!  
Saray böyükleri yaşarmı qansız?  
Lə'nət olsun, uymam bu gündən sonra  
Elmasla parlayan qanlı taclar!

### **Pərdə**

#### **BEŞİNCİ PƏRDƏ**

Dağ ətəyində bir ova... İki-üç çadır qurulmuş, ikindi çığı, bulutlu hava, ətraf qayalıqdır.  
Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar.  
Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafi süzərək dolaşır.

V a l i

*(kinli adımlarla gəzir)*

Oh, Səyavüş, Səyavüş! Bilməm nə sandın bəni!?  
Bir gün didib parçalar dəmir bıləklər səni.

M ü ş a v i r

Gərşivəz olmasayıdı, hər ikimiz bitmişdik,  
Gedər-gəlməz diyarə ziyanətə getmişdik.

V a l i

İnan ki, sağ qaldıqca böylə vatan xaini,  
Sönməz Əfrasiyabin alav püskürən kini.

M ü ş a v i r

Diyorlar ki, qorqudan Çinə qaçmış...

T o s u n

Həp yalan.

V a l i

Xayır, o qorqaq deyil.

M ü ş a v i r

Fəqət, xain bir insan.

T o s u n

(ətrafa)

Bütün bu uydurmalar Gərşivəzin hiyləsi!

(Onlara.)

Xain deyil Səyavüş...

M ü ş a v i r

Sus bə, şeytan köləsi!

V a l i

(ətrafdakı əskərlərə)

Haydi, baqın yollara, o sapqın nerdə olsa,  
Burdan keçər şübhəsiz, həmən alın ortaya!

M ü ş a v i r

Bulutlara uçsa da qurtuluş yoqdur ona.

(Üç-dörd nəfərlə uzaqlaşır.)

T o s u n

(ətrafa)

Məraqlıdır tilkilər saldırırısa arslana.  
Bu sıradə göy gurlar, şimşək çəqar.

V a l i

Kişnər də yıldırımlar, qılıc çəkər bulutlar,  
Göylər səltənətində qavğamı, şənlilikmi var!?

R ü b a b ə

(qiyafətini dəyişdirmiş olduğu halda, tacir qiyafətli pişxidmətlə gəlir.

Açı fəryad ilə.)

Ah, aman!

T o s u n

Dur, nə olmuş?

R ü b a b ə

Dəhşət aldı cihani,  
Şəşirmiş bir yolçuyuz, yoqdur səfər imkanı.

P i ş x i d m ə t

Biz nerdəyiz? Bu yollar çıqar hanki bir yana?

T o s u n

O yol Çinə, baq bu da Əfrasiyab yurduna.

Boru çalınır, Gərşivəz bir neçə cəngavərlə gəlir.

R ü b a b ə

Gələn kimdir?

T o s u n

Gərşivəz!

(*Arqadaşlarına.*)

Hazır olun, səla...m dur!

(*Təz'zim üçin qılıc çəkərlər.*)

P i ş x i d m ə t

(*təmənna edər, Rübabəyi Gərşivəzə təqdim ilə*)

Əfəndim! Qadıncığaz sizini görmək istiyor.

G ə r ş i v ə z

Nerdənsiniz, kimsiniz?

R ü b a b ə

Keykavusdan elçiyyiz,

İştə məktubumuz var.

G ə r ş i v ə z

Öyləmi? Xoş gəldiniz.

(*Bir tərafə çəkilib məktubu oqur.*)

“Ey könlümün sevinci, çəlik qollu Səyavüş!  
Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş.

Sən bir yandan hücum et, Çin xaqanı bir yandan,  
Tus ilə Zal oğlu da saldıracaq İrandan.  
Alt-üst edin Turanı, orduları əzilsin,  
Əfrasiyab hüzura qolları bağlı gəlsin.

İmza: baban Keykavus”.

(*Iblis qəhqəhəsilə*.)

Baq, bunu pək bəyəndim.

(*Tosuna*.)

İkram edin bunlara!

T o s u n

(*soyuq*)

Buyursunlar, əfəndim!

(*Hər ikisini çadırda aparır, ətrafdə boru çalınır*.)

Ə f r a s i y a b

(*Piranla bərabər gəlir*)

Bu çadırlar burda niçin qurulmuş?

P i r a n

Yol pək uzaq, bəlli, əskər yorulmuş.

Ə f r a s i y a b

Saqın, fürsət bulub Səyavüş qaçar,  
Sonra başımıza ələkət açar.

## Gərşivəz

Hər tərəfdən iştə tutulmuş yolu,  
Yoqdur ona asla qurtuluş yolu.

## Əfrasiyab

Hər kim o sapqını əsir edərsə,  
Mükafat alacaq hər nə istərsə.

## Piran

Səyavüşə sapqın demək doğrumu?

(Çin yoluna baqar, heyrətlə.)

O kim, Səyavüşmü? Gerçəkdən omu?

## Əfrasiyab

Kəndisi, iştə! Rəzil, ədəbsiz!

## Gərşivəz

Sağ-solunda Bəhram ilə Firəngiz!

## Əfrasiyab

Haydi, bir az rahatlansın çadırda,  
Xainləri bəklər ən ağır cəza.

## Piran

Hiç bir zaman,  
Zaval yoqdur doğruya.  
Gedirlər.

## Gərşivəz

(alayçı gülüşlə, ətrafa)

Er-gec sərab olur o tatlı rö'ya,  
Sevin, sevin!.. Əvət, uzaq deyildir,  
O, başbuq olacaq, sən də baş vəzir.

## Əfrasiyb

Bəncə suçlu deyil o şanlı əskər.

## Gərşivəz

Aldatmasın səni gözəl nəğmələr,  
Hələ dağlardakı işyan sönməmiş,  
Altay da əzmindən hələ dönənməmiş.  
Ətraf kəntlər hər gün ona qoşular,  
Gün-gündən ordusu həp qüvvət bulur.  
Səyavüsün əli çatsa Altaya,  
Salır bizi daha qorquncu qavğaya.  
İştə Keykavusun əli var hələ,  
İstər Səyavüşlə versin əl-ələ.

## Əfrasiyb

Xayırlı, Səyavüşdə hiç bir hiylə yoq.

## Gərşivəz

(kinayəli)

Sazın tellərində əfsanələr çoq!

## Əfrasiyb

Yetər, yetər, artıq usandıq, yetər!

Gərşivəz

Hər halda ot kökü üstündə bitər.

Əfrasiyab

İnanmam, o xain deyildir, xayır.

Gərşivəz

(məktubu verir)

İştə oqu! Bu hər sirri anlatır.

Əfrasiyab

(oquyaraq sarsılır)

“... Çəlik qollu Səyavüş  
Sən bir yandan hücum et,  
... Hər tədarük görülmüş.  
Çin xaqanı bir yandan,  
Tus ilə Zal oğlu da  
Saldiracaq İrandan.  
Alt-üst edin Turanı,  
Orduları əzilsin.  
Əfrasiyab hüzura  
Qolları bağlı gəlsin!”  
Nə dəhşət?!

Gərşivəz

Nə cəsarət!

Əfrasiyab

Çəkilməz bu xəyanət!

(*Tosuna*)

Çağır gəlsin, o sapqın cəvab versin.

T o s u n

İtaət!

(*Çadıra girər.*)

Ə f r a s i y a b

(*Gərşivəzə*)

Bir az suçlu çıqdımı? Həbsə alınsın həmən,  
Bir bəhanə bulub da üz başını cəsəddən.

(*Məktubu əlində bürüşdürür.*)

İlk görüşdə bən sənin haq sözünə baqmadım,  
Səyavüşün bir casus olduğunu çaqmadım.

Səyavüslü gətirirlər.

F i r ə n g i z

Ah, sevgili babaciyim!

Ə f r a s i y a b

Yaqlaşma!

(*Sərt və kəskin tevr ilə ona və Səyavüşə.*)

Sən də, o da düşmansınız tacıma.

F i r ə n g i z

Bizmi?

### Ə f r a s i y a b

Əvət, yapıdığınız haqsızlıq,  
Qanunsuzluq deyildir əfvə layiq.  
Gəl, yaqın gəl!

### S ə y a v ü ş

Əmriniz?

### Ə f r a s i y a b

İştə məktub var sənə,  
Baban çağırılmış sənə, yenə əski yurduna.

### S ə y a v ü ş

Xayır, istəməm, xayır, İran bir cənnət olsa,  
O yurda sanma bir də Səyavüş ayaq basa,  
Hind ormanlarındakı qaplanlara qoşulsam,  
Himalaya başında qartallara eş olsam,  
Nildeki timsahların atılsam qucağına.  
Mümkün... Amma tutulmam örümçəklər ağına.  
Südabələr bəsləyen uğursuz bir ölkənin  
Uğramam hüduduna, bundan əmin ol, əmin!

### Ə f r a s i y a b

Öylə isən güclü ordu verəyim sənə,  
Alt-üst edib İrəni saldır Kəyan şahına!

### S ə y a v ü ş

Xayır, o alçalsada bən alçalmaq istəməm,  
Aqitsa da qanımı, bən öc almaq istəməm.

### Ə f r a s i y a b

(alayçı gültüslə)

Aranızda, şübhəsiz, qırılmayan tellər var,  
Şu məktubu al oqu, baq gör nələr sayıqlar!?

*(Məktubu Səyavüşə verir, Səyavüş gözdən keçirir.)*

Gərşivəz

*(Əfrasiyaba yanaşır, kinaya ilə)*

Bizim şanlı qəhrəman siyasətdən də anlar,  
Həmən cəvab bulur da işin içindən çıqar.

Səyavüüs

*(həyəcanlı)*

İştə bənim için ölüm fitvası!  
Südabənin yeni bir iftirası!

Əfrasiyab

Yazan Südabəmi?

Səyavüüs

Xayırlı, Keykavus.

Gərşivəz

Gizli tədbirlərin hiç oldu, əfsus!

Səyavüüs

*(sinirli)*

Gərşivəz! Sən dəmi dil açdın bana?  
Sən dəmi, sən dəmi küsdün vicedana?

Əfrasiyab

Sus, bənim qardaşım təhqir edilməz!  
Gərşivəz iftira, dəsisə bilməz.

Səyavüüs

Haqlısınız, əvət, anladım işi,  
Sadəlik də abdallığın bir eşi.

(Gərşivəzə.)

Düşün, əgər xain olsaydım, asla,  
Silahsız, ordusuz çıqmazdım yola.  
Tatlı dillərinə uyub gəldim bən,  
Əsirgomə, hər nə gəlsə əlindən.

Əfrasiyab

Yetər, çoq şımardı, həmən susdurun!  
Bağlayın qolunu!

Firangiz

(babası önungə diz çökərək)

Mərhəmət!

Səyavüüs

(kəndisini yaqalamaq istəyənlərə)

Durun!

Firangiz

Lütf edin, acıyın, o, xain deyil!

Səyavüüs

Üzülmə, yalvarma!

Ə f r a s i y a b

(qızının qolundan tutub itələr)

Çəkil!

S ə y a v ü ş

Oh, səfil!

La'nət o günə ki, siğindim sana,  
Nifrat güvəndiyim qanlı xaqana!  
Bən atıb da gəldim Kəyan tacını.

(Firəngizi göstərir.)

Şərəf bildim onun izdivacını,  
Düşünmədim, babam kimi sənin də,  
Əqrəblər yaparmış yuva beynində.  
Bu bir suçmu, söylə, yalnız qəhr olan  
Ölkələri xilas etdim acliqdan.

(Vali ilə Müşaviri göstərir)

Haq tanımaz zalimlardan öc aldım,  
Bilmədim ki, buna qızarmış dayım.  
Əvət bilmədim ki, dumanlı başlar  
Haqqı deyil, haqsızlığı alqışlar.  
Səncə xoşmu xalqın acı fəryadı?

(Həyəcanla.)

Ah, babam da, sən də məzlum cəlladı!..

Ə f r a s i y a b

Dəf' edin, görməsin onu gözlərim.

Səyavüş

Bu siz, bu bən!.. Bitdi artıq sözlərim.

(Səyavüşü əskərlər aparırlar.)

Firangiz

(babasına)

Ah, səndə mərhəmət, vicdan yoqmudur?  
Səyavüş, Səyavüş!.. Aman, getmə, dur!  
Gedirlər.

Bəhrəm

İştə boynum, iştə qılıc, xaqanım!  
Qurtar onu, sana halaldır qanım.

Əfrasiyab

Xainin cəzası ölümdür ancaq!

Piran

Sağın, öylə şanlı bir gəncə qıymaq  
Qəlbindən yaralar bütün dünyani,  
Anıldıqca ağlar qoyar Turanı.

Dəliqənli

(təlaş ilə gəlir)

Dəhşət!.. O kimsəyi saya salmıyor.

Əfrasiyab

Səyavüşmü?

## Dəliqənli

Əvət, təslim olmuyor.

### Gərşivəz

İştə, o dönmüş bir dəli qapvana,  
Saldırıyor sağa-sola hər yana.

Coşğun muzika... Çarşıma və gurultu səsi... Səyavüş siyırma qılıc gölər. Önündə  
qaçan Vəliyə, Müşəvvirə hücum edər, başqa cəngavərlər onun strafını sarar,  
qılıc-nizə şaqırtısı ortalığı çımlatır. Bəhrəm da silah çəkib Səyavüşə yardım edər.

### Əfrasiyb

Acımayın, vurun, həmən susdurun!

### Səyavüş

Al, bu sənin!

(Valiyi yaralar.)

### Gərşivəz

(ətrafdakılara.)

Hücum!

### Piran

Ah, aman, durun!

### Gərşivəz

Baq böylə!

(Arqadan vurur.)

Səyavüüs

(yiqilır)

Uğursuz, alçaq!

Əfrasiyab

Xainlərin budur cəzası ancaq!

Gərsiyəz

Nihayət qırıldı zəfər şəhpəri!

Səyavüüs

Səndən şərəflidir av köpəkləri!..

Əfrasiyab

Yaziq!.. Keykavusa etmədin imdad!

Səyavüüs

Keykavus bir cəllad, sən də bir cəllad!..

(Susar, qolları yanına düşər.)

*Pərdə*

**SON**

**MÜNDƏRİCAT  
DRAM ƏSƏRLƏRİ**

Knyaz . . . . .	7
Səyavüş . . . . .	119

**HÜSEYN CAVID**

**ƏSƏRLƏRİ**

**BEŞ CİLDDƏ**

**IV CILD**

**“LİDER NƏŞRİYYAT”**

**BAKİ-2005**

Buraxılışa məsul:	<i>Əziz Güldəliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Pərvanə Məmmədova</i>

Yığılmağa verilmişdir 06.08.2004. Çapa imzalanmışdır 15.02.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 16. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 26.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.